

# Gülağa Tənha



*Seçilmiş  
əsərlər*



gülzü torha

2014

# GÜLAĞA TƏNHA

*Seçilmiş əsərlər*

on cilddə

I  
cild

2014

«Seçilmiş əsərlər» i naşra mərhum akademik Bəkir Nəbiyevin rəhbərliyi ilə redaksiya şurası hazırlayıb.

**Gülağa Tanha.** "Seçilmiş əsərlər". On cilddə, I cild (şeirlər, poemalar). Bakı, «Çəşioğlu», 2014, 400 səh.

Gülağa Tanhanın «Seçilmiş əsərlər»inin 1-ci cildi Vatan, torpaq həsrati, ulvi duyuğu olan sevginin gañirdiyi iztirablar haqqında kitabdır.

«Əfqanistan» poemasında şair iştirak etdiyi Əfqanistan müharibəsinin ağn-acılarını, «Ölüm-ömrü» poemasında 1990-ci il 20 Yanvar faciasında şəhid olmuş İlhamın və Fərızanın təfeyini qələmə alıb.

4600000000-809  
G 082-14

© «Çəşioğlu» nəşriyyatı, 2014

## Poetik işıq

Poetik işarı hər zaman seziləndir, görünəndir. Əsl şairin yaradıcılığında bu işarı bir qədər da aydın duylur, görünür. Onun yaradıcılığını digərlərindən həm də poetik deyim tarzı fərqləndirir.

Gülağa Tanhanın şeirlərini bu ovqatla oxudum. Tanış mənzurlara fərqli yanaşma, həm də poetik yanaşma diqqətimi çəkdi.

Bütün zamanlarda şairlər Vətən mövzusuna məsuliyətla, sevgiyə müraciət edib. Onlardan yadda qalanı da var, tarixləşəni, yaddaşlarda yaşayanı da, unudulanı da. Qətiyyətə deyə bilmərəm ki, Gülağa Tanhanın yaradıcılığı diqqətdən kənardə qalası yaradıcılıq deyil. «Qoymurlar səni sevməyə» şeiri dar düşüncəli, «qart ürkü» (ifadə Gülağa Tanhanındır) vətəndaşlarından Vətənə gileyidir. Həm də adı gileyid, poetik gileyid.

Qoymurlar göyümüz, yerimi sevin,  
Sən mənim qibləməsan, qibləgahımsan,  
Qoymurlar sən adda pirimi sevin,  
Qoymurlar mən səni sən kimi sevin -

misraları şairin mənəvi dünyasının səyyarəsi kimi alına bilər. Belə olmasaydı, şair

Öğullar Vətənə uğul olmasa,  
Vətən də itirər vətənliliyi -

qənaətinə gelə bilməzdi. Bu iki misra bugünkü ağn-acılarımızın düsturlaşmış ifadəsidir, yaqınındayım.

Gülağa Tənhanın Vətən sevgisi qışqırmır, deyir, piçıl-dayır. Bu deyimlər, piçılalar somimidir, inandırıcıdır. Buna görə də işığı görünəndir. «Bu kənd məni tanımadı» şeirində bənzər bir təəssüf çırpinır. Bu təəssüfün yeganə yozumu el-obanın timsalında Vətən sevgisidir:

Tale durubdu qəsdimə,  
Deyir ərköyün şəstimə,  
İtlər atılır üstümə,  
Bu kənd məni tanımadı.

Səmimi düşüncənin təzahürü həmişə səmimi misra, səmimi şair olub. Bu baxımdan Gülağa Tənha səmimi şairdir. Səmimi şair olduğu üçün onun poetik təəssüfini poetik inam tamamlayır. İnanır ki, şair üçün (həm də vətəndaş üçün) Vətən cana ruh misallıdır. Gülağa qariblikdən Vətənə qayıldı şair üçün (həm də vətəndaş üçün) belə mənalandırııır:

...Sənsiz qərib ölkələrdə,  
Bir qara daşmışam, Vətən.  
Ruh cana qayidan töki  
Sənə qayıtmışam, Vətən!

Bu qayıdış bənzərsiz qayıdışdır. Qaribliyin sixlcumlarından sıyrılib çıxan şairin duyularını Vətən sevgisi durulaşdırır, bu duruluğun özəlliyyi;

Heç bilmiram ot basıbmı izimi,  
Gur bulaqlar oxuyurunu sözümüz.  
Ocaq daşı saxlayırımı közümüz,  
Vəfasını yoxlamağə gəlmisəm -

misralarına tapınır. Misraların işığını «Beyrək kimi», «Hani Qarabağ, hani?», «Qaytar Vətən borcunu», «Göz dağımızdır» kimi şeirlərin işığı tamamlayır.

Sevgi bəşarı mövzudur, bəşəriyyətin cığırdaşıdır. Bu mövzuda yazılan şeirlərin hamısı oxunu duymunun

süzgəcindən keçə bilməyib, çıxunun ömrü yazıldığı tarixdə tamamlanıb. Gülağa Tənhanın bu mövzuda yazdığı şeirlərin əksəriyyəti oxunaqlıdır, poetik çalarları ilə səciyyəvidir. Qənaatimi;

...Deyəsən, ömürün baharı keçir,  
Deyəsən, payızdır...  
Durnalar köçür...  
Sənsiz ötan aylar bezdirib məni,  
Ayların qaraca əlindən alıb,  
Gözelim, ömrümü ömrüñən köçür..

Və yaxud;

...Bir anlıq qaydaq ötan illərə,  
Ömründən, günündən itən illərə.  
Qaydaq xatırə cığırıyla;  
Yoluna sapdiyim qızılıqlıların  
Qızılı qanına boyanam yena.  
Bir vaxtlar gözündən həsrat dərdiyim,  
İntizə üzdiyim, möhnət dərdiyim  
Həmin pəncərədən boyylanam yena, -

kimi misralar təsdiqləyir.

Gülağa Tənhanın içtimai-siyasi mövzularda yazdığı şeirlərin əksəriyyəti poetik səviyyəsi ilə seçilir. Onun «Bir qoca boyanır!», «Qocalar evində bit ana gördüm», «Hərdəsan, Qorqud ata?» kimi şeirləri xatırlatma biçimində heysiyyət haradır. Bu haray eşidiləndir, duyulandır və deməli, poetik uğur hesab olunmalıdır.

Mövzu baxımdan aktual olan, duyanın duyularını tanıma çəkan «İki diləng» şeiri uğurlu poetik nümunədir. Bu şeir şairin qəb ağrısının, milli-xalqı heysiyyətinin ifadəsi kimi alınmalıdır. Şeirdəki poetik obrazu düşdürüyə məhrumiyyətin səbəbləri, bu səbəblərin sintəzi kölgədə qalır. Əslində, şeirin uğuru məhz bu amillədə səciyyələndirilməlidir; reallıq, fakt verilir, görünən göstərilir, duyulan təhlilə (poetik təhlilə) cəlb edilmir;

- Nə vaxtdı  
Canına düşüb vərəm.  
Sən - pul, mən gecə-gündüz  
ömür-gün dilənirəm.

...Poetik obrazlarla düşünən şair Gülağa Tənhanının yaradıcılığı işqli yaradıcılıqdır. Onun şeirlərinin boyu çağdaş poeziyamızda aydınlığı ilə seçilir.

gə. Vahabzadə  
Baxtiyar Vahabzadə,

25 yanvar, 2004

Göndər  
**AZƏRBAYCANI**



## GÖNDƏR AZƏRBAYCANI

Saydıqca qurtarmaz istəyim, kamım,  
Ana Vətənimin bənzəri hanı?  
Ey dostum, göndərə bilirsən əgər,  
Göndər bu diyara Azərbaycanı!

Dostum zəng elədi, soruşdu məndən:  
- Söylə na göndərim sənə Vətəndən?  
Dedim ki: - Cənnətə dönsə bu məkan,  
Kiminə ocaqdı, mənə qürbətdi.  
Vətəndən uzaqda məni yaşadan  
Yurda məhəbbətdi.  
İstərəm elimin günəşini mən,  
İsitsin hər zaman mərd ürəyimi.  
İstərəm dağların saf havasını,  
Yuyum, təmizləyim hər diləyimi.  
Göndər obamızın şah palidini,  
Göylərə baş çəkən Xan çinarını,  
Bu qürbət diyarda dayağım olsun.  
Göndər aşıqların telli sazını,  
Evimə xoş səsi, sədasi dolsun!

...Saydıqca qurtarmaz istəyim, kamım,  
Ana Vətənimin bənzəri hanı?  
Ey dostum, göndərə bilirsən əgər,  
Göndər bu diyara Azərbaycanı!

Moskva, 28.12.1989

## VƏTƏNİ

Cismim burda, ruhum orda,  
Xəyalım gəzər Vətəni.  
El-obadan ayrı düşən  
Daha çox sevər Vətəni.

Gecəsi var, gündüzü var,  
Qəribliyin min üzü var.  
Ürək yanar, alovlanar,  
Güç, dayaq bilər Vətəni.

Günlər keçər, aylar ötər,  
Yurdumuza bahar gələr.  
Durnalar vaxtında dönər,  
Başına dönər Vətənin.

Deli könül, olma nadan,  
Bu ömrü verdi Yaradan.  
Mərd yarıyarsa dünyadan  
Seyr etmək dilər Vətəni.

Neyləyirəm cənnət məkan,  
Qürbətdə eylərəm fəğan.  
Könül uşub uzaqlardan  
Səcdəyə gələr Vətəni.

Moskva, 30.12.1999

## VAY HALINA

Yarpaqları saralan  
Budağın vay halina.  
Piltəsi yağsız qalan  
Çırığın vay halina.

Dərdi, qəmi atmayan,  
Sevinci oyatmayan,  
Sabahlara çatmayan  
Sorağın vay halina.

Daşı yaraq deyilsə,  
Dağı oyaq deyilsə,  
Qayası dağ deyilsə,  
Torpağın vay halina...

May, 2001

## BAX

«Qəriblik nədir?» - deyirsən,  
Gözümdəki qəhərə bax.  
Ayi-ili kül elayən  
Ömür adlı zəhərə bax.  
Gözümdə yatan gecəyə,  
Açılmayan səhərə bax...

Aprel. 2000

## TƏKİ OĞLUN-QIZIN SAĞ OLSUN, VƏTƏN

Ölkəmi gör kimlər hədəf seçiblər,  
Nə qədər yağının gözü var burda.  
Bu boyda dünyada kömək olmazmış  
Torpağı, hüququna alınan yurda...

Sənin ki, bu qədər düşmənin varmış,  
Sənə ki, bu qədər gözler dikilib,  
Demək,  
doğrudan da yoxdur əvəzin,  
Demək,  
doğrudan da boldur sərvətin,  
Səni yeni-yeni sinaqlar gözlər.  
Təki oğlun-qızın sağ olsun, Vətən.  
Qalxımlar ayağa çiyin-çiyinə,  
Hər biri uca bir dağ olsun, Vətən.  
Alsınlar geriə hər qarışını,  
Sənin haqq işində Uca Yaradən  
Sənə dayaq olsun,  
yar olsun, Vətən!

Bakı, 1993

## XƏZƏR

Vətənim dağlar, dəralər,  
Bir da mavi Xəzərdi.  
Oylağım küləkli düzələr,  
Piçıldısan ləpələrdi.

Bəzən sakit mürgü vurur,  
Bəzən şahə qalxır Xəzər.  
Gah müşil-müşil uyuyur,  
Gah şimşəktək çaxır Xəzər.

Abşeronun nəfəsidi,  
Onun xəzri, gilavanı.  
Həzin sevgi nəğməsi  
Layla çalan dalğaları.

Aylı, ulduzlu gecələr  
Bir çı�çıraq olar Xəzər.  
Sirlı nağıla çevrilər,  
Yuxulara dolar Xəzər.

## VƏTƏNİMDƏN UZAQDA

Həyat elə həyatdı,  
Arzu-kama qanaddı.  
Ürşyim narahatdı  
Vətənimdən uzaqda.

Qəflət içrə yatmadım,  
Sevgimi mən atmadım,  
Yurdumu unutmadım  
Vətənimdən uzaqda.

Qərib kimi gəzərəm,  
Ürəyimi üzərəm,  
Həsrətimi gizlərəm  
Vətənimdən uzaqda.

Fikrim-zikrim - Vətənim,  
«Yurdum, yuvam, məskənim».  
Gülərəmi qəlbim mənim  
Vətənimdən uzaqda!?

Bakı, 1993

İspaniya, 1999

## KEÇİR, QƏLBİMDƏN KEÇİR

Məni  
doğma diyardan alıb  
uzaqlara aparan  
yollar keçir qəlbimdən.

Yollarına uzalı  
əllər keçir qəlbimdən.  
Həsrətdən boyun bükən  
güllər keçir qəlbimdən.

Vətən bulaqlarından  
Ovuclayıb su içmək,  
Dağ aşmaq, dərə keçmək  
keçir, qəlbimdən keçir.

Ana Vətən yolunda,  
Əsirgoməz ər canı.  
İndi güllər bitirər  
Tökülən şahid qanı.

Bu, sevgi tonqalıdır,  
Yanacaq, sönüməyəcək.  
Üçrəngli Bayraqımız  
Bir daha enməyəcək!

Hücum səngəri bilər  
Har kas Murov dağını.  
Qeyrət, təpər, heysiyyət  
Diz çökdürər yağınu!  
Bax, bu arzu, bu istək  
keçir, qəlbimdən keçir!..

Bakı, 1993

## ŞAİRİM

Xalq şairi Bəxtiyar Vahabzadəya

Qiyma yaxşılının xoş niyyətinə  
Qara kölgə salsın yaman, şairim.  
Susduq, neçə yerə bölündü Vətən,  
Biz susduq, sən susma, aman, şairim.

Vətən xıtab oldu hər qəzəlində,  
«Muğam»ın' dil açdı tann zilində,  
Danışdın Füzuli, Əmrə dilində  
Ömrünü xalqının sanan şairim.

Duyğulu kəslərə köz oldu sözün,  
Yolunu azana iz oldu sözün,  
Dünəndən sabaha göz oldu sözün,  
Şeiriylə yandırıb, yanın şairim.

Bakı, 20.05.2004

Xalq şairi Bəxtiyar Vahabzadənin poeması.

## ÖLDÜRMƏ, ALLAHIM, HƏLƏ SƏN MƏNİ

Məzarım üstündə düşüncələr

- 1 -

Dərgaha aparan uzun yol verdin,  
Sevinci az verdin, dərdi bol verdin,  
Yağı çox, döyüşə iki qol verdin,  
Öldürmə, Allahım, hələ sən məni.

Ağrıdan el-oba qaralar geyir,  
Sevinc içdə qalıb, kin ürək yeyir,  
Qarabağ haydadi, «Gəl qurtar», - deyir,  
Öldürmə, Allahım, hələ sən məni.

Şuşada nişanım, toyum qalıbdı,  
İntiqam almağa soyum qalıbdı,  
Bir qazi qəbrinə boyum qalıbdı,  
Öldürmə, Allahım, hələ sən məni.

- 2 -

Yağının səngəri Daşaltıdadı,  
Öldürmə, Allahım, hələ sən məni.  
Şuşanın yolları daş altındadı,  
Öldürmə, Allahım, hələ sən məni.

Batmışıq torpağın çox günahına,  
Al, dərdli bəndəni al pənahına.  
Yox, dözə bilmirəm bacı ahına,  
Öldürmə, Allahım, hələ sən məni.

Yel belə əsdikcə yarpaq göynəyir,  
Piltəsi titrəyən çıraq göynəyir,  
Səngərdə mən boyda torpaq göynəyir,  
Öldürmə, Allahım, hələ sən məni.

Bakı, 1994

Bakı, 1994

## İLAHİ, BƏNDƏNƏ YAZIĞIN GƏLSİN

Saldıq özümüzdən aralı sözü,  
Canından qan daman yaralı sözü,  
Dilimizdə bitib «haralı» sözü,  
Adilsən, aqilsən, kəramətlisən,  
İlahi, bəndənə yazığın gəlsin.

Bakı bu tayدادı, Təbriz o tayda,  
Qarabağ inləyir, qalıbdı vayda,  
Vətən parçalanıb, nə sülh, nə qayda...  
Adilsən, aqilsən, kəramətlisən,  
İlahi, bəndənə yazığın gəlsin.

Cavanlar qurbətdə çörək gəzirlər,  
Qızlar qarıyırlar, istək gəzirlər,  
Məzarlar darıxır, çiçək gəzirlər,  
Adilsən, aqilsən, kəramətlisən,  
İlahi, bəndənə yazığın gəlsin.

Niyə yazan yazdı belə bir qismət,  
Sınaqdan çıxıbdı namus, ar, ismət,  
Övladlar böyükür ataya həsrət,  
Adilsən, aqilsən, kəramətlisən,  
İlahi, bəndənə yazığın gəlsin.

## ÜMİD

Bir iliq baxışdan, gülümşər üzdən,  
İlahi nur kimi alışar ümid.  
Təsəlli olası bir şirin sözdən,  
Ulduzlarsayağı sayışar ümid.

Bizi gecə-gündüz sınayıր həyat,  
Ömürlə, bəxt ilə oynayırlı həyat.  
Ruhdan düşənləri qınayırlı həyat,  
Dar gündə könülə nur saçar ümid.

Ölündən güclüdü, həyat eşqidı,  
Göylərə uçmağa qanad eşqidı,  
Əbədi qalmığa inad eşqidı,  
Yaşayalar, sabaha yol açar ümid.

*İspaniya, avqust, 1998*

## SƏSLƏDİ MƏNİ

Düşdüm yolun ağına,  
Fələk səslədi məni.  
Baxdım Mina dağına,  
Mələk səslədi məni.

Gah güldüm, gah ağladım,  
Dərdi dərdnən dağladım,  
Közünmə bel bağladım,  
Külək səslədi məni.

Susmuşdu dindi könül,  
Alışır indi könül,  
Bildi kimindi könül,  
Ürək səslədi məni.

«Bir coşqun çayam» dedim,  
«Ulduzam, Ayam» dedim,  
«Təkəm, Tənhayam» dedim,  
Bələk səslədi məni...

*İspaniya, 1998*

## MƏNİM

Baxırsan gözün yanır,  
Susursan sözün yanır,  
Anırsan üzün yanır,  
Qınağım - yaşım mənim.

Ürək doludur hələ,  
Eşqim gəlibdir dila.  
Tələsmə son mənzilə,  
Ağarma, başım mənim.

İçim zar-zar ağlayır,  
Hayat eşqim çəgləyir,  
Yaşamağa haylayır,  
Oğul-uşağım mənim.

*İspaniya, 2001*

## DAĞLARDA

Eldən uzaq gəzmərəm,  
Ümidimi üzmərəm.  
Qəm-kədərə dözmərəm,  
Güldür məni dağlarda.

Sevginin dili gözdü,  
Ocağın canı közdü,  
Məni yandıran sözdü,  
Dindir məni dağlarda.

Qaya adaşım olsun,  
Bulaq göz yaşım olsun,  
Dağlar başdaşım olsun,  
Öldür məni dağlarda.

Bakı, 20.05.1990

## VAXTIDI

Dəli könül, alovlanma,  
Bulaqların buz vaxtı.  
Sevən yarın gülən günü,  
İlqarının düz vaxtı.

Çayların çağlayan çığı,  
Buludun ağlayan çığı,  
Bülbülin dağlayan çığı,  
Bənövşənin qız vaxtı.

Çəmənlilikdə qalsın izin,  
Gəzmə, sürüñ dizin-dizin,  
Xoşdu qoxusu nərgizin,  
Qoxla, qopart, üz, vaxtı.

Yanaqları allı gedir,  
Gözel yaman hallı gedir,  
Dağlara bax, yallı gedir,  
Durma, sindir, süz, vaxtı.

Zirvalər qəmə bürünür,  
Duman yamaçda sürünür,  
Lalənin qanı görünür,  
Qoy sevinsin göz, vaxtı.

Deyilənlər gəldi başa,  
Baxma ilə, baxma yaşa.  
Ürək deyir hələ yaşa,  
Əlli nədi, yüz vaxtıdu.

Salma çətinə ürəyi,  
Sevindir arzu-diləyi,  
Həsrət qoyma sən mələyi,  
Deyiləsi söz vaxtıdu.

Bakı, 23.01.2004

### ALIN YAZISI

Ağac kimi, ot kimi  
Mənim də qədərim var.  
Bir dünyalıq sevincim,  
Bir aləm kədərim var.

Yolçuyam gecə-gündüz  
Yol gedən karvanda mən.  
Könlüm Vətən deyəcək  
Son nəfəs alanda mən.

Dərdsizlərin içində,  
Dərdim saçqayacaq.  
Qədərim məni harda  
Tapacaq, haqlayacaq?

Əvvəli mənlik deyil,  
Sonu ömrün yasıdı.  
Bu səfər mənim üçün  
Alnumın yasıdı.

İspaniya, 2001

## BU KƏND MƏNİ TANIMADI

- 1 -

Məzarlığı özü boyda,  
Heyrəti da gözü boyda,  
Göz yaşları üzü boyda  
Bu kənd məni tanımadı.

Gözü qaynayan qalmayıb,  
Toyda oynayan qalmayıb,  
Yasda ağlayan qalmayıb...  
Bu kənd məni tanımadı.

Hay deyəndə qarı çıxır,  
Hoy deyəndə yarı çıxır,  
İnlitisi, zarı çıxır,  
Bu kənd məni tanımadı.

Ot basıbdı yolu, izi,  
Ocağında sönüb közü,  
Biri gəlir, gedir yüzü,  
Bu kənd məni tanımadı.

Min dərdi var, yazan yoxdu,  
Avaz qalib, azan yoxdu,  
Ölanə gor qazan yoxdu,  
Bu kənd məni tanımadı.

Qırışla bəzənib yanaq,  
Saç ağarıb, niyə danaq.  
Görən deyir: «Kimsən, qonaq?»  
Bu kənd məni tanımadı.

*Ərkivan, 18.03.1990*

- 2 -

Həmin yoldu, həmin izdi,  
Bu kənd məni tanımadı.  
Göyü yena qanırsızdı,  
Bu kənd məni tanımadı.

Gəldim həsrət sorağına,  
Düşdüm elin qınağına,  
Əl uzatdım bulağına,  
Bu kənd məni tanımadı.

Ağbirçəyi baxdı, keçdi,  
Şimşək kimi çaxdı, keçdi,  
Can mülkümü yıldırı, keçdi,  
Bu kənd məni tanımadı.

Hər addımım heyrət oldu,  
Heyrət həvəsimi yoldu,  
Mat qalmışam... Gözüm doldu,  
Bu kənd məni tanımadı.

Qanı qaynayanım yoxdu,  
Yoxdu, bir həyanım yoxdu,  
Məni tanışyanım yoxdu,  
Bu kənd məni tanımadı.

Tale durubdu qəsdimə,  
Dəyir ərköyün şəstimə,  
İtlər atılır üstümə,  
Bu kənd məni tanımadı.

Möhnət siğınub gözümə,  
Gülləri baxmir üzümə,  
Yazığım gəlir özümə,  
Bu kənd məni tanımadı.

Ərkivan, 15.03.1991

## OLDUM

*Mir Möbsün ağanı ziyyarət edəndə*

Ət idi, qan idi canım,  
Gözüm görəndi imanım,  
Kərəm etdi Yaradanım,  
İman tapdim,  
bəndə oldum.

Bəzən sevinc, bəzən ahdi,  
Ağ saçlara eşq günahdı.  
Əbədi sevgi Allahdı,  
İman tapdim,  
bəndə oldum.

Gözlərim vardi, kor idim,  
Ruhsuz bədəndim, gor idim.  
Kor gözlərə də göründüm,  
İman tapdim,  
bəndə oldum.

Şüvəslan, 17.03.2000

## BƏSDİ, ALLAH

Dərdinə dözüm yoxdu,  
Zirvəndə gözüm yoxdu,  
Deməyə sözüm yoxdu,  
Ürək ver bəsdi, Allah.

İstər öldür, ya saxla,  
İstərsən yaşat ahla.  
And da keçmər vallahla,  
Çörək ver bəsdi, Allah.

Şeytan, İblis əkən bol,  
Yerinə göz dikən bol...  
Hara apanır bu yol,  
Mələk ver bəsdi, Allah.

*Bakı, 1999*

## EY TANRIM

*Seyid Sadiq Ağamın qəbri üstü düşüncələr*

Ey Tanrıım, hər yerdə Səni görürəm,  
Yerdəsən, göydəsən, kainatdasan.  
Səni vəsf etməkdə acizdir qələm,  
Özün can verdiyin bu həyatdasan.

Göydə ulduzları, Ayı yaratdırın,  
Bu dünyada səslər, rənglər - əməlin.  
Dənizlər xalq etdiin, dağlar ucaltdın,  
Təbiət sənindi, məxluqat sənin.

Ey Tanrıım, rəhm elə suçlu bəndənə,  
Adilsən, aqilsən, keç günahimdən.  
Səndən yarananlar döDACƏK Sənə,  
Bizi məhrum etmə öz dərgahından.

*Ərkivan, 18.03.2003*

## NƏ GƏZİR

*İkinci ad günüm*

Bu dünyanın ahı mənəm,  
Yetimi vallahi, mənəm,  
Nökəri mən, şahı mənəm,  
Çıxmağa taxtum nə gəzir.

Gözəlləri saymaq olmur,  
Baxan gözü oymaq olmur,  
Dünya, səndən doymaq olmur,  
Küsməyə vaxtum nə gəzir.

Əcəl deyir «Çixib gedək»,  
«Yox, yox», - deyir arzu-dilək.  
Sevdalıdı hələ ürək,  
Ölməyə vaxtum nə gəzir?

*Şamaxı - Bakı, 03.09.2004*

## VAXT TAPARAM

Tanrı uğur diləsə,  
Qızılı taxt taparam.  
Mələklərin gözündən  
Yollarımı ələnən  
Qızılı baxt taparam.  
Qarabağda döyüşdə  
Ölməyə vaxt taparam!..

2002

## TÜKƏNMİR

Bu yol hara gedir, hara?  
İzi tükənmir, tükənmir.  
Dil susmursa ha çek dara,  
Sözü tükənmir, tükənmir.

Dərin xəyala dalanın,  
Ümidi sübhə qalanın,  
Nəfəsi sözlə alanın  
Düzü tükənmir, tükənmir.

Ruhları anan ocağın,  
Haqqə tapınan ocağın,  
İmanla yanınan ocağın  
Köyü tükənmir, tükənmir.

Bakı, 03.09. 2004

## ŞAİR

Gəl bağrıma basım səni,  
Dərda-qəmə gülən şair.  
Ağlayanın göz yaşını,  
Gözləriylə silən şair.

Sözü sözdən seçir bu yol,  
Sözü sutşık içir bu yol.  
İçimizdən keçir bu yol,  
Gedən - şair, gələn - şair.

Dünya dinmir ki, dina də,  
Ağrı dağından enə də...  
Sözə can verir yenə də  
Sözü kəfən bilən şair...

Daşan sellərə qarışar,  
Əsən yellərə qarışar,  
Yanar, küllərə qarışar  
Ölənlərlə ölen şair...

15 mart, 2003

## ZİRVƏLƏRƏ ÇƏN DÜŞÜR

Zirvelərə çən düşür,  
Saçlarımı dan düşür,  
Qismətə hərdən düşür  
Eşqin alovu, közü.

Ayrılıq var, ölüm var,  
Sevgi varsa, zülüm var.  
Nə yaxşı ki, gülüm var,  
Yaşadır məni özü.

Hüridi, ya pəridi,  
Hürliliyin sırridi?  
Bir gözəllik sehridi.  
Özünə çəkir sözü.

Bir dönməz həvəsi var,  
Yerda, göydə səsi var,  
Küləkdə nəfəsi var,  
Ürəyə düşür izi.

*Bəşbarmaq, 28.07.2003*

## GÖZƏLIN GÖZLƏRİ GÖZLƏYİR MƏNİ

Yolların ağını seçib gələrəm,  
Aşılmaz dağları keçib gələrəm,  
Ərənlilik şərbəti içib gələrəm,  
Gözəlin gözləri gözləyir məni.

Sərt yarğan, gen dərə, qarşımı kəşmə,  
Yolumdan qalaram, ey külək, əsmə,  
Hara qacasiyam, əcəl, tələsmə,  
Gözəlin gözləri gözləyir məni.

Saćıma dən düşüb, ruhum cavandı,  
Sevməsəm,  
deməli, ömür gümandı,  
Məhəbbət - ömürdü,  
ömür - amandı,  
Gözəlin gözləri gözləyir məni.

*Bakı, 25.01.2004*

## ƏGƏR

Arzu arzudursa göstərər inad,  
Dünya dağılsa da açar qol-qanad.  
Gözəldi yaşamaq,  
gözəldi həyat,  
Dayansan inamlı nəfəs nəfəsə.

Yenə ocaq çəkir getsək hayana,  
Qoymarıq arada həsrət dayana.  
Sinəmiz sərhədə dönər, ay ana,  
Vətən arzulasa, Vətən istəsə!

Bizi qara sevda qurban seçibdi,  
Bu yolu,  
bu izi Tanrı biçibdi.  
Demə yaş keçibdi,  
ömür keçibdi,  
Yaş gənclik yaşıdı hər sevən kəsə.

*İspaniya, yanvar, 2004*

## PAYIZ YAĞIŞI

Bu payız yağışı durmadan yağır,  
Ötən illərimi andırmaq üçün.  
Səvdalı günləri yadına salır,  
Qəlbimi yenidən yandırmaq üçün.

Bir dünya sevgimiz yeləmi döndü,  
Bizi ayrı salan vaxta nə deyim?  
Eşqin gur ocağı qaralıb söndü,  
Taleyə nə deyim, baxta nə deyim?

Ahn yazımızı Tanrıdı yazan,  
Dünya bir kimsəni vecinə alırm.  
Həsrətə dözməyi kim sanır asan,  
Ha yalvar, ürəkdə təpar də qalmır.

Bu payız yağışı yağır ömrümüzə,  
Bir də o günlərə qayitmariq biz.  
Bir sevgi həsrəti yağır qəlbimə,  
Hicran ağrısını unutmañiq biz.

*Bakı, avqust, 1994*

## MƏN ELƏ BİLİRDİM

*Bir xanıma*

Mən elə bilirdim qəlbi incəsən,  
Lalətək zərifdi varlığın sənin.  
Duyğuda, sevgidə nadir incisən,  
Dərdimə dərmandı mehrin, ülfətin.

Tek səni sanırdım könlümə məlhəm,  
Möh tacdım sözüne,  
ünsiyyətinə.  
Tanrı səni yazdı qəlbimə həmdəm,  
Ömür əridəram məhabbatına.

Hardan biləydim ki,  
yoxmuş ürəyin,  
Axıb tökülsə də gözündən yaşlar.  
Axı qapı döyən eşqin, diləyin  
Qədrini nə bilsin ürəyi daşlar?!

*Bakı, 01.06.2004*

## GÖZƏLDİ

Mənə «əmi» deyən gözəl,  
Qara saçda dən gözəldi.  
Bəndə ürəyində istək,  
Dağ başında çən gözəldi.

Baxma üzə, baxma başa,  
Baxma ilə, baxma yaşa,  
Səndən gözəl varmı? - haşa,  
Ürək sevən ən gözəldi.

İllər keçər «xala» sözü  
Qəlbində söndürər közü,  
Göz yaşlarının bəzər üzü,  
Bilərsən ki, qəm gözəldi...

*Ərkivan, 1993*

\* \* \*

Eybi yox, dözərəm, günün birində  
Yoluma atılan söz daşın olsun.  
Aynı bəzək-düzək istəmirəm mən,  
Gözümün bəzəyi göz yaşın olsun!..

1997

## MƏNİM

Gəzdim, yoruldum neynim,  
Sutək duruldum neynim,  
Gördüm, vuruldum neynim?  
Gözümü oyma mənim.

Sevincin nəfəsiyəm,  
Dərdin dili, səsiyəm,  
Eşqində Nəsimiyəm,  
Dərimi soyma mənim.

Qəlbimə sevgi dolsun,  
Nisgil sarahib-solsun,  
Canım nəzirin olsun,  
Eşqimə qıyma mənim.

Ərkivan, 28.08.1992

\* \* \*

Ağlayarsan, ağlasam,  
Gülərsən gülər olsam.  
Gözündən dərd tozunu  
Silərsən, silər olsam...  
Gözümü sığayarsan,  
A gülüm, ölər olsam...

1998

## MƏNİ

İstər gizlən, istərsə qaç,  
İllər keçər, ağarar saç...  
Ürəyim sevginə möhtac,  
Sına məni, yoxla məni.

Dünənimdən yadigaram,  
Sevgim varsa, mən də varam.  
Vədəsiz ələnən qaram,  
Bacarırsan saxla məni.

Ömrü yaşamadım hədər,  
Yazan bizi yazdı qadər,  
Varlığımı çöküb kədər,  
Gəl əritmə ahla məni.

Gedəni saxlamaq olmaz,  
Yolunu bağlamaq olmaz,  
Dirini ağlamaq olmaz,  
İnsaf elə, ağla məni.

Moskva, 27.07.2004

## DƏRD BOY ATIR GÖZÜNDƏ

*Əri çörək dalınca qürbətə gedən gəlinlərə*

Gərdəyin yiğilmamış  
Qürbətə getdi ərin.  
Toy şaxı dağılmamış,  
Təklik oldu qədərin.

Lənətə bələyirsən  
Ərin gedən yolu sən.  
Eşidilmir harayın,  
Ayrılığın qulusan.

Hanı, yoxdu beşiyin,  
Layla donub sözündə.  
Dərdlər olub keşiyin,  
Dərd boy atır gözündə.

Bilməzin göylər qəmi  
Gözlərinə gec ələr.  
Gündüz iş-güt, qayğilar...  
Ağlayırsan gecələr.

Şübəhə içini yeyir,  
«Bəlkə orda günüm var?».  
Gəlib-gedənlər deyir,  
«Orda açəl, ölüm var».

*Ərkivan, iyul, 1991*

## QİYAMƏTƏ ÇOXMU QALIB?

Satılır, torpaq satılır,  
Qiyamətə çoxmu qalib?  
Halal harama satılır,  
Qiyamətə çoxmu qalib?

Kişilləri qoz satırsa,  
Saz satırsa, söz satırsa,  
Gözəlləri naz satırsa,  
Qiyamətə çoxmu qalib?

Papaqsız qalan başa bax,  
Gözlər kor olub, qaşa bax,  
Düşən kasəyə, daşa bax,  
Qiyamətə çoxmu qalib?

İnam nədi, iman nədi?  
Yixilana aman nədi?  
Yaxşı nədi, yaman nədi?  
Qiyamətə çoxmu qalib?

Yaşamaq deyil, azardı,  
Bəndə canından bezardı.  
Bazardi, hər yan bazardi,  
Qiyamətə çoxmu qalib?

*Bakı, 17.03.1993*

## NEÇƏ VAXTDI

Elə gileyildi, ay üzü göyçək,  
Sığala tamarzı tel neçə vaxtdı.  
Sənsiz qəribsəyib yetim uşaqtək,  
Telinə can atan yel, neçə vaxtdı.

Nərgiz naz-qəmzəni satmur ki, satmur,  
Budaq yarpağını atmır ki, atmır,  
Tumara, siğala yatmir ki, yatmir,  
Səndən ətir almış gül, neçə vaxtdı.

Mən deyən olmadı...ayrı zamandı,  
Hasratın sazağı daha yamandı.  
Dilotumu yeyib, Allah, amandı,  
Qılığa yatmayan dil, neçə vaxtdı.

13 mart, 2003

## ÖMRÜN MƏHƏBBƏT FƏSLİ

Ömrün hər bir günü mənə əzizdi,  
Taleyin verdiyi hadiyyə kimi.  
Ən ülvi varlıqtək safdı, təmizdi,  
Ömrün sevgi fəsli, məhəbbət fəsli.

O hansı fəsildi şaxtası da var,  
İstı günlərisə yandırar, yaxar?  
O hansı fəsildi günəşli gündə  
Birdən səmasında ildırım çaxar?

Həzin xatirədi, ən xoş məqamdı,  
Ömrümə dayaqdı sevdalı günlər.  
Bəzən zərif gülüş, bəzən fəğandi,  
O sevgi, məhəbbət nidali günlər.

İller ötüşsə də düşür yadına  
Gənclik təravəti, sevgi dəmləri.  
Ürək yənə yanır sənin oduna,  
Ələnir başıma eşqin qəmləri.

Bilirəm, neyləsəm geriyə dönməz,  
Aranı duman-çən, ayrılıq kəsdi.  
Çağırısam səsimə o, hay da verməz,  
Qayıtmaz ömrümün məhəbbət fəsli...

Afina, 15.08.2004

## BİR ÇƏMƏN ÇİÇƏK

Ötəri bir duyğu bilmədim eşqi,  
Gültək qorumuşam eşqi hamışa.  
Sənin görüşüne çıçək almadım,  
Qəlbimi götürüb gəldim görüşə.

Dünyanın gözüne kül əlyək gəl,  
Qoy yena qoynunu açıñ göy meşə.  
Təbiət səxavət əlləri ilə  
Sənə nərgiz versin, mənə bənövşə.

Ləçəyi titrəsin nərgizin yenə,  
Yenə bənövşənin gözləri dolsun.  
Gələndə ayrılıq, gələndə hicran,  
Sevgimiz atılı gül-çıçək olsun.

Hər gələn baharda dirilib açan,  
Zərif bir çıçəkdi ürəkdə sevgi.  
Axşam da, sahər də çöllərdə qaçan  
Dəlisov küləkdi ürəkdə sevgi.

Aydan arı olsun, sudan da duru,  
Bir ömür yaşayaq saf niyyət kimi.  
Həyatda çəşmayaq, azmayaq yolu,  
Sevəndə də sevək təbiət kimi.

*Afina, 13.08.2004*

## EMYƏD QƏLBİMƏ

Dəymə qəlbime, incədi  
Bir kəlmədən sinar, gülüm.  
Nazlı Əslili sevdasından  
Kərəm kimi yanar, gülüm.

Gedər bu eşqin badına,  
Kimsə yetməz imdadına,  
Naləsinə, fəryadına  
Yağilar şadlanar, gülüm.

Üz döndərsən daşa dönər,  
Ağ qara, yağışa dönər,  
Ruh dondurun qışa dönər  
Pəncərənə qonar, gülüm.

*Moskva, 19.08.2004*

## QOXUYAR

Yellər saçında titrəsə,  
Gülüm də şeir qoxuyar.  
Can köynəyi olan kəsə,  
Zülüm də şeir qoxuyar.

Bu yolda olmadım naşı,  
Sözdü gözlərimin yaşı.  
Qəzəbim əridər daşı,  
Selim də şeir qoxuyar.

Sevənin quludur bu yol,  
Zillətlə doludur bu yol...  
Kərəmlik yoludur bu yol,  
Külüm də şeir qoxuyar!..

*Dekabr, 2001*

## MƏNİM MƏHƏBBƏTİM MƏNİM VARIMDI

Dünyaya boylanan üzüm olubdu,  
Dilimi isidən sözüm olubdu,  
Ocağım olubdu, közüm olubdu,  
Mənim məhəbbətim -  
mənim varımdı.

Dünyanın sərvəti gəldi-gedərdi,  
Sevgisiz bir həyat puçdu, hərdərdi,  
Qiyməti ürəyim,  
ömrüm qədərdi,  
Mənim məhəbbətim -  
mənim varımdı.

Qəm nədi,  
dərd nədi, qəti bilmərəm,  
Onsuz sevinmərəm,  
onsuz gülmərəm,  
Könlümdə yaşarsa heç vaxt ölmərəm,  
Mənim məhəbbətim -  
mənim varımdı.

*Ispaniya, sentyabr, 1998*

## TANRI PAYI

Saçların dağılıb...  
Gül yatağında  
uzanıb yatmışan bəlkə indi sən.  
Mənim yuxum isə ərişə çəkilib,  
Nələr çəkdiyimi hardan bilsən?  
Yuxumu qaçıran dəli bir eşqin,  
Coşqun harayındı, çılgın hayıldı.  
Ömrümün narahat, vurğun günləri  
Mənə göndərilən Tanrı paydı.

*İspaniya, sentyabr, 2001*

## ENŞ OXŞAYIR

Bahar fəslə ləçəklənən  
Çiçəklər sənə oxşayır.  
Yarpaqlara siğal çəkən  
Küləklər sənə oxşayır.

Həsədini çəkən gül də,  
Xiffət nəğməli bülbül də,  
Yanan-yandıran könüldə  
Diləklər sənə oxşayır.

Günəş kimi işiq saçan,  
Saf eşqinə nağmə qoşan,  
Çaylar kimi aşib-dasən  
Ürəklər sənə oxşayır.

*İspaniya, 1999*

## NƏ İSTƏYİRSƏN?

Qəmli, yorğun ürəyimə  
Qəfil qonaqtək gəlmisən.  
De, fikrin nə, diləyin nə,  
De, məndən nə istəyirsən?

Nə baharam, nə də qışam,  
Elə bilmə qocalmışam.  
Gəlişinə mat qalmışam,  
De, məndən nə istəyirsən?

Bir sevdalı qəlbim vardı,  
Sevincim nazlı nigardı.  
İndi təkklik mənə yardımı,  
De, məndən nə istəyirsən?

Duyğuları coşdurma gəl,  
Səbri aşılı-daşdırma gəl,  
Ünvanımı çasdırma, gəl  
De, məndən nə istəyirsən?

Göydən enən mələkmisən?  
Vaxtsız açan çiçəkmisən?  
Evlər yuxan küləkmisən?  
De, məndən nə istəyirsən?

*Moskva, 2002*

## AYLA DƏNİZ

Gecənin yarısı pəncərəsindən  
Bir gözəl dənizə,  
Aya baxırdı.  
Nurlu Ay dənizə işıq saçırı,  
Dəniz xumarlanır, dəniz axırı...

Baxdıqca Tanrıının möcüzəsinə,  
Könlümdə duyğular aşılı-daşırı.  
O gəca gözünü yummadı afət,  
Bu sehra həsədlə tamaşa edən  
Ulduzlar xəfifcə piçıldırı.  
Ay dənizə, dəniz Aya,  
hər ikisi bu gecəyə,  
bu dünyaya  
yaman, yaman yaraşırdı.

*İspaniya, sentyabr, 1999*

## NƏ MƏN SƏNDƏN, NƏ SƏN MƏNDƏN

Bu sevgini danardıqmı,  
lçin-için yanardıqmı,  
Bir gün ayrı qalardıqmı,  
Nə mən səndən,  
nə sən məndən?!?

Fürsət düşməz bir də ələ,  
Yaşamaga vaxt var hələ.  
Ayrılmaraq ölüm gələ  
Nə mən səndən,  
nə sən məndən.

Küsdük, aman verdik aha,  
Batdıq necə bir günaha...  
Giley etmədik Allah'a  
Nə mən səndən,  
nə sən məndən.

*İspaniya, sentyabr, 1999*

## MƏNDƏ BU SEVGİYƏ DAHA DÖZÜM YOX

Heç bilmirəm kimə deyim dərdimi,  
Eşqi yandırmağa, vallah, közüm yox.  
Əyacək axırda mənim qəddimi,  
Məndə bu sevgiyə daha dözüm yox.

Gözlərimdə gilələnən yaş olub,  
Ürəyimdə dağdan ağır daş olub,  
Nişan üzüyümə hicran qaş olub,  
Məndə bu sevgiyə daha dözüm yox.

Məcnun deyiləm ki, çöllərə düşəm,  
Kəram deyiləm ki, yanam, alışam,  
Aşıq olmağıma peşman olmuşam,  
Məndə bu sevgiyə daha dözüm yox.

Bu eşqin əlindən qaşa bilmirəm,  
Sirrimi kimsəyə aça bilmirəm.  
Başımı götürüb qaşa bilmirəm,  
Məndə bu sevgiyə daha dözüm yox.

Sinəm bulud kimi dolur, boşalır,  
Nə vaxtdı içimdə qalır, qocalır,  
Bilmək olmur məndən niyə öc alır,  
Məndə bu sevgiyə daha dözüm yox.

*İspaniya, sentyabr, 1999*

## BU SEVGİ ÖMRÜMƏ QƏFİLDƏN GƏLDİ

Bu sevgi ömrümə qəfildən gəldi.  
Nə sağına baxdı, nə də soluna,  
Baxmadı keçilən ömür yoluna.

Açıb ürəyimin qapılarını,  
Özüylə gətirdi tər baharını.  
Onun golişiyələr dünyam dəyişdi,  
Tamam başqa rəngə boyandı həyat.  
Bu sevgi gözümüz nurnunu saçdı,  
Bir də ürəyimə verdi qol-qanad...

Qayğıların məni seçdiyi vaxtda,  
Ömrümün yarından keçdiyi vaxtda,  
Kədərin sevinci əzdiyi vaxtda,  
Qara buludların başım üstündə  
Dolanıb-dolayıb gəzdiyi vaxtda,  
Bu sevgi ömrümə qəfildən gəldi.  
Nə sağına baxdı, nə də soluna,  
Yoxsa gedəcəkdim mən öz yolumla.  
Dəyişdi aləmi o bircə anda  
Qoymadı bu ömrü rahat yaşım.  
Dəyişdi dünyani, bu kainatı...  
Mən belə bilməzdim heç vaxt həyatı!

Moskva, 25.06.2004

## ÇƏKİR

Gecələrin nə vecinə,  
Nə çəkirsə, sabah çəkir.  
Ya savab çıxır yoluna,  
Ya dördəlli günah çəkir.

Gecədə dərd qoxusu var,  
Dərdin çimir yuxusu var...  
Yoxsa ölüm qorxusu var,  
Gah boylanır, gah ah çəkir.

Sözündən düşən oğlu,  
Sözlə döyüşən oğlu,  
Nəsimiləşən oğlu  
Hələbə Fəzlullah çəkir.

Dan sökülcək üzümə bax,  
Yağışa dön, gözüümə yağı.  
Duyğu kimi könlümə ax,  
Haqqə pənah, pənah çəkir.

Dünya bir əl, bir ətəkdi,  
Zəhəri də ciyələkdi...  
Dərd yükünü Tənha çəkdi,  
Haqq-hesabı Allah çəkir.

Dekabr, 2001

## DÖNÜM

Sevmək də bir ayrı dərddi, azardı,  
Ay gözəl,

gözünün yaşına dönüm.

Ürəyin eşqimə soyuq məzardı,  
Ay gözəl,

gözünün yaşına dönüm.

Mənim əvəzimə küləklər dindi,  
Dindi,

göy üzündən ulduzlar endi...

Dinmaya qoymursan, eybi yox, indi  
Ay gözəl,

gözünün yaşına dönüm.

Həsrətin rəngini üzümə sahib,  
Nə vaxtdı can nadı, ruhumu alıb...

Nərgiz laçayına şəh düşüb, qalb,  
Ay gözəl,

gözünün yaşına dönüm.

*Dekabr, 2001*

## ÇIRAĞIN OLUMMU

Ay pərişan saçlı qız,  
Darağın olum sənin.

Sabahlara səsləyən  
Sorağın olum sənin.

Dərdinə üz olsa söz.  
Dərdindən üzilsə söz,

Dilində köz olsa söz,  
Varağın olum sənin.

Dərdin ocağı sönsün,  
Həsrətin üzü dönsün,  
Yolun ağ yola dönsün,  
Çirağın olum sənin.

*Dekabr, 2001*

Sən həsrəti  
NƏ BİLMİŞDİN

DEDİLƏR

Həsrət əlimi sıxdı,  
Dərdi gözümə yiğdi;  
«Nəyə gərəkdi axı  
Bunca təlaş», - dedilər.

Dərdi dərddən ayırdım,  
Söz qılıncı sıyıldım;  
«Sənə yaraşan deyil  
Belə savaş», - dedilər.

Sözüm çin-çin olunca,  
Ağ göyərçin olunca  
«Duman gəlir, nə tənti,  
nə də ki, çəş», - dedilər.

Açılmadı dan üzü,  
Çən tutdu dağı-düzü;  
«Bu gündən adaşındı  
bu qara daş», - dedilər...

Dekabr, 2001



## **SEN HƏSRƏTİ NƏ BİLMİŞDİN**

*Əlvida deyirəm bu ağır anda,  
Manı xatırlasan nə alış, nə yan.  
Gözlərin yuxarıya həsrət qalandı,  
Gecələr ilduzlu səmaya boylan.*

Sen həsrəti nə bilmışdin?  
Neçə vaxtdı üzəyimi  
elşəyibdi didim-didim.  
Az qalmışdı bu dünyadan  
öz xoşumla çıxıb gedim.  
San həsrəti nə bilmışdin?  
Kəsilibdi ömrə qənim.  
Üzəyim dil-dil ötürdü:  
«Olum, yoxsa... yoxsa ölüm».  
Xoşdu mənə  
Bu sevgidən gələn zülüm.  
San həsrəti nə bilmışdin?  
Tab gətirmək çətin işdi,  
yaman çətin.  
Vallah, ölüm gələcəkdi,  
San bir az da geciksəydim...

*Moskva, 01.09.2003*

## SƏNİ GÖZLƏYİRƏM

Sevdalı çağımızda  
görüş yerində,  
Yağışlı bir gündə  
səni gözlədim.  
Neçə saat keçdi,  
ümid getmədi,  
Dərdimi gizladım,  
yenə gözlədim...  
Aradan ay keçib,  
illər ötüşüb,  
Səni unutmayıb  
könülüüm bir an da.  
Hərdən  
mənə elə gəlir ki, guya  
uzaq bir diyarda,  
uzaq məkanda,  
Tənimadığım yerdə  
səni gözləyirəm  
elə o vaxtdan,  
Nə vaxt gələcəksən,  
söylə, nə zaman?

Moskva, 15.06.2004

## NƏ AYRILIQ VAR, NƏ ÖLÜM

Hər bir günün, hər saatın  
Gəl qadrini bilək, gülüm.  
Bir anlığa elə bilək  
Nə ayrılhə var, nə ölüm.

Həsrətə əlvida deyək  
iki ömrün sevgi çığı.  
Bu inamdan coşsun ürək,  
Coşsun dəryalar sayağı.

Xoşbəxt Tanrı bəndəsítək  
Seyr eləyək gal donizi.  
Sevgimizə beşik bilsin  
Ağ dalğalar qəlbimizi.

Göydən ulduz üzə-üzə  
Ruhdan köynək biçə bilək  
Biz sevdalı qəlbimizə.  
Dalğalar da dilə gələ:  
“Nə ayrılıq var, nə ölüm!”

Onda həsrət ağlayacaq,  
Ağlayacaq zülüm-zülüm...  
Unudanıq ağrımızı-acımızı,  
Onda yellər daraqlayar

Bir-birinə siğal çəkən saçımızı..  
 Göz yaşını sevgi bilək,  
 Həsrətin göz yaşlarını  
 Əlimizlə silib gülək...

Gülüüm, axı məhbəbatdı  
 Yaraşığı bu həyatın.  
 Gəl qədrini bilək biz də  
 Hər bir günün, hər saatın...

Gəl saçını nəfəsimlə  
 Daraqlayıım bir də, gülüm.  
 Bir anlığa elə bilək  
 Nə ayrılıq var, nə ölüm...

*Ispaniya, 2002*

## HƏMİŞƏ MƏNİMLƏŞSƏN

Yuxu kimi gözümüzdəsen,  
 Arzu kimi sözümüzdəsen,  
 Hara qaçım - özümdəsen,  
 Sən həmişə mənimləsen.

Ömür adlı həyəcanım,  
 Sənsiz ötüşmür bir anım...  
 Damarında axan qanım,  
 Sən həmişə mənimləsen.

Güllü-ciçaklı yazımsan,  
 Qəma köklənmış sazımsan.  
 Taleyim, alın yazımsan,  
 Sən həmişə mənimləsen.

*Ispaniya, 2001*

## QURBAN OLUM

Saçımı dañ düşüb, qəlbimə qubar,  
Ömründən dərdimi sil, qurban olum.  
Sevincsən,  
kədərsən,  
tale payısan,  
Həsrətə ürəkdən gül, qurban olum.

Çilə,  
ümidimə ağ ümid çilə,  
Qoyma sevgimizə həsrətin gülə.  
Yerlər da,  
göyələr də geləcək dilə,  
Qəhəri ikiyə böl, qurban olum.

Bu ağrı-acını gərək mən çəkəm,  
Həsrətin canına qaralar çəkəm.  
Gülağa Tanhayam, tanhayam, təkəm,  
Qayıt gal,  
qayıt gal,  
göl, qurban olum.

Paris, 2001

## BU DƏRD XƏZAN ETDİ BİZİ

Dünənədək bir can idik,  
Kim yarıcıan etdi bizi?  
Bölməz bir cahan idik,  
Kımlar viran etdi bizi?

Sonsuzdu arzu-kamımız,  
Sevgi idi məkanımız,  
Hara çatar fəğanımız?  
Həsrət talan etdi bizi.

Ortaqdı dərdi-sərimiz,  
Sevincimiz, kədərimiz,  
Gizli qalardı sırrımız,  
Kımlar bəyan etdi bizi?

Dadib eşqin bulağından,  
Gəzirdik sevgi bağında,  
Ömrün gül-çöök çağında  
Bu dərd xəzan etdi bizi.

Bakı, 2002

## HƏSRƏT NƏĞMƏSİ

Bir zaman gözlərdə,  
üzlərdə, Sözlərdə  
gülərdi ilk bahar.  
Bir zaman sularda üzərdi,  
göylərdə uçardı,  
qol-qanad açardı arzular.  
O xoşbəxt günlərdən  
dəli həsrət qalıb,  
uğursuz, ümidsiz bir məhəbbət qalıb,  
atəsi sönüməyən, közü sönüməyən,  
bir hərarət qalıb yadigar...

Bakı, 26.01.2004

## ELLƏR MƏNİ XATIRLASIN

Arzum budur bu dünyada,  
Ellər məni xatırlasın.  
Dostlar salsın məni yada,  
Dillər məni xatırlasın.

Dərib ətrini duydugum,  
O xoş ətrinə uydugum,  
Torpağına baş qoyduğum  
Güllər məni xatırlasın.

Nərgizini çox üzdüyüm,  
Dərib sinəmə düzdüyüm,  
Sevgilimlə hey gəzdiyim  
Çöllər məni xatırlasın.

Bakı, 10.11.2001

## MƏN SƏNİ UNUDA BİLMƏDİM HEÇ VAXT

Aradan fəsillər, illər ötsə də,  
Mən səni unuda bilmədim heç vaxt.  
O günlər bizləri atıb getsə də,  
Mən səni unuda bilmədim heç vaxt.

Demə aramızı duman, çan aldı,  
O gözəl mahnilər dağlıarda qaldı.  
Yaşanan günlərim puç bir xəyaldı,  
Mən səni unuda bilmədim heç vaxt.

İllər ötüb-keçir, saçlar ağarır,  
Həzin bir aynılıq nəgməsi çalır.  
Ürək üşyan edir, nalə qopanır:  
"Mən səni unuda bilmədim heç vaxt."

Yadımdan çıxmayıb bircə anımız,  
Dərdimiz, qayğımız, həyəcanımız.  
İndi hara çatar ah-fəşanımız?  
Mən səni unuda bilmədim heç vaxt.

Ölümü unutsam mən bu həsrəti,  
Kımdən almaq olar belə qüdrəti.  
Bir an da çıxmadın yadımdan qəti,  
Mən səni unuda bilmədim heç vaxt.

Paris, 2001

## BİR DƏ BU YERLƏRƏ GƏLMƏZ O GÖZƏL

*Ad günün mübarək*

Könlül, çək gözünü sən bu yollardan,  
Bir də bu yerlərə gəlməz o gözəl.  
Kəsdi ülfətini bizim diyardan,  
Bir də bu yerlərə gəlməz o gözəl.

O burası gələndə bahar fəsliydi,  
Al-əlvən çiçəklər tər nəfəsiydi,  
Küləklər gözəlli təranəsiydi,  
Bir də bu yerlərə gəlməz o gözəl.

Soruşma dərdimin səbəbi nədir,  
Dilimdə dolaşan qəmli nəgmədir.  
İçimdə bir həsrət ah-fəşan edir:  
"Bir də bu yerlərə gəlməz o gözəl"

Mən belə bilməzdim özümü qəti,  
Qüdrətli sanmazdım heç vaxt həsrəti,  
İndi dərk elədim bu həqiqəti -  
Bir də bu yerlərə gəlməz o gözəl.

Yollarla baxmaqdan gözüm yoruldu,  
Alişib-yanmaqdan dözüm yoruldu,  
Çağırımdı, səslədim, sözüm yoruldu,  
Bir də bu yerlərə gəlməz o gözəl.

Moskva, 03.10.2007

## YADIMA DÜŞÜRSƏN

*Ad günün mübarək!*

Qəfil yağan yağış kimi,  
Birdən məni haqlarmışan?  
Manı gülərz görəndə  
Çaylar kimi çağlarmışan?

Yoxsa qar tutub yolunu,  
Bağlayıbdi sağ-solunu.  
Qara həsrətin qolunu  
Əllərinlə bağlarmışan?

Neyləyim, hərdən yuxuma  
Çöküb duman-çən yuxuma...  
Hərdən gələrsən yuxuma,  
Ürəyimi dağlarmışan?

Mən həminəm, həmin, gülüm,  
Sənsizlikdə keçdi günüm.  
Həyat mənə əzab, zülüm...  
Halim görüb ağlarmışan?

Bir özüməm, bir xatirən,  
Hara getdin, hara görən?  
Yaz çıçayı kimi gülən,  
Həsrətimi dağlarmışan?

Gəl, yuxuma gəl, gözalim,  
Şirin-şirin gül, gözalim,  
Göz yaşımı sil, gözəlim,  
De, yaramı bağlarmışan?

## AYRILIQ TEZDİ

Bu dünya oyundu, ötür-ötürdü,  
Arzu uralanır, götür-götürdü.  
Səni gatıran yol kələ-kötürdü,  
Ürək sərməmişəm, ayrılıq tezdi.

Aşıqın dövləti saf bir diləkdə,  
Cana tən, ruha tən vuran ürkədi.  
Sevdalı könlükün kamı çıçəkdi,  
Barı dərməmişəm, ayrılıq tezdi.

Doymaq olmur söhbətindən, sözündən,  
Kərəmtək alışdım, yandım közdən.  
Qorxudan öpmədim ala gözündən,  
Dəsmal verməmişəm, ayrılıq tezdi.

*Moskva, dekabr, 1998*

## MƏNİM XƏYALLARIM

Mənim xəyallarım azad qus kimi,  
illər üstündən uçduqca uçur, yorulmur.  
Hərdən qoşa qollarıyla  
dünyanı qucur, yorulmur.  
Şirinçə gülüşün, şirinçə səsin  
könül xoşluğumdu, son nəfəsimdi.  
Mənim xəyallarım  
gəzəcək dünyani, gəzəcək səni.  
Yaxşı bilirəm ki, bir gün bu həsrət  
Tənhadan da betər üzəcək səni...

*İspaniya, 1999*

## SƏNİN HƏSRƏTİNƏ ALIŞAMMADIM

Əslili - sən,  
mən - Kərəm...  
İllərdən bəri  
Sənin həsrətinə alışamadım.  
Yerlərin, göylərin yoxmu xəbəri,  
Sənin həsrətinə alışamadım.

Sevgimə daraşdı ağrı,  
qəm,  
kədər,  
Gözümü sığادı açılan səhər.  
Ömrü sənsizlikdə xərclədim hədər,  
Sənin həsrətinə alışamadım.

Sənin göylərində ulduzam, ayam,  
Səni haraylayan bulağam, çayam.  
Getmişəm...  
Tek qaldım...  
Tekəm, Tənhayam,  
Sənin həsrətinə alışamadım.

*Paris, 2000*

## HARA BAXIRAMSA SƏNİ GÖRÜRƏM

Mən səni tanıdım...

Mən tanıytak

Tanıya bilmədi bu cahan səni.

Mən özüm özümü unutdum, ancaq  
unuda bilmədim birçə an səni;  
Hara baxıramsa səni görürəm.

Qıyğacı baxışın, can alan nazın,  
Çəməndə güllərin ləçəyindədi.  
Gülüşün, qəh-qəhən, şirin avazın,  
Baharda quşların cah-cəhindədi;  
Hara baxıramsa səni görürəm.

Birgə seyr edərdik ayı, ulduzu,  
Bir zaman bu səma, yer bizimiyydi.  
Tikanlar bitirən o yer, gözəlim,  
Bizim gözdən uzaq yerimiziydi;  
Hara baxıramsa səni görürəm.

Har ömür sevdalı röya olsa da,  
Can alan, can udan dərya olsa da,  
Bu dünya həminki dünya olsa da,  
Hara baxıramsa səni görürəm.

Sənli günlərimin xatırları,  
Ruhumu titrədir illərdən bəri.  
Dünya dəyişməyib...  
Ay gözəl pəri,  
Hara baxıramsa səni görürəm.

Ispaniya, 1999

## VAXT GƏLDİ

Vaxt gəldi, tərk edib gedirəm səni,  
Durna qatariyla qayıdacağam.  
Qar-boran dondurşa kövrək qəlbimi,  
Sənin eşqin ilə ovudacağam.

Sən görən əvvəlki cavan deyiləm,  
Sevda atəşinə yanın deyiləm,  
Xoşbəxt günlərimi danan deyiləm,  
Ürəkdə bu eşqi soyudacağam.

Hər gecə qonaqtək yuxuma gəlmə,  
Şirin sözlər deyib üzümə gülmə,  
Gözlerin yaşıldı, qoy qalsın, silmə,  
Sənli xatırəmi uyudacağam.

Dayaq gərəkdisə yixıl mamağa,  
Tənhalıq içində sıxıl mamağa,  
Anı sevinc kimi yox olmamağa,  
Könlümdə sevgimi oyadacağam.

Paris, 2000

## GECƏLƏR ULDUZLU SƏMAYA BOYLAN

Burada yolumuz ayrıılır demək,  
Elə əhdimiz də bura qədərmış.  
Ağrıya-acıya dözəcək ürək,  
Sevgimizin sonu qəmmiş, kədərmış.

Qəfil qonaq kimi,  
İlk bahar kimi,  
Gəldi sevda dəmi, məhəbbət çəgəri.  
Kökləndi qəlbimdə kamanın simi,  
Əridi,  
qalmadı gözümün yağı.

Əlvida deyirəm bu ağır anda,  
Məni xatırlasın nə alış,  
na yan.  
Gözlərin yuxuya həsrət qalandı,  
Gözəlim,  
ulduzlu səmaya boylan.

*İspaniya, sentyabr, 1998*

## İLK SEVGİ

Səni unutmadım qırıbtı ellərdə,  
Gözündə yaşayır qəmli gözlərin.  
Gec də, gündüz də xatırələrdə,  
Yenə görüşünə gəlirəm sənin.

Sənli günlərimi yaddaşdan alıb,  
Səhifə-səhifə varaqlayıram.  
İllər acızləşir...  
Xəyalı dalıb  
Qara saçlarını daraqlayıram.

Bəzən unudaraq dərdi-sərimi,  
Özümü qayğısız cavan sanıram.  
Yadıma salaraq xoş günlərimi,  
Yenə için-için alovlanıram.

Nazlı bir baxışdan, şirin bir sözdən,  
Sevinib quş kimi qanad açardıq.  
Qaçıb gizlənərdik nəzərdən, gözdən,  
Elə şirin-şirin piçildəşardıq.

Tale sevincidi, tale kədəri,  
Yandıran, yanındı ilk sevgi, Allah!  
Bəndənə sən verdin belə qədəri,  
Niyə can alındı ilk sevgi, Allah?

*İspaniya, 1998*

## AYRILIQ SINAGA ÇƏKİB ÖMRÜMÜ

Gör neçə zamandır görmürəm səni,  
Getməz gözlərimdən surətin, gülüm.  
Səniydim, məniydim,

Aylı gecəydi,  
Yaddan çıxarmı heç ülfətin, gülüm?

Qorxuram yadımdan çıxa səsin də,  
Gedə xatırdən gül nəfəsin də,  
Ömrümün bu acı hasrət fəslində,  
Könlümü küsdürür heyrətin, gülüm.

Sənə demək üçün könül dərdimi,  
Aya,  
ulduzlara açdım qəlbimi.  
Yadımdan çıxmayıır ayrılıq dəmi,  
Bu imiş mənim də qismətim, gülüm.

Afina, 14.08.2004

## HİSSİM...AĞLIM...

Dərin dəryaların qəvvası kimi,  
Qəlbim sevdalara varır, doymayıır.  
Gözəllik həyata səsləyir məni,  
Hissim gedək deyir, ağlım qoymayıır.

Sevgidən səs-soraq gətirsin külək,  
Alışib yanmağa möhtacdı ırak,  
Bu bahar gündündə yazçıçiyitək,  
Hissim bitək deyir, ağlım qoymayıır.

Arzular, istəklər ovutsun məni,  
Saflığı, paklığı durultsun məni,  
Məhəbbət bağında bülbüllər kimi  
Hissim ötək deyir, ağlım qoymayıır.

Masallı, 1991.

## SOYUQLUĞUN

Şaxtaya, borana dözər birtəhər,  
Yağışdan, qardan da titrəməz ürək.  
Ayazdan, küləkdən üşümərəm mən  
Soyuq baxışından üşüdüyümtək.  
Dünyada heç nadən qorxan deyiləm,  
Səninlə bəla da yan keçər məndən.  
Yağı güləsindən betərdi, inan  
sənin soyuqluğun pisdi əcəldən.

*İspaniya, 1999*

## SEVGİMİ ƏMANƏT SAXLAYIRAM MƏN

Nələr çəkdiyimi kimsə bilməyir,  
Kədərdən yükümü bağlayıram mən.  
Çox da ki, gözümüzde yaş görünməyir,  
İçimdə inləyib, ağlayıram mən.

Səndən uzaqlarda gülmədi üzüm,  
Çəkildi sınağa etibar, dözüm.  
Üzünü görməyə həsrətdi gözüm,  
Yuxuda ətrini qoxlayıram mən.

Bu bahar çiçəklər erkən oyandı,  
Ürək həsrət ilə alışdı, yandı.  
Səni itirsəm də, xeyli zamandı  
Sevgimi əmanət saxlayıram mən.

*İspaniya, yanvar, 2004*

## GÖNDƏR GÜLÜŞÜNÜ

Ürəyim darıxır səndən uzaqda,  
Göndər gülüşünü, könlül sevinsin.  
Qişın soyuğunda qarda, sazaqda  
günəşdən olmuşam, donub qalmışam.  
Gülüm, gecikdirmə, elə bu axşam  
göndər baxışını, qoy üzüm gülsün.  
Bu soyuq diyara güllü-çiçekli,  
yaşıl örpaklı yaz təşrif gətirsin.  
Bu qurban ellərdə, uzaq yerlərdə  
könlümə yenidən bahar çilənsin.

*Moskva, 04.10.1995*

## BİR DƏ GÖRDÜM...

Sənsiz keçdi aylar, illər.  
Gördüm budağı qurumuş  
bir ağacam,  
Heydən düşmüs yarpağam.  
Suya həsrət torpağam.  
Tərsə əsən,  
Yolu, izi bilinməyən  
bir küləyəm.  
Bir ilgiman  
səhraların ortasında.  
Görünmürəm  
tənhaliğın aynasında.

Dəryaların dibində,  
suların darınıyində  
Qulaqları eşitməyən,  
gözləri görməyən  
bir balığam.  
Bir zaman kiməsə gərəkdim...  
İndi lazımsız bir varlığam.

Bünövrəsi qoyulmamış  
divarları hörülməmiş  
bir binada  
qapısız, pəncərəsiz  
bir otağam.

Bar-bəhrəsiz  
bir zəmiyəm,

bir tarlayam.  
Döyüşüsüz  
bir qalayam...  
Bilinməyir  
Gündüzləri, gecələri,  
Elə bil ki,  
"Peykanlı"dı küçələri...

Ayrı aləm olur axı  
Sevdadan doğulan duyu...  
Belə idi...  
Biləmmədim gördükərim  
Gerçək idi, yoxsa yuxu...

*Moskva, 1999*

## TƏSƏLLİ

Getmişən, gözəlim, o vaxtdan bəri  
Könlümə dağ çəkir qara həsrətin.  
Dünyanın arşını ayılməmişdi,  
Şirin təranayıdı sözün-söhbətin.

Şirin bir yuxusan, elçatmaz dilək,  
Əbədi qalmışan sevinçdə, qəmdə.  
Hicranın ağırdı, dözməyir ürək,  
Göylərə çəkilib nəğmələrin də.

Həsrətin odunda tab eləməya  
Sevdam dözümümə müəllim oldu.  
Ömrü sevgi ilə başa vurmağa,  
Xatirən ən şirin təsəllim oldu.

*Moskva, 1999*

## QOYMAZ UNUTMAĞA

Yağışlar qoymaz ki,  
unudam səni.  
Üst-başım islanar  
yaz yağışından.  
Saçlarım islanar  
göz yaşlarından.  
Bir az ötüşünce  
Günəş görünər,  
Bir ümid içərem  
baxışlarından...

İlk bahar qoyarmı  
unudam səni?  
Gül-çiçek açacaq,  
quslar ötəcək,  
Yadıma düşəcək  
yam-yasılı meşə,  
Kollara qisılan  
şəhli bənövşə.

Bir də ki, belinə  
kəmər yerinə  
gül-çiçek qurşayan  
çəmənzar - çəmən...  
Birlilikdə gəzardik  
biz orda hərdən...

Səni unutmağa  
qoymaz gecələr;  
Telin də, əlin də  
yuxulanmadı  
şirin dincələr...  
Nəğmələr qoyarmı  
unudam səni?  
Bizim nəğmələr,  
gözəl nəğmələr...  
Hələ də könlümə  
sultandı onlar,  
Hələ də könlümə  
onlar hökm edər...

Bakı, 1995

## AXŞAM DÜŞÜR

Axşam düşür  
kölögmlə mən,  
qarışırıam qaranlığa.  
Belə getsə  
alışacam ayrılhğa...  
Axşam düşür,  
Küçələri seyr edirəm,  
Özün yoxsan,  
Kölgən ilə danışacam.  
Belə getsə  
Taleyimlə barışacam.  
Axşam düşür...  
Dardlərimi ovutmağa,  
sevgimizi unutmağa  
çalışacam...  
Belə getsə dönüklükdə  
sənin ilə yaşıacam.

*İspaniya, 1999*

## UNUT BİR ANLIĞA

*Bəzi memurlara*

Unut birdəfəlik rahat kürsünü,  
Bəsdi, özgələrin öpdün əlini,  
Unut kimlərləsə umu-küsünü..  
Unut xəbisliyi, rüşvət almağı,  
Bu xalqa, millətə kasılmə yağı...  
Qaraya ağ dedin illər uzunu,  
Daha ağa qara deməyi unut,  
Kasının başına döyməyi unut.  
Sığal çək, tumar çək öz kəhərinə,  
Özgə yabisını öyməyi unut...  
Yoxsa bu millətin qazəbi, kini  
tufandan da betar əsər yolunal..  
Şöhrətin, mənsəbin yalavaclar!..  
Elə özün kimi qəlbəaclər  
Çağır haqq yoluna, bəşər yoluna!..

Sən də bizim kimi «Qarabağı!» desən,  
Qürbətin bağına çölli-biyaban,  
Vətənin köksündən dikəlib baxan  
kolluğa-kosluğa bağça-bağ desən  
Sənin varlığına boyun əyərdim,  
«Vətənin bir oğlu artdı!», - deyərdim...

*Bakı, Şüvəlan, 13.09.2004*

## SEVGİM SƏNDƏN DƏ GÖZƏLDİ...

*Bir gözələ*

Sağım - xəzəl,  
Solum - xəzəl,  
Məni sənə aparası  
yolum - xəzəl.  
Elə bil dünya xəzəldi...  
Çıxıb getdin,  
Gözdən itdin...  
Eşqim göylərə yüksəldi...

Sənin ilə getdi yazım,  
Sənsizlikdən  
düşüb qalan payız ilə  
baş-başayam.  
Suyu qurumuş bulağam,  
buz bağlamış,  
buza dönmiş  
qara çayam...  
Dünya - başşərin anası,  
Niyə danım,  
Eşqim ondan da əzəldi...

Eh,  
nə deyim, ay gözəlim,  
Sən gözəlsən,  
Sevgim  
səndən də gözəldi!..

*Bakı, 12.09.2004*

## İNCİTMƏ MƏNİ

Hər gün, hər axşam  
Gözlərəm səni.  
Tənha qalmışam  
İncitmə məni.

Ey nazlı canan,  
Gözləri ceyran,  
Mən sənə heyran,  
İncitmə məni.

Vuruldum sənə,  
Yandım eşqinə,  
Zülm etmə mənə,  
İncitmə məni.

Sənsən həyatım,  
Eşqim, büsatım,  
Ən xoş saatım,  
İncitmə məni.

Qollarını aç,  
Ömrümə nur saç,  
Başıma ol tac,  
İncitmə məni.

Gülağa vurğun,  
Kədərli, yorğun.  
Çöhrəsi solğun,  
İncitmə məni.

*Sumqayıt, 04.10.2003*

## ENES ÇATACAQ SÖZÜM

Gecənin zülmət qaranlığından,  
Ömrümün sevgisiz tənhalılarından,  
Uzaqdan-uzağə üz tutub sənə  
Qəlbimin sözünü demək istədim...  
Ürəyimə damdı: - Alınmayacaq!  
Səsim bu gecənin torundan keçib  
sənin ünvarına yol almayıacaq.  
Gecənin bu məzar qaranlığına  
içimin nəğməsi asır düşəcək.  
İlişib qalacaq zülmət qoynunda,  
Şəhər gün doğanda azad olacaq.  
Sevinib güləcək, qanad açacaq,  
Düzlərdən keçəcək, dağlar aşacaq,  
Qəlbimlə birlikdə sənə çatacaq.

*Masallı, 1994*

## HƏSRƏT

Ömürlük bir xatirədir  
İçimdə məhəbbətin.  
Ürəyimi bir an da  
Tərk etmədi həsrətin.

Hicranına yox tabım,  
Gücum çatmır özümə.  
Qurtarmayırlı əzəbim,  
Əlac qalır dözümə.

Gecələr röyalarda,  
Gözlərini görürəm.  
Gündüzər xəyalimdə  
Saçlarını hörürəm.

Güləydi ömrüm-günüm,  
Ötənlərə dönəydim.  
Sənlə keçən hər günün  
Qiymətini biləydim.

*Moskva, 1998*

## SƏNİN GÖZ YAŞLARIN

*İlk dəfə sevdiyim qızı*

Yadımdan çıxmayıñ sonuncu görüş,  
Ayrılıq çağında  
mənə deyiləsi söz də tapmadın.  
Qəlbə işitməyə köz də tapmadın.  
Dilləna bilmədik...  
Tez vidalaşdıq.  
Həyatın yolları ayrdı bizi,  
Ay keçdi, il keçdi, sonra yadlaşdıq...  
Bəzən gecələr  
yuxuma gelirsən...  
Yaxşı...  
Nə yaxşı!...  
O vaxtdan bu yana  
yuxuma töküür gözünün yaşı.  
Sanın göz yaşlarının yağışa dönüb  
isladır dünyamı səhərə qədər.  
Yuxudan dururam qan-tar içində,  
Ömrüm keçib gedir kədər içində.

*Sumqayıt, 1991*

## YUM GÖZLƏRİNİ

Bu da bir taledi -  
ayrlıq çığı,  
üz tutub gecənin qaranlığına  
Uzaqdan-uzağə sənə deyirəm:

- Yumub gözlərini bircə anlığa  
yada sal ən gözəl günlərimizi.  
Baxtıyar etmişdi o dəmlər bizi.  
Yumub gözlərini xatırla bir an,  
görüş yerlərini, sevgi izini.

Onda bilərsən ki, nə itirmisən.  
Mənsiz günlərinə dərd gətirmisən.  
Bu payız gündündə tanha qalmışam,  
Lakin eşq işığı könlümdə yaşar.  
Hələ ürəyimdə neçə ümid var...

*İspaniya, 04.10.2004*

## GÜNLƏRİN ÖTÜŞÜR DE, NECƏ MƏNSİZ

Zər-ziba içində yüz il qalsa da  
Bülbül fərəhənməz gülsüz, çəmənsiz.  
Ayrıldığ, galımayır səndən səs-səda,  
Günlərin ötüşür de, necə mənsiz?

De, özün necəsən, ürəyin necə?  
Yata bilirsənmi söylə, sən gecə?  
Yuxuna golirmi Tənha gizlice?  
Günlərin ötüşür de, necə mənsiz?

Qalbimdən qoparıb eşqi atmadım,  
Bir göyqurşağısan, sənə çatmadım,  
Gülüm, ayrılığa çarə tapmadım,  
Günlərin ötüşür de, necə mənsiz?

Vüsəlin əbədi qismətim oldu,  
Ayrılıq an acı şərbətim oldu,  
Tənhayam, həmdəmim həsrətim oldu,  
Günlərin ötüşür de, necə mənsiz?

Moskva, 25.12.2003

## ÖMRÜM

Dünya imtahandı, sınaqdan keçdim,  
Ömür nəğməsinə təkcə oxudum.  
Əlimdən, qolumdan tutan olmadı,  
Həyat xalçasını özüm toxudum.

Şikayet etməyin mənəsi varmı?  
Minim də taleyim belə gətirdi.  
Güvəndim alnimin axan tərəfə,  
Ruzimi Tanrıının özü yetirdi.

Dərsimi almışam neçə alimdən,  
Amma müəllimim həyat olubdu.  
Təklik güc gələndə qərib ömrümə,  
Zəhmətim qoluma qanad olubdu.

Bəzən yorulsam da, heydən düşsəm də,  
Ümid hayatımın dayağı olub.  
Qəfil, gözlənilməz zərbə yesəm də,  
O mənim qəlbimin mayağı olub.

Ömrün xoş gündə, qəmlı gündə,  
Məni də yaşadan sevən ürəkdi.  
Bir gün də sevgisiz yaşaya bilməz,  
Duygusuz bir ürək kimə gərəkdi?

İspaniya, 2000

## DÜŞÜBDÜ

Könül səksəkədə,  
ürək can deyir,  
Səsinə, sədana «min qurban» deyir,  
Tükümü yandırmışan, ay canan, deyir,  
Qulağımı səsin,  
hayın düşübdü.

Xatırə mənimdi,  
ağası mənəm,  
Onsuz quru canam,  
batıq bir ünəm,  
Səni unutmaqcın mənə, ay sənəm,  
Minnətə nəsilin-soyun düşübdü.

Aləm qınamasın,  
sənsiz gülmərəm,  
Eşqin qəlbimdədi,  
hələ ölmərəm.  
Çağırma,  
yuxuna gələ bilmərəm,  
Bu gecə araya toyun düşübdü.

*Masallı, avqust, 1991*

## SƏN GƏL VƏFALI OL, GÜLÜM

Dünya dolu etibarsız,  
Üzü dönük, düz ilqarsız,  
Yaşamaram səntək yarsız,  
Sən gəl vəfali ol, gülüm.

Ağlayan da, gülən də var,  
Üz çevirib gedən də var,  
Eşq yolunda ölen də var,  
Sən gəl vəfali ol, gülüm.

Təmiz eşqə vəfadərin,  
Bir gözəl, vəfali yarın,  
Mən quluyam etibarın,  
Sən gəl vəfali ol, gülüm.

*Moskva, 17.08.2004*

## YAĞIŞ

Təqvimdən tökülür günlərim bir-bir,  
 Ömrün payız fəslə yaman tez goldı.  
 Yağır göydən yera şidirgi yağış...  
 Çıxaq bu yağışın görüşüնa biz,  
 Təpədən dırnağa qoy yusun bizi.  
 Yusun suçumuzu, günahumizi,  
 Yusun ürkəklərdə paxırı, pası,  
 Uşaqtak saflaşış təmizlənərik...  
 Ürək də dincələr, tər nəfəs alar.  
 Yağış dilə gələr, bir nəgmə çalar:  
 Bu fani dünyada, canı dünyada  
 De, kimdi günahsız, kimdi günahkar?

1999

## QURBAN

Sənə ürək verdim, dedin «Nə azdı!»  
 Gül dərdim, deyindin:  
 - Onsuz da yazdı!  
 Bilmədim baxışın tənədi,  
 nazdı,  
 Məni məndən alan gözünə qurban.

Yetim bənövşətək boynunu burma,  
 Görəni öldürür, ədalı durma.  
 Sözünü açıq de, ədalı durnam,  
 Nə desən qəbuldu,  
 sözünə qurban.

Telini tumarçın əlim də yanır,  
 Sevirəm deməyə dilim də yanır,  
 Halımı görəndə əlim də yanır,  
 Qədərim özünsən,  
 özünə qurban.

*İspaniya, 2003*

## QAYIDA BİLİRSƏN, QAYIT BU ANDAN

GeVirsən yaxşı yol, bacarsan ağər,  
Sevdalı günləri unut bu andan.  
Hicranı, vüsali, sevinci, qəmi,  
Unuda bilirsən, unut bu andan.

Bu yol eşqə sadıq bəndə yoldu,  
Məcnunluq dağını Kərəm qorudu.  
Lazımın deyilsə bu sevgi odu,  
Könül atəşini soyut bu andan.

Məhəbbət adında bağıımız vardı,  
İlin hər fəslində çiçək açardı.  
Əgər istədiyin ayrıqlardı...  
Sevgi bağcamızı qurut bu andan.

Bilmədin sevginin niyə qədrini,  
Eşqə dönük çıxmaq bir hünərdimi?  
Tənhasız qalanda tənha qəlbini  
Ovuda bilirsən, ovut bu andan.

Görsən dincilik, aram gəlmir könlüñə,  
İçində boşluğu işitmır heç nə,  
Görsən ki, istəyin baxmir sözünə,  
Qayıda bilirsən, qayıt bu andan.

*Moskva, 1999*

## BU GECƏ

Necə kövrəilmişəm sənsiz bu axşam,  
Yadına düşmüsən yenə bu gecə.  
Bilirsən mən necə sənsizləmişəm,  
Əlim necə çatsın sənə bu gecə?

Saldı ayrılığın saçlarına dən,  
Bilməzdim bu qədər daşürəklisən...  
Soruşdum mən səni zülmət gecədən,  
Vüsəlin göylərdən enə bu gecə...

Sənsiz bilməmişəm baharı, qışı,  
Yağış taleyimə qəmin yağışı.  
Sevincə qarışa gözümüzün yaşı,  
Həsrətin alovu sənə bu gecə.

Kədərin az qalib qəddimi aya,  
Nə ola tellərin qapımı döyü,  
Ruhum qanadına, ucalı göyə,  
Sevgiliim göylərdən enə bu gecə.

*İspaniya, 04.10.2003*

## BAYATILAR

Elimdə daş qalmadı,  
Talandı, daş qalmadı.  
«Qarabağım!» deməkdən,  
Gözümüzdə yaş qalmadı.

Boylan sola, sağa bax,  
Qaraya bax, ağa bax,  
Şəhid qabırlarırdı,  
Qəlbimizdə dağa bax.

Dindirsən, dilin ollam,  
Öldürsən, ölüñ ollam.  
Sənin bir baxışınla  
Açaram, gülün ollam.

Əzizim, dağlar məni,  
Allahım saxlar məni,  
Qurbanədə ölər olsam,  
Kim yuyar, ağlar məni?

Bərəkət yazla gəlir,  
Sədəfli sazla gəlir.  
Qismətə bax, bəxtə bax,  
Əcəl də nazla galır.

Zalımsan, fələk, zalım,  
Eşqimdi dövlət-varım.  
Ağlamaqdan doymaram,  
Telin olsa dəsmalım.

Sənə qayıtmışam,  
**VƏTƏN!**



April, 1997

## SƏNƏ QAYITMIŞAM, VƏTƏN

Azərbaycandan kanarda yaşayram.

Heydər Əliyevin çağırışı ilə xeyriyyəçilik layihələrimi  
həyata keçirmək üçün Azərbaycana gəldim...

Bu yolların bəxtinə bax,  
Gah gətirir, gah aparır.  
Gələndə sevinc gətirir,  
Dönəndəsə ah aparır.

Bəxtə, taleyə siğınır,  
Gedənlər gələndə gülür.  
Baxır həsrət gözlərinə,  
Yolçular güləndə gülür.

Qəriblik tutub əlimdən,  
Məni səndən qoparmışdı.  
Qılıqlayıb, dilə tutub  
Uzaqlara aparmışdı.

Qəribliyin ağruları,  
Yük olmuşdu kürəyimə.  
Ovunmayan dərdi-qəmisi,  
Baş qoymuşdu ürəyimə.

...Sənsiz qərib ölkələrdə,  
Bir qara daşmışam, Vətən.  
Ruh cana qayıdan təki  
Sənə qayitmişam, Vətən!

Sənsiz qərib ölkələrdə,  
Bir qara daşmışam, Vətən.  
Ruh cana qayıdan təki  
Sənə qayitmişam, Vətən!

Bakı, 28 avqust, 2002

## VƏTƏN

Hər oğulun əzəli  
qəsəmisi,  
andı - Vətən.  
Ruhu - Vətəndi, yənə  
ruhuna candı Vətən.

Odur mənim varım da,  
Odur sadiq yarım da,  
Mənim şah damarında,  
Çağlayan qandı Vətən.

Kim gəzişir,  
kim çekir,  
Kim şumlayır,  
kim əkir,  
Kim hardan hara çekir,  
Sənə ayındı, Vətan!

30 aprel, 2001

## ÇAĞIRIR MƏNİ

Uğuruma yüyürən  
illər çağınır məni.  
Məcrasına siğmayan,  
Sellər çağırır məni.

Ötüb-keçir ömür-gün,  
Qəribrəsəyib toy-düyün.  
Qardaş alqışlı üçün  
Dillər çağınır məni.

Araya sazaq düşüb,  
Sazaqdan soraq düşüb,  
Əllərdən uzaq düşüb,  
Tellər çağınır məni.

Meyil salma uzağa,  
Vətəndən, ay Gülağa!  
Yaratmağa, qurmağa  
Ellər çağınır məni.

20 may, 1990

## XOŞ SORAQLA GƏLİRƏM

Bir uğura yol almışam  
Dikələn dağla gəlirəm.  
Yollarına su çiləyən  
Bəhrəli bağla gəlirəm!

Büzüşəcək şaxta, ayaz,  
Dilayım gül açar bu yaz.  
Sinam üstə çalın-çarpaz  
Çekilən dağla gəlirəm!

Dosta sevinc ilə baxan,  
Yadları yandırıb-yaxan,  
Sözündən söz alıb axan  
Ayna bulaqla gəlirəm!

Bir az cəsarət edin ki,  
Boylanın, heyrat edin ki,  
Tənhayam, biat edin ki,  
Xoş bir soraqla gəlirəm!

April, 2002

## ACIĞINA

Əlim öz işindədi  
Dillərin acığına.  
Ocağım sənən deyil  
Küllərin acığına.

İnadını ayərəm,  
Daşdan daşa dəyərəm.  
Günü-ayı öyərəm  
İllərin acığına.

Ürəyimə dağ çekdi,  
Nə çakdı, özü çekdi.  
Sözüm ləçək-ləçəkdi  
Güllərin acığına.

Döniüb arxaya baxdım,  
Gördüm kövrəlib baxdım.  
Təzə cığırqa çıxdım  
Yolların acığına...

April, 2002

## GÜLAĞA KİMDİ

Günlərin birində dərdin üzünə  
Güləndə görərsən Gülağa kimdi.  
İnamın üstündən güman tozunu  
Siləndə görərsən Gülağa kimdi.

Yerindən oynayar Yerin məhvəri,  
Açılar gecənin nurlu səhəri.  
Qəlbini dağlayan qəmisi-qəhəri  
Böləndə görərsən Gülağa kimdi.

İzimlə yararam daşlaşan qarı,  
Axı yol almışam Vətənə səri.  
Köksümə sığmayan qarlı dağları  
Gəzəndə görərsən Gülağa kimdi.

10 noyabr, 2001

## VƏTƏN DAŞI OL

Daş daşa söykənib yaşar,  
Burda arxadı daş daşa.  
Hər daş bir ömrün izidi,  
Qoyma ki, ömrün daşlaşa.

Ömürünün duası bil,  
Yolun üstə bitən daşı.  
Can köynəyimizdi Vətən,  
Vətəndaş ol, Vətən daş!

Bakı, 10.11.2001

## ATAMA

Qəmim qəlbimi dağlayır,  
Göyler mənə yas saxlayır,  
Yağış dərdimə ağlayır,  
Ağlayan yağışam daha.

Ürək gözümlə dilləşdi,  
Dilim sözümlə güləşdi...  
Bəsdi, ömürlə elləşdim,  
Ölümlə barışam daha.

Sənən deyil odum, közüm,  
Yoxluğuna necə dözüm.  
Ruhuna alqışdı sözüm,  
Özümə qarğışam daha.

Saralmış yarpaq - kəfənim,  
Qələmsiz varaq - kəfənim,  
Sən yatan torpaq - kəfənim,  
Torpağa qarışam daha.

## BEYRƏK KİMİ

Bir gün qəmin üstünə  
Gələrəm Beyrək kimi.  
Eli qeyrət gülünə  
Bələrəm Beyrək kimi.

Daş dağından yaşıñır,  
Gəzerəm dağ-daşını.  
Gözlərdən qəm yaşıñı  
Silərəm Beyrək kimi.

Qoymaram qəm qarıya,  
Dərdimə dərd sariya.  
Yamanlığı yarıya  
Bölərəm Beyrək kimi.

Hələ güc var qolumda,  
Dağ dayanmaz yolumda.  
Vətən, torpaq yolunda  
Ölərəm Beyrək kimi!

17 noyabr, 1991

9 may, 1991

## BİR MƏNZİLLİK YOL VAR

Yox, baxmaq olmur indi  
Murovdığın üzüna.  
Həsrət sürmə çəkibdi  
Zavallının gözünə.

Gün çıxmamış oyanır,  
Öz dərdinə boyanır,  
Cığır-cığır boylanır  
Gedənlərin izinə.

Dağlar xəyala dalıb,  
Canımı qüber alıb,  
Bir mənzillik yol qalıb  
Burdan Cıdır düzünə.

Niyə düşdük oda ki,  
Cana düşdü qada ki...  
Ya qələbə, ya da ki,  
Çəkilək göy üzünə..

Bahı, 1992

## HANI QARABAĞ, HANI?

Göy üzünə çəkilən qara bulud deyir ki,  
Dilinə düyüñ düşən dilsiz sükut deyir ki,  
Qolunu qandal kəsən neçə ümid deyir ki -  
Hani Qarabağ, hanı?

Yağı tapdağı altda qalan torpaq ağrıyır,  
Külü göye sovrulan sönmüş ocaq ağrıyır,  
Qaysaqlamaz yaradə qanlı bıçaq ağrıyır -  
Hani Qarabağ, hanı?

Nə vaxtdı su əvəzi qəhər içənlər deyir,  
Yurd-yuva həsrətiylə ömrü keçənlər deyir,  
Dərdin alından tutub tale biçənlər deyir -  
Hani Qarabağ, hanı?

Uluların narahat röyası haray çəkir,  
Xan qızı Natəvanın naləsi haray çəkir,  
Nə müddətdi Nəvvabın nəvası haray çəkir -  
Hani Qarabağ, hanı?

Bət-bənizi saralan qönçəsiz gül soruşur,  
Sarı simi yandırıan «Süsən-sünbül» soruşur,  
Sinasına xal düşən Xarı bülbül soruşur -  
Hani Qarabağ, hanı?

Yollar boyu quruyan qara daş da soruşur,  
Ömrə ağır yük olan il də, yaş da soruşur,  
Analaların üzündə yanın yaşı da soruşur -  
Hani Qarabağ, hanı?  
Hani Qarabağ, hanı?!

20 yanvar, 2002

## GÖZ DAĞIMIZDI

«And» programundakı xronikadan  
Zəngilanda sənmüş ocaq göstərilirdi...

Yox,  
baxa bilmirik bu gecə vaxtı,  
Sənən ocaq deyil, köz - dağımızdı.  
Dillənə bilmirik,  
dina bilmirik,  
Dilimiz gödəkdi, söz - dağımızdı.  
  
Qoymayaq ucalı sına dağları,  
Qoymayaq dərdindən dina dağları,  
Min ömrə çəkilən sına dağları  
Bizim öz dağımız, öz dağımızdı.

Qara qərq edəcək qarlı dağ bizi,  
Yaxına buraxmaz yol-yolaq bizi,  
Daş-qalaq edəcək Qarabağ bizi,  
Qarabağ hələ ki, göz dağımızdı!

20 yanvar, 2002

## ÇAĞIRMA

Müğənni Akif İsləmzadəyə

...Səni mənə verməzər,  
Nənən ölsün, sarı gəlin!..

Azərbaycan xalq mahnisi

Çağırma, qəlbinə qan axır hələ,  
Nənəsi ölübdü «Sarı gəlin»in.  
Arzu-muradına qar yağır hələ,  
Nənəsi ölübdü «Sarı gəlin»in.

Təkliyə çəkilib göz yaşı tökürlər,  
Ümidi yollardan intizar sökür,  
Çağırma, gözünə qaranlıq çökür,  
Nənəsi ölübdü «Sarı gəlin»in.

Bu ağrı-acıya dözüb ağlayır,  
Sən gedən yolları süzüb ağlayır,  
Ağlayır, təklikdən bezib ağlayır,  
Nənəsi ölübdü «Sarı gəlin»in.

Dərdinin düzümü, sırası yoxdu,  
Gedib gözlərinin qarası, yoxdu.  
Sınıbdı bəxtinin aynası, yoxdu,  
Nənəsi ölübdü «Sarı gəlin»in.

16 oktyabr, 2002

## QAYTAR VƏTƏN BORCUNU

Ordu sıralarından yazimanlara  
«Qaytar ana borcun!..»

Əli Kərim

Çiyinində ağır yükdü,  
Qaytar, borcunu qaytar!  
Borc ömürdən böyükdü,  
Qaytar, borcunu qaytar!

O borcu ödəməyə  
Damarında qanın var,  
Hələ ki, amandasan,  
Həyatın var, canın var,  
Qaytar, borcunu qaytar!

Ümidini Allahın  
Kərəminə bağlama,  
O borcu qaytarmağı  
Axırətə saxlama!  
İllərinə bürünüb  
Öz içində itmişən,  
Nə müddətdi içində  
İtan borcunu qaytar!  
Ya adını üstündən  
götür get hara gəldi,  
Ya da özünə qayıt,  
Vətən borcunu qaytar!  
Vətən borcunu qaytar!

Moskva, 10 dekabr, 2000

## YOL

Gedirsən...

Bu yolun boyuna baxma,  
Qadır bilənlərin yoludur bu yol.  
Gecə də,

gündüz də azalmır yükü,  
Gəlib-gedənlərlə doludur bu yol.

Sağının, solunun yanağı yanır,  
Aciğa düşənin sınağı yanır,  
Sonunda xəşbəxtlik çarığı yanır...  
Elə buna görə uludur bu yol.

Gedirsən...

Həsrətdən çıxıb gedirsən,  
Canını odlara yaxıb gedirsən...  
İçində şimşəktək çıxıb gedirsən,  
Vətən sevənlərin yoludur bu yol!..

11 aprel, 1991

## QARABAĞA ÇAĞIRIR

Sözüm xeyir-duadı  
 Torpaq, Vətən yolunda  
 Sevgisine söykanıb!  
 Döyüşən ərənlərə!  
 Bir qardaş sevgisidi,  
 Bir soydaş ağrısidi,  
 Şəhidlik məqamından  
 Bir ömür dərənlərə.  
 Şəhid ruhları bizi  
 Qarabağa çağırır!

Döyüş-döyüş tantiyib  
 Döyüş-döyüş dikələn,  
 Səngər sinəsi üstə  
 Qan düşən qanlı torpaq,  
 Ölüm dən da betərdi  
 Duyana bu ayrılhq,  
 Nə vaxtdı ki, bizlərdən  
 Gen düşən qanlı torpaq,  
 Döyünan qəlbimizi  
 Qarabağa çağırır!

Qana yaman hərisdi,  
 Dünya yaman dəyişib.  
 Ölənlə ölmək olmur,  
 Qalanlar hardadı bas?  
 Üzə duran heysiyyət  
 Bizdən cavab istəyir;  
 Belə yaşamaq olmaz!  
 Ömür əbəsdi, əbəs!

Qülləsiz qəsrimizi  
 Qarabağa çağırır!

Zamanın üzü dönüb,  
 Zaman özgə zamandı,  
 illər aylardan küsüb,  
 Aylar illərə baxmur.  
 Kimlərin günahıdi?  
 Ağrı çəkən bu millət  
 Boş vədə, xoş ümidi,  
 Şirin dillərə baxmir...  
 Haqq deyən səsimizi  
 Qarabağa çağırır!

Kəsərli yaraq olar  
 Ruhumuzdan qan içsə  
 Bülbülün taranəsi,  
 Üzeyirin bəstəsi.  
 Şikasta ömür yorub  
 Yaşamaq olmur daha,  
 Nə vaxtdı şikəstədi  
 «Qarabağ şikəstəsi»!..  
 Çağlayan nəgməmizi  
 Qarabağa çağırır!..

Bakı, oktyabr, 1993

## TAC OL AZƏRBAYCANA

*Beynəlxalq dərsəcli grossmeyster Zeynəb Məmmədyarova  
Avropanın birinciliyində erməni şahmatçisini qalib gəldi.*

O gün sən o görüşü  
Qisasa tən bilirdin.  
Sən şahmat taxtasını  
Sanki Vətənə bilirdin.

Nələri xatırladın  
Hər gedisi edəndə?  
Xocalıda qar üstə  
Qalan analarımı?  
Əsir düşməsin deyə  
Murovdəyi aşanda  
Öz ömrünə qəsd edən  
Tənha sonalarımı?

Nələri xatırladın?-  
Dərdin alındon tutub  
Qarda qaçanları?  
Dar ayaqda əlini  
Göyə açanları?

Nələri xatırladın? -  
Göz yaşı ürəyinə  
Axan babaşımı?  
Bələyindən qan sızan  
Körpə balalarımı?

Nələri xatırladın?  
Sinsində körpasi  
Donan gelinlərimi?  
Son ümidi bir anda  
Sənənən gelinlərimi?

Nələr yadına düşdə?  
Oğulların sinası  
Tuş oldu güllələrə.  
Döyüsdə su yerinə  
Qan içirdi dağ, dərə...  
Hər gedisdən gedisə  
Kükərayirdi nifratın.  
Tomrisi, Hacıriyidin  
Bu görüşdə millətin!  
Min ümid boylanırdı  
O anda sənənə sarı.

...Son gedisi elədin,  
Durdun,ayağa durdu,  
Qalib döyüşçü kimi  
Baxdin Vətənənə sarı!  
Oğul qeyrətli qızsan,  
Qalib göldün düşmənə!

Bir təselli ələndi  
Vətən məhəbbətinə!  
Hünərin dərs oldumu  
Vətənin dar günündə  
Döyüsdən qaçnlara?

Arını, qeyrətini  
Qorxuya satanlara?  
Xəstalık kağızının  
Dağında yatanlara?

Düşmənin yaxasından  
Yapışan əlim oldun!  
Tariximə söykənib  
Danışan dilim oldun!  
...Bir yolun yolcususan,  
Uğurlar gətirəcək  
Bu yol Azərbaycanı!  
Şahmat tacını gətir,  
Tac ol Azərbaycanı..

Bakı, 4 noyabr, 2004

## ƏN LAYİQLİ CƏZA

*Azəri qızı Zeynab Məmmədyarova ermənipərəst Yevgeni Sveçnikovu məğlubiyəyyət uğradı. Bu, təkcə idman qələbəsi deyildi, həm də milli həsiyyətin ləyaqətsizlik üzərində qələbəsi idi!*

Yevgeni Ellinoviçl  
Özün öz əllərinə  
Gözünə kül əledin.  
İllərlə qazandığın  
Ad-səni kor əledin.

İdman ləyaqətini  
Nəyə dəyişdin, nəyə?!  
Yollar yordun, ayağın  
Daşlara dəyə-dəya.

Niya uydun, de niya  
Günah dəyirmənanına?  
Mənliyini dən etdin  
Tamah dəyirmənanına.

Sən mənim millətimin  
Nurlu sabahlarını  
qara caynaqlarına  
alanlara qoşuldun.  
Ermənilik mayalı  
Yalanlara qoşuldun.

Gəlmışdin ocağının  
Közüne dağ çəkəsən,  
Dağımı dağlayasan,  
Düzümə dağ çəkəsən,  
Füzulinin,  
Vaqifin,  
Nizaminin,  
Cavidin...  
Sözünə dağ çəkəsən!

Gəlmışdin ki, Bülbülün  
Susdurasan səsini.  
Vurub cılıkləyəsən  
Cabbarın nəğməsini.  
Qara niyyatın ilə  
Qaraya bələyəsən  
Göylərin naləsini...

...O vaxtdan tuş olmuşdun  
Xalqımın qəzəbinə.  
Ən layiqli cəzani  
Zeynəbim verdi sənə!

Bakı, 2004

## QOYMURLAR SƏNİ SEVMƏYƏ

*Milli Məclisde 04.05.2004-cü ildə mənim  
haqqında deyilən böhtənlərə cavab*

Dizimin taqəti, gözümün nuru,  
Səvgimin əzli odu - Vətəndi!  
Tann ruzisidi, barəkətimdi,  
Tamımdı, ağızımın dadi Vətəndi!  
Vətəndi ömrümə yazılan anlar,  
İlimin, ayının adı - Vətəndi!

Vətən,  
tamahının qulu olanlar  
Sənin dar gündündə,  
ağır gündündə  
Yel əsən tərəfə əsib getdilər,  
İlimdən ayımı kəsib getdilər.  
Haqq deyən dilimə düyü vurdular,  
Coşan harayımi kəsib getdilər.

Getdilər, Bakıdan Qarabağacan  
Yollarla, izlərə dərd əldilər.  
Səngərdən o yana boylanmadılar,  
Xalqın inamını gülləslədilər.

Heysiyyət kürkünü günün birində  
Nimdaş paltar kimi atıb gəldilər.  
Laçında, Ağdamda halal sevgidən  
Xəyanət ocağı çatıb gəldilər...

Şuşa Qarabağın həməyiliyi,  
Getdilər, Şuşanı satıb gəldilər...  
Onların odundan köz götürənlər  
Yaman qışqanırlar mənim sevgimə,  
Qənim kəsiliblər qənim, sevgimə.  
Qoymurlar göytümü, yerimi sevim,  
Sən mənim qibləmsən, qibləgahımsan,  
Qoymurlar sən adda pirimi sevim!  
Qoymurlar mən səni sən kimi sevim!  
Vətən, biçarə Vətən...  
Vətən, can Vətən...

Bakı, 06.05.2004

## VƏTƏN, KEÇ GÜNAHIMDAN

*Şəhid rublарının pişitlisi kimi*

Yaralandım...Son anda  
Səni qanlı köksüma  
Basa bilmədim, Vətən!  
Vətən, bağışla məni!

Sənə olan sevgimi  
Qanımla sinən üstə  
Yaza bilmədim, Vətən,  
Vətən, bağışla məni!

Yerlər yanmadı, göylər  
əriyacək ahımdan!  
...Qazi ola bilmədim,  
Vətən, bağışla məni!  
Vətən, keç günahımdan!

Bakı, 9 may, 1995

## KİMSƏ ARALI DÜŞMƏSİN

21 yanvar 1990-ci ildə Moskvadakı Azərbaycan nümayəndəliyində Heydər Əliyevin çıxışının təsiri ilə

Vətən, səndən ayrı düşən bəndənin  
Rəngi yarpaq kimi saralır, Vətən.

Dərdindən hönkürür ocaq daşları,  
Çölünü-düzünü sar alır, Vətən!

Dərdinə, qəminə el yiye durmur,  
Bəxti gündən-günə qaralır, Vətən!

Qəriblik könüllü ölümdü, səndən  
Bir kimsə düşməsin aralı, Vətən!

Gələ məlhəm ola yaralarına,  
Yaralı, yaralı, yaralı Vətən!..

Moskva, 21 yanvar, 1990

## BİR OVUC TORPAQ

Ruhu üşüyənlər,  
illərdən bəri  
Ruhu isidəmmir hər od, hər ocaq.  
Hamının bəxtinə yazılın deyil,  
Vətəndən uzaqda ocaqlı olmaq.

Qərib ömürlərə yazığım gəlir,  
Qürbətin işığı qatır başını.  
Elinə dönəndə...  
Döñə bilərsə,  
Basır sinəsinə ocaq daşını.

Vətəndən uzaqda ocaqlı olmaq,  
Ocaqsız qalmaqdan çətin olurmuş.  
Torpaq da Vətəndi...  
Bir ovuc torpaq  
Qürbətdə qəribə Vətən olurmuş...

May, 2008

## VƏTƏN «QARABAĞ!» DEYİR...

Qəhər yaşı görünürlər  
avaziyən yanaqda,  
Sözlər közə dönübdü  
hər səyriyən dodaqda...  
Ovunmaz qəm çırpinır  
yazilmamış varaqda,  
Kövrək bir söz olası  
qəhər «Qarabağ!» deyir,  
Məmləkət boyu hər kənd,  
şəhər «Qarabağ!» deyir.

Qaralan buludların  
gözlərindən süzülən,  
Damla-damla çırpinan,  
damla-damla üzülən,  
Üzülüb yarpaqların  
yanğına düzülən,  
Yağış «Qarabağ!» deyir,  
çisək «Qarabağ!» deyir,  
Dodaq «Qarabağ!» deyir,  
ürək «Qarabağ!» deyir.

Anaların fəryadı yeri-göyü dağlayır,  
Ağrı-acı çırpinır,  
nalə-fəryad çağlayır...  
Ruhu candan qopardır..  
Yana-yana ağlayır;

Qarabağsız ötüşən  
illər «Qarabağı!» deyir,  
Dərdinə dirsəklənən  
ellər «Qarabağı!» deyir...

Qarabağa aparan  
yol da, iz də çırpinır,  
Göy göylər də çırpinır,  
göy dəniz də çırpinır,  
Ömür aman verəmi?  
Ağlar göz də çırpinır,  
Tarix «Qarabağ!» deyir,  
zaman «Qarabağ!» deyir,  
Ümid «Qarabağ!» deyir,  
inanm «Qarabağ!» deyir.

Sentyabr, 2011

## VƏTƏNİMƏ QURBANAM

Suları qurumış bulağa dönür,  
Səndən uzaqlarda mənim varlığım.  
İşığı titrəyən çırğığa dönür,  
İllərə siğmayan bəxtiyarlığım.

Başımın üstündə yanar çiraqsan,  
Başına dolanım, başına dönüm.  
Çağlayan çeşməsən, axar bulaqsan,  
Sinəndə bir qara daşına dönüm.

Dünyaya vermərəm bir çiçeyini,  
Ömrümü isidən odsan, ocaqsan.  
Sənə qurban olum, Vətən, ay Vətən,  
Dünya var olduqca yaşayacaqsan.

Oktyabr, 2010

## VƏTƏN, AY VƏTƏN

Adına bağlıdı gecəm, gündüzüm,  
Gündüz Gunaşımsan, gecə Ayımsan.  
Nura boyayıbsan dünya üzünü,  
Zamana siğmayan xoş harayımsan.

Ətri sən olubsan çiçək ömrümün,  
Çəməndə ətirli çiçəyin olum.  
Ruhum da, canım da sənə bağlıdı,  
Ciçəyin üstündə laçəyin olum.

Uca dağ sənində, gen dərə sənin,  
Daşlarda qar olum, dorələrdə sel.  
Zirvələr sənində, çöl-çəmən sənin,  
Düzlərdə meh olum, zirvələrdə yel.

Könül xoşluğudu bulaq nəgməsi,  
Daşlardan süzülən bulağın olum.  
Hər qarış torpağın əzizdir mənə,  
Torpağın üstündə torpağın olum.

Noyabr, 2010

## HİCRƏT

Gecə keçir... Necə keçir...  
 Hardan alım şəh ləçəkli  
 Bənövşənin qoxusunu.  
 Qarılıkdə daşa dəyən xam xəyalım  
 Didişdirir gözlərimin yuxusunu.

Çiyinimdən yerə atım qəribliyin  
 can əridən, ruh sarsıdan köynəyini.  
 Mənzil-mənzil yola-izə səpələyim  
 Bir ömürün ovunmayan göynəyimi.

İnadımla qaranlığı yara-yara  
 Gəlib çatam yol gözlayən gündüzümə.  
 Gelişmişlə bir dağ çəkib intizara  
 Bir baxımlıq işiq olam - şəfəq olam  
 Gelişimi ezizləyən gündüzümə.

Dar macalda göy üzünün göylüyünü  
 Göy qurşaqlı Göyqurşağı bilib gedəm.  
 Yol-yolağın yanağına hopan tozu  
 Qarış-qarış kirpiyimlə silib gedəm...

Ayrılığın yağışında islanmışam,  
 Bu yay günü harda, necə qurulanım.  
 Göy üzünün göy gözündən işiq düşə  
 Söz ruhumun beşiyində durulanım...

Aynı cürə asır yellər - aram-aram  
 Gur çeşmələr su çı�ayı heyətimə.  
 Bu uğurda uçum-uçum üçünuram,  
 Tənhaliqdan Ərkivana hicrətimə...

April, 2007

## BU QIŞ GECƏSİ

*Muğam müsabiqasında düşünucular*

Bir təzə səs, təzə nəfəs işığındayıq,  
 Sonsuz maraqlı, sonsuz həvəs işığındayıq,  
 Aman Allah, bir bəhsəbəs işığındayıq  
 bu qış gecəsi.

Göyü yerə, yeri goyə qatıb oxuyur,  
 Gümanların qollarını qatıb oxuyur,  
 Pərdə-pərdə «Müxalif»ə qatıb oxuyur  
 bu qış gecəsi.

Yuxusundan oyandırar daşı-dağı da,  
 İstəyir ki, qəm kürüyə, qəhər dağında.  
 Ordan bura əl eləyir Ağrı dağı da  
 bu qış gecəsi.

Göy üzündən yerə enən ulduz da, Ay da,  
 Yolu-izi qamarlayan daşdanan çay da,  
 Ürəyimi suya çəkir hayda-harayda  
 bu qış gecəsi.

Kimlərinsə gözlərinin yaşı göynəyir,  
 Kimlərinsə bağırlının başı göynəyir,  
 Kimlərinsə ömürünün yaşı göynəyir  
 bu qış gecəsi.

Dünənimiz bu uğurda sabaha dönüb,  
 Hər zəngülə ovunmayan bir aha dönüb,

Duyğularım şah pərdədə «Segah»a dönüb  
bu qış gecəsi.

Çilik-çilik çiliklədi gümanı muğam,  
Öz yolundan saxlayacaq dünyani muğam,  
Tənhalıqdan alacaqmı Tənhanı müğam  
bu qış gecəsi?

24 fevral, 2011

## Dərdin nazını ÇƏKİMƏ



## TƏNHANIN ÖZ DƏRDİ VAR

*Məni xoşbəxt bilənlərə*

Ağlayanın dərdi - bir,  
Gülənin yüz dərdi var.  
Dərdsiz bənda tapılmaz,  
Hərənin öz dərdi var.

*Dərdi sürmə elzib  
Çəkme, gözüne çəkme.  
Ov dardin gözlörini,  
Dərdin nazını çəkme!*

Ağanın - ağa dərdi,  
Dönbüb yumağ'a dərdi,  
Dərdini hara sordı?  
Dinəmmilir, söz dərdi var.

Buludun - dolmaq dərdi,  
Çiçəyin - solmaq dərdi,  
Közün - kül olmaq dərdi,  
Ocağın köz dərdi var.

Dərdi uzaqdan tanı,  
Hanı duyğusuz, hanı?..  
Dərdsiz bilmə Tənhani,  
Tənhanının öz dərdi var.

20 may, 2002

## BOĞULAM

Düşdüğüm bu dərya - dayaz,  
Bir az dərində boğulam.  
Duam çataydı Tanrıya,  
Günün birində boğulam.

Başım daşa dəydi - bəsdi,  
Daş başımı oydu - bəsdi,  
Gün başıma döyüd - bəsdi,  
Gedib sərində boğulam.

Üstümə ləşkər yeridi,  
Yolundan qalma yeri, di.  
Çatıb, əranlık yeridi,  
Mən də yerində boğulam.

Tanrı deyiləm yaş kəsəm,  
Başına görə daş kəsəm.  
Söz qılincimla baş kəsəm,  
Qan kəfənində boğulam!

Sentyabr, 1993

## DƏRDİMƏ

Bir qara qalmalı ağı deyərmi  
Bu ağca dərdimə, bəyaz dərdimə?  
Görəsən,  
gözümün yaşı dəyərmi,  
Mənasız saydığım dayaz dərdimə?

Dillərə düşübdür söhbətim,  
sözüm,  
Özümü yandırır alovum, közüm.  
Hələ ki, yollardan yığılmır gözüm,  
Əlac tapıları bu yaz dərdimə?

Bəsdi!  
Zamanıdı, dil açasıyam,  
Kim deyir Tanrıya əl açasıyam?  
Könlümdən biryolluq yol açasıyam  
Göynəyən,  
göynədən Araz dərdimə!..

29 may, 2002

## TAPILAR

Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı  
istiqamətlərində həyata keçirdiyim xeyriyyə işlərini siyasi  
məcraya yönəltmək istəyənlərə

Ömrün qarışq yuxudu,  
Yaman dolaşq yuxudu.  
Yoxsa bir qaşq yuxudu?  
Yuxunu yozan tapılar.

Özün dərdindən əridin,  
Nə danışdın, nə də dindin.  
Dərdini sazla əridən  
Bir dəli ozan tapılar.

Qılıqla ötən yazını,  
Yoxla, toxdat avazını.  
Mənə yazdığını yazını  
Qılıncı pozan tapılar.

Ayrı düşübən elindən,  
Daha od umma külündən.  
Dilin uzundu, dilindən  
Səni də asan tapılar.

Elə bu boy, bu biçimdə,  
El səhv eləməz seçimdə...  
Bir gün sənin öz içində  
Qəbrini qazan tapılar.

## İKİ DİLƏNCİ

Bakıda qul bazarında gördüklorım...

İki dilənci gördüm  
Bu gün qul bazarında.  
Tərzisi qanlı tər  
Olan pul bazarında.

Yanağında xal idi  
Birisinin göz yaşı.  
Qəlbini qanadırdı  
Ötənlərin söz daşı.

Kədər pöhrələmişdi  
Üzünün qırışında.  
Dərdən dərman umurdu  
Ömrünün bu yaşında.

Biri burda gözaltı  
Bu yüzü süzürdü.  
Anlar bu zavallının  
Ürəyini üzürdü.

Yamaqlı şalvarından  
Çıxmışdı qanlı dizi.  
Gözləri yol çəkirdi,  
Ağarmışdı bənizi.

Köks ötündü:

- Nə vaxtdı

Canıma düşüb vərəm.

Şən - pul, mən - gecə-gündüz,

Ömür-gün dilənirəm.

Bakı, 16 mart, 1994

## AY DAYI

Səni çəkilməz dərdə

Salan hanı, ay dayı?

Gözlərinin nurunu

Alan hanı, ay dayı?

Necə ötürüb səni,

Gecə ötürüb səni?!

Təkcə ötürüb səni,

Yalan hanı, ay dayı?

Savabsız da deyilsən,

Günahsız da deyilsən...

Balasız da deyilsən,

Balan hanı, ay dayı?

Bilgah, Qocalar evi,

30 avqust, 2003

## BƏXTİMİ

*Bir qəçqının dilindən*

A Tanrım, nə vaxtdı dolaşiq düşüb,  
Özün öz əlinlə dara bəxtimi.  
Daş-qalaq eləyir ağ gün görənlər,  
Ağ günlər görməyən qara bəxtimi.

Taleyin gərdişi bitən dünyada,  
Özü öz dərdindən ötən dünyada,  
Bir yurd tapammuram bu gen dünyada,  
Bilmirəm aparım hara bəxtimi.

Nadanın əlinə ağ tələ vermə,  
Bəlkə dan söküldü,  
gol halə vermə.  
Yazığam,  
yazığam, yad ələ vermə,  
Çekirsən özün çək dara bəxtimi.

*Bakı, 13 may, 1994*

## SÖZ DƏYİRMANI

İndi hamı dən üyüdür,  
Hər kəsin öz dəyirmanı.  
Dəyirman daşı fırladır,  
Qorxudur göz dəyirmanı.

Daşına sitəm etmişik,  
Yaranan gündən etmişik,  
Dərdimizi dən etmişik,  
Nə vaxtdı biz dəyirmana.

Tamah dəyirman daşdı,  
Xırman-xırman dən daşdı.  
Dən deyil ki, göz yaşıdı,  
Yaşlardan üz dəyirmanı.

Görsən ki, sözün bürüşüb,  
Düşüb, dodağından düşüb,  
Görsən ki, sözün küt düşüb,  
Axtar, gəz söz dəyirmanı.

*26 iyul, 1990*

## YORULUR

Yoxsa Tanrı qarğışdı,  
Boylanmaqdan göz yorulur.  
Baxışların tünülüyündən  
Yol bezikir, iz yorulur.

Daha nə danış, nə də din,  
İstəyinə yetəmmədin.  
Urvatdan düşübdü, nədi,  
Yalvarmaqdan söz yorulur.

Haradı insafın yönü,  
Yoxsa çinqılıqdı sonu?  
...Açılmır yolların donu,  
Güç tükənir, diz yorulur.

Düz yaşa, çıxar xatası,  
Əyri yol - cəllad baltası...  
İnam - dözümdü, qadası,  
İnamsızlar tez yorulur.

13 avqust, 2001

## KARVANI SAXLA

Qardaş,  
daraq elə duygularını,  
Fürsət səninkidi,  
dara dağları.  
Təpələr - elə bil dəvə karvanı,  
Bu karvan aparrı hara dağları?

Aparır, bilmir ki, kor qalan yurdda  
Sönen ocaq qalır,  
bulaqlar qalır.  
Dərdən nala çəkən,  
ağilar səpən  
Kükük dillər qalır, dodaqlar qalır.

Payızdı...  
Köç gedir...  
Belə bir anda,  
Dilə tut, qılıqla,  
sarvanı saxla.  
...Sarvan bu uğurun kirədarı,  
Amandı, köç gedən karvanı saxla!..

19 oktyabr, 2001

## GƏLƏRƏM XIZIR KİMİ

Dağda-daşda diz qanatdin,  
Neçə yerdə köz qanatdin,  
Misra-misra söz qanatdin,  
Ağır yollar yora-yora.

Sevgin özünlə döyüşdü,  
Biləmmədin bu nə işdi?  
Axır dilə-dişə düşdü,  
Üz göstərdin intizara.

Unut ötüb-keçən dəmi,  
Şam edərəm ürəyimi.  
Yetirərəm Xizir kimi,  
Düz yolunu çəsanlara!

28 may, 2003

## ÜRƏYİNƏ DAMAN NƏDİ

*Xalq şairi Bəxtiyar Vahabzadəyə*

Anlayan olmayırlaş, şair,  
Yaxşı nədi, yaman nədi.  
Baş kəsirlər gözgörəsi,  
İnsaf nədi, iman nədi?!

Yenə aşdı-daşdı qəhər,  
Udammırıq, daşdı qəhər,  
Canıma daraşdı qəhər,  
Möhlət nədi, aman nədi?!

Yanıb-yaxılacaq bu qış,  
Yolları yuyacaq yağış.  
Ömürdən dördəlli yapış,  
Ürəyinə daman nədi?!

25 yanvar, 2004

## BÜLBÜLÜM

Ürəyimin nəvasını eşitdim,  
Qəhərimin davasını eşitdim,  
Bir çırıntı havasını eşitdim,  
Gün-günorta belə səsədə, bülbülm.

Göz yaşımı qanadına hörmədim,  
Lələyindən məlhəmimi dərmədim,  
Ömür ötdü, bir gülünü görmədim,  
Sən maraqda, sən həvəsdə, bülbülm.

İstəyimi yollarında yorardım,  
Daş hasarıdırnağımla yarardım,  
Oxusaydırın yatağımdan durardım,  
Son animda, son nəfəsdə, bülbülm.

Səsin donuq ürəkləri kəsirdi,  
Qəlbim duygù ovsunuñə əsirdi.  
Dünya biza qəsd eləyir, nə sirdi,  
Sən - qəfəsdə,  
mən - qəfəsdə, bülbülm.

Moskva, 20 may, 1985

## DÜNYANIN

Anlamadıq,  
torpağına can atdıq,  
Beşiyindən,  
bələyindən dünyanın.  
Yoxuşunda dizimizi qanatdıq,  
Baş açmadıq kələyindən dünyanın.

Söyüdlərin saçlarını hörmədik,  
Üzümüž çəməninə sərmədik,  
Bir sədaqt,  
bir etibar görmədik,  
Hurisindən,  
mələyindən dünyanın.

Can isitmır ocaq daha, köz daha,  
Dərd bitirib sən açığın iz daha.  
Ay Güläğə, səbrli ol, döz, daha  
Ələnmərik ələyindən dünyanın.

Moskva, 20 may, 1988

## DAĞLAR

*Atamın məzəri üstündə düşüncələr*

Qara dərd üstün gəlir,  
Yol alım hara, dağlar?  
Namərd düşmən əlindən  
Gəldim zinhara, dağlar.

Sellər-sular çağladı,  
Yollarımı bağladı.  
Dərd sinəmi dağladı,  
Üz sürtüm qara, dağlar.

Gözü dolan dərdimi,  
Rəngi solan dərdimi,  
Tel-tel olan dərdimi  
Yelinlə dara, dağlar!

*Masallı, 24 mart, 1983*

## NƏ VAR Kİ

Kövrələndə göz yaşını səhərlər  
Yarpaq üstə çılməyə nə var ki?  
Öz dərdini özgəsinin dərdinə  
Qatrə-qatrə bələməyə nə var ki?

Kim deyir ki,  
məlakədi, mələkədi?  
Dünya özü yaranışdan kələkdi.  
Gözələr var ki,  
özü boyda ələkdi,  
Duyğuları ələməyə nə var ki?

Özgəsinə quyu qazma heç zaman,  
Nəyə lazımlı,  
kimə lazımlı andaman?  
Ürəyində rəhm varsa, ey insan,  
Xeyirxahlıq ələməyə nə var ki?!

*20 may, 2002*

## BİR QOCA BOYLANIR...

Sağlığında öz əllərildə özünə qəbir qazib başdaşı qoyan  
müdrik el ağızaqqalı babam Qulamhüseyinə

Bir qoca dolaşır qəbristanlıqda,  
Burda nə axtarır, burda nə gəzir?  
Bir vaxtlar baxışı daş əridərdi,  
İndi ayığını daş-kəsək əzir.

Kimisə axtarır bayaqdan bəri,  
Soyuq baxışların arasında o.  
Ömründən-gündündən düşən illəri  
Gəzir məzarların sırasında o.

Gözü nurdan düşüb, qulağı səsdən,  
Üzünə ağ olub indi illəri.  
Ot basmış ciğirin yan-yörəsində,  
Qəbrini axtarır bayaqdan bəri.

Torpaq da qaralıb, göy də qaralıb,  
Rəngini dayışıb dünya büsbütün.  
Sərin külək asır...Qürub çağında  
Gəlib bir ömürə halallıq üçün.

Başdaşı əyilib torpağa sarı,  
Qucubdu torpağı həsrəti kimi.  
Köksünə sixibdi oğul avazı  
Qoynunda cücermiş kədəri, qəmi.

...Gəlib, əsasına dırseklenərək,  
Bir özünə baxır, bir başdaşına.  
Əlini gözünün üstünə qoyub  
Bir qoca boylanır dağlar başına...

Ərkivan, «Qoç türbəsi», mart, 1982

## QƏLƏMİM

Ürəyimdən keçənləri  
Ömrümə yazdı qələmim.  
Hər kəlməni öz adına -  
Dadına yozdu qələmim.

Qüssə daddi bar əvəzi,  
Qəhər sıxdı nar əvəzi,  
Ağrını paltar əvəzi  
Geyinib dözdü qələmim.

Yaşadarmı söz yaşımı,  
Ocağımda köz - daşımı?  
Kəlmə-kəlmə göz yaşımı  
Badəmə süzdü qələmim.

Gözlərimin yağı olub,  
Özü boyda ağı olub,  
Varaq-varaq ağrı olub  
Canımı üzdü qələmim.

Bilmədim nə qəddi belə,  
Nə maraq, həvəsdi belə,  
Söz yolumu kəsdi belə,  
Kim deyir bezdi qələmim?

Baku, noyabr, 1993

## ÖZ DƏRDİ ÖZÜNƏ BƏSDİ

Ömür yaşayıram,  
yalan olmadım,  
Namərdələr əlində talan olmadım,  
Çəkinib yolundan qalan olmadım,  
Öz dərdi özünə bəsdi dünyanın.

Dinmədim, səsimi daşa çəkdilər,  
Hayqırıdım, əlimdən «haşa» çəkdilər,  
Nadani, yaltağı başa çəkdilər -  
Öz dərdi özünə bəsdi dünyanın.

Keçənlər gördülər, keçib getdilər,  
Bir içim suyunu içib getdilər,  
Getdilər, biryolluq köcüb getdilər,  
Öz dərdi özünə bəsdi dünyanın.

Dərdi bir kimsəyə ayan olmadı,  
Nə çəkdi, anlayan, duyan olmadı,  
Dindirən olmadı, sayan olmadı,  
Öz dərdi özünə bəsdi dünyanın.

Meylini yad gülə salmadı Tənha,  
Yad yolun yolcusu olmadı Tənha,  
Yolundan, izindən qalmadı Tənha,  
Öz dərdi özünə bəsdi dünyanın.

Moskva, 20 may, 1999

## BAŞKƏSƏN

Xalqımızın mənəvi kamilliyinə ləkə gətirən, ürəyi  
şeytan yuvası olan bədxablara

Elə bilsən ki, tayın tapılmaz,  
Yəməndə, Hələbdə, Cində... başkəsən.  
Çayır bitirəcək haraya düşsə,  
Sən adda toxum da, dən də, başkəsən!

Yama, taleyimə yamanlıq yama,  
Əvəzi çatacaq özünə amma.  
Sənin gülüşündən xoşdur adama,  
Duman da, çıskın də, çən də, başkəsən!

Məhəl də qoymursan yaşına mənim,  
Zəhər də qatırsan aşına mənim,  
Söz daşı atırsan başına mənim,  
Durursan qəsdimə gündə, başkəsən!

Yüz yol söylemişəm, qoy deyim yenə,  
Cavab verəcəksən öz əməlinə.  
Vaxt gələr düşərsən çıxılmaz günə,  
Belə alçaqlıqla sən də, başkəsən!

Tanrıının əliylə töküller gözün,  
Dillərdə dolaşar söhbətin, sözün.  
Dərddən əriyərsən anlaşan özün,  
Olmusən şeytana bəndə, başkəsən!

05.05.2004

## ÖMÜR ÖLÜMDƏN İNCİYİB

Ləçəyinə düşən yaşım -  
Dərdim gülümədən inciyib.  
Söz ocağımda qaralan  
Közüm külümədən inciyib.

Bir amanda donub qalan,  
And-amanda donub qalan,  
Min gürmənda donub qalan  
Əlim zülümədən inciyib.

Taledən böyükdü ölüm,  
Boyları, döyükdü ölüm,  
Sinəm üstə çökdü ölüm,  
Ömür ölümdən inciyib.

Dünyanı yandırıb bu ah,  
Niyə açılmır ki, sabah?!  
Tənhayam, taleyimə bax,  
Ayım ilimdən inciyib.

*Moskva, 20.05.1999*

## ÖLÜM DƏ ÖMÜR KİMİDİ

*Əlləri qoynunda qalan bir cavana*

Bu nə qeylü-qaldı belə,  
Nə sorğu-sualdı belə,  
Kim daşlara çaldı belə,  
Onu yaşıdan ümidi?

Ümidi puç eləyiblər,  
Gör necə suç eləyiblər...  
Ocağı su çılayiblər,  
Yoxsa Kərəmlik dəmidi?

Dərd əlində qalıb naçar,  
Kim sərrini kimə açar?  
Kim insafa gəlib açar  
Tilsimə düşmüş kılıdi?

Ürəyini yora-yora,  
Dözə bilmir intizara.  
İndi anlayıb ki, qara  
Ömür də ölüm kimidi...

*Bakı, 1992*

## HARDASAN, QORQUD ATA

Bu qalanın çıxışı yox,  
Harayına kimlər çata?  
Daşqəlbililər qollarımı  
Dar gündə arxadan çata.

Dərdə güldüm, ağlamadım,  
Dərdi böldüm, ağlamadım,  
Niyə gəldim, anlamadım  
Qan qusduran bu həyata?!

Belədi dünyanın üzü,  
Belədi, torlaşış gözü,  
Dərdi yanır, sönüb közü,  
Kimə garək bu qan-qada?!

Soyu-soyadı dəyişib,  
Qolu-qanadı dəyişib,  
Hər şeyin adı dəyişib,  
De hardasan, Qorqud Ata?!

*Bakı, 13.07.2002*

## DAĞ ÇAYI

Özünü daşa çırır,  
İntihardi, ya nədi?  
Bilirmi hara gedir,  
Yoxsa ki, divanədi?

Sinəsində daş deyil  
Neçə adsız igidin  
Baş daşını daşıyır.  
Dağların həsrət dolu  
Göz yaşını daşıyır.

Quruyan bulaqların  
Ağısını aparır.  
Payızın qan ağlayan  
Ağrısını aparır.

Rəngi yaman bulanıb,  
Yaman qaralıb qani.  
Bunca dərd daşınmaqdan  
Daha bezib, usanıb.

Görən, hansı şairin  
Söz dərdi, söz daşdı?!  
Həmdərdi darda qalan  
Dağların göz yaşdı...

Görən, ömrünü harda  
Çay udur, dəniz udur!?!  
Bir özgə dərdi yoxdu,  
Çarəsiz dərdi budur!..

## Ömür sevgi DEMƏKDİR



Ömür sevgi deməkdir  
Cəfəri

Masallı, 20.03.1983

## MƏNİM SEVGİM

Məni anlayana, məni duyana  
Səadət ünvanlı soraqdı sevgim.  
Qənim kəsilibdi qaranlıqlara,  
Nuru azalmayan çraqdı sevgim.

Yasəmən ətridi, nanə ətridi,  
Gül açan budağə meh əvəzidi.  
Siğınar nərgizin saçqlarına,  
Bənövşə telinə şəh əvəzidi.

İnsaf əvəzidi qəlbidaşlara,  
Dərdə düşənlərə ah əvəzidi.  
Sevdaya düşənə - ümidi yarpağı,  
İmanı kamile ruh əvəzidi.

İnsafdı, imandi qəlbidaşlara,  
Qəlbi kövrəklərə gül əvəzidi.  
Dərdi dodağında kösövə dönen  
Çarəsiz cavana dil əvəzidi.

Əlini-qolunu həsrət bağlayan  
Pərişan saçlıya əl əvəzidi.  
Soyuqdan donana istəyi boyda  
Ocaq əvəzidi, köz əvəzidi.  
Dünya işığına həsrət qalana  
göz əvəzidi!..

*Telinə bürüdün ötən illəri,  
Məni yandırduqca bu biss, bu duyğu.  
Ömrümü işsüdür nə vaxtdan bəri,  
Sənin gözlərinin qar soyuqluğu...*

Bakı, 15.07.2003

## MƏNİM SEVGİM

Hər ürəyin öz sevgisi,  
Od sevgisi,  
köz sevgisi,  
Vüsal adlı qisməti var,  
Həsrət dolu heyrəti var,  
Yağmuru var,  
yağışı var-  
Mənim sevgim - yaz yağışı...

Mənim sevgim - yaz yağışı,  
Hər daması  
bir ömürün macarası.  
Həsrətimə yağı olan  
Göylərin xeyir-duası...

Mənim sevgim - yaz yağışı  
Düza yağır, çölə yağır,  
Hələ yağır narin-narin.  
Ləçeyinin şəhi olub,  
Tellərinin mehi olub  
Sənə bağlı arzuların...

Mənim sevgim - sənli, mənli  
Bir dünyadı, bir cahandı,  
Ulduz-ulduz  
gülümşayən asimandı...  
Söz gülünə bələyərəm  
Səni mənə buta verən  
Sənli-mənli bu aləmi.

Sevgim ilə unudaram  
Həsrətindən damla-damla  
ürəyimə axan qəmi.  
Damla-damla əridərəm  
hasratının gözləriyle  
sabahımı baxan qəmi!

Gəncə, 26 yanvar, 1994

## EŞQİM

Mən səni görəli,  
ay sarı gülüm,  
Ömrümün dil açan duası - eşqim.  
Kövrək ürəyimin tasallı payı,  
Ərköyün duygumun laylası - eşqim.

Kimsə söndürəmməz bu yanar közü,  
Közündən od alıb dünyanın özü.  
Gözümün işığı,  
qəlbimin sözü,  
Dilimi yanduran nəvəsi - eşqim.

Sənsiz bulud kimi dolan Tənhanının,  
Əlləri qoynunda qalan Tənhanının,  
Məhəbbət mabədi olan Tənhanının  
Buta biçimində davası - eşqim.

*Sumqayıt, 04.10.2004.*

## SEVGİM

Bir ümid işığı görsə çay kimi  
Kükreyərdi sevgim, çağlarda sevgim.  
Qara gümanlara qılınc çakardı,  
Məni sabahlara bağladı sevgim.

Əlimdən yapışan izə dönərdi,  
Yollara boyanan gözə dönərdi,  
Dilimi yandıran sözə dönərdi,  
Yetim uşaq kimi ağlardı sevgim.

Gördü, göy üzünün gözləri doldu,  
Ürkək bənövşənin bənizi soldu,  
Kərəm bir ah çəkdi, özü kül oldu,  
Dünyanı yandıran ahlardı sevgim.

Ötüşən vədlərə, çağlara baxma,  
Xəzana tuş gələnə bağlılara baxma,  
Göyə dayaq olan daqlara baxma,  
Daqlara ucalan daqlardı sevgim.

28 noyabr, 1993

## GƏLİR

Deyəsən, sıxlır ürəyim bir az,  
Deyəsən, bu dünya mənə dar gəlir.  
Onsuz da həmisi sevincdən qabaq  
Könüllər talayan intizar gəlir.

Səbr elə, kükrəmə, çäglama, axma,  
Dünya günahsızdır - yandırıb yaxma,  
Ah çəkib göylərin gözünə baxma,  
Sənli də, sansız da boran, qar gəlir.

Mənə də tanışdı bu hiss, bu duyuşu,  
Ölümdü ürkədə sevgi yoxluğu.  
Sovuşar dağların qar soyuqluğu,  
Çaylar kükrəyəndə ilk bahar gəlir.

Özün öz əlinlə əyil, dər gülü,  
Yollar da sıxlır, yola sər gülü.  
Çiçəyim, adətdi təzə-tər gülü  
Dərməyə həvəslə nazlı yar gəlir.

Bu da bir qovğadı qollu-qanadlı,  
Əzabı - şirində, qəheri - dadlı.  
Təntimə, darixma, sənə mən adlı  
Haqdan qüdrət alan havadar gəlir.

Cılıklı, parçala güməni burda,  
Dağla şəri burda, yamani burda,  
Qurtar tənhalıqdan Tənhanı burda,  
Sevgimdən sənə bir ixtiyar galır!

*Sumqayıt, 04.10.2004*

## TƏNHALIQ

Gözləri tutulur tənha bulağın,  
Qulağı kar olur tənha dağın da.  
Qönçəsi xar olur tənha ciçəyin,  
Cücerib bitsə də İrəm bağında.

Tənhalıq adamin içini yeyir,  
Açılmaz bir cadu, bir tilsim kimi.  
Tənha ürəklərin ümidi telləri,  
Titrəyir, qırılr tənha sim kimi.

Qanadı yorulur tənha qartalın,  
Dağda diz qanadır tənha əliklər.  
Gah sağa boylanır, gah sola baxır,  
Düzəd göz qanadır tənha əliklər.

Təkkidən sıxlır ötüşən illər,  
Vədə qarğışdı, vaxt qarğışdı.  
Tənhalıq çatındı, axı tənhalıq  
Taleyin bəndəyə bəxt qarğışdı.

Tənha dağ çayının dərdi böyükdü,  
Yolunu-izini azır - görmüsəm.  
Tənhalıq əlindən qışın qış günü,  
Özünü qayadan asır - görmüsəm.

Tək əldən səs çıxmaz, təkkid ağırdı,  
Təkənən ömrümə söz daşı yağır.  
Tənha ömrülərin qaralığından,  
Tənha qəbirlərə göz yaşı yağır.

Mən tənha olanda - o illər ötdü,  
Neçə yol təntidim, neçə yol çasdım.  
Tənhalıq ağırdı, mən Tənha kimi  
Heç kəsə tənhalıq arzulamadım.

Bakı, 20.05.2004

## TƏNHALIQDAN ÜZ TƏNHANI

Tanrı alar ətəyinə,  
Yüz qəribi, yüz tənhanı.  
Tanrını təklik yaşadır,  
Kim yaşadır bəs tənhanı?

Ümidimə inam dilə,  
Yazaq günü, ayı ilə.  
Dara çəkir bila-bila,  
Bir səda, bir səs Tənhanı.

Bunca utancaq əlimi,  
Bu od, bu ocaq əlimi...  
Ya köksünə six əlimi,  
Ya da doğra, kəs Tənhanı.

Güllər tutar çölü-düzü,  
Çıxsa çarşabdan dan üzü,  
Kül eləmə ömrümüzü,  
Tənhalıqdən üz Tənhanı..

Bakı, 20.05.2003

## GƏLƏRƏM

Sənin hər gəlişin qışın qış günü,  
Hasrat çeşmələrin zülməməsididi.  
Sən adda, nişanda məlek misallı  
Tanrıının ömrümə hədiyyəsididi.

Qoymaram bu həsrət səni dağlaya,  
Qəmini yuyası çay olacağam.  
Şəhərlər - üzünə gülən dan üzü,  
Qaranlıq gecənə ay olacağam.

Gələrəm yol boyu daşlar əzərək,  
Daş bılıb əzəram kadəri, qəmi.  
Sənin görüşünə gələrəm, gülüm,  
Gələrəm sevgimə ziyarət kimi.

Qoşa boylananq mavi Xəzərə,  
Əllərim saçında...  
Yenə baxanq  
Dünyanı yandırıb-yaxan günəşə.  
Gözünün nurunu azalmış bılıb,  
Sənin gözlərinə baxan günəşə.

Gələrəm bu eşqi üzərrək bılıb,  
Həsrətin gözüna kül ələyərik.  
Qara ayrılığı ömürdən silib,  
Ömrün sabahına gül ələyərik.

Hələ dilimizdə közə dönüb söz,  
Gələrəm, biryolluq söz sözdən doyar.  
Saçına əl çəkar könül xoşluğu,  
Əli əl isidər, göz gözdən doyar...

*Sumqayıt, 1981*

## GƏLƏRƏM

Sevgim Simurq lələyidi,  
Oda tut, yetirim sənə.  
Gəlim gözünə nur kimi,  
Bir ömür gatırim sənə.

Sənsiz dünya mənə dardı,  
Dardan qurtarıb gələrəm.  
Yolundan qara daşları  
Dişimlə atıb gələrəm.

Gələrəm ki, taleyimdən  
Dərdi-qəmi dərib gedəm.  
Gələrəm ki, ürəyimi  
Sənə, sənə verib gedəm.

Gələm, həsrətin gözünü  
Əllərimlə töküb qalam.  
Ümidimi nur əvəzi  
Gözlərinə büküb qalam.

...Gələm, kaş uğur yoluma  
Narın-narın yağış yağı.  
Gələm, görəm ömür nədi,  
Gələm ömürlük qalmağa!

Sumqayıt, 1981

## GƏLMİŞƏM

Alqışımı şəh əvəzi səhərlər,  
Tellerinə çiləməyə gəlmışəm.  
Gözlərində donub qalan möhnəti,  
Ürəyimlə ələməyə gəlmışəm.

Külək əsir,  
Üşüyürsən deyəsən,  
Nişə məni səsləmirsən,  
Nişə sən?!

Qoymaram ki, bu həsrəti öyəsən,  
Möhlət, aman diləməyə gəlmışəm.

Yağışa dön,  
Başım üstə yağ, görüm,  
Gözlərini yoldan-izdən yığ, görüm,  
Gəlmışəm ki,  
ağ bəxtini ağ görüm,  
Səni xoşbəxt ələməyə gəlmışəm..

Sumqayıt, 1982

## GƏLİRƏM

Bu həsrət gözümüzün yaşına dönüb,  
Gözümüzün yaşına dönen həsrəti,  
Gözümüz çəkəndə köz-köz közərən,  
Gözümüzə baxanda sənən hasratı,  
Çəkmişəm sürmətək gözüümə, gülüm.  
Sənsizlik ömrümüzə ölüm kimidi,  
Dünyanın üzünü su ala bilər,  
Niya su səpirsən közümüzə, gülüm!

Gedəndəsən mənə ümid vermişdin,  
O ümid olubdu aymı, ilim də.  
Yaxşı bilirsən ki, səni görəli  
Gözlərin olubdu son mənzilim də!

...Gəlirəm, çıçayım, uğur üstəyəm,  
«Hə» denən, qoy olsun göz aydınlığı.  
Həsrət gözlərinlə baxdığın bəsdi,  
Gülüm, gözlərimdən üz aydınlığı!

Gəlirəm...  
Sevincdən axan yaşını  
Bir məlhəm bilərk qoyum ağrıma.  
Gəlirəm, ay gülüm, aç qollarını,  
Gəlirəm mən səni basım bağrimal..

*Sumqayıt, 1981*

## GÜLÜMSƏDİ

Yenə namərdərin qanı qaraldı,  
Gördü xoş günümdü, mərd gülümsədi.  
Mərdin mərdliyindən könül xoş oldu,  
Oba gülümsədi, yurd gülümsədi.

Yolum - haqqın yolu, əməlim - duru,  
(Öğulsan bu yolda adını qoruy)  
Əməlisalehin - gözünün nuru,  
Paxılıñ içində qurd gülümsədi.

Xoş ana qovuşdum, xoş ilə çatdım,  
Çırpinan gəmiydim,  
sahilə çatdım.  
Gülüm, sən ünvanlı mənzilə çatdım,  
Boylandı...  
Tənidi...  
Dərd gülümsədi...

28.06.2004

## NƏRGİZİM

(tocnis)

Demirsənmi,  
dərd gözümüzda daşdı, yar,  
Ayrılığın özü boyda daşdı, yar.  
Bivəfanı el qınayar, daşdırıar,  
Uğura çıx,  
mənə sarı, Nərgizim.  
  
Darixanda ulduza bax, aya bax,  
Üzə duran həftəyə bax, aya bax.  
Alqış dolu haraya bax, haya bax,  
Ağ bənizim olub sarı, Nərgizim.

Sözüm yanan ürəklərə yaraya,  
Həsəd çəkə günəş - yara, yar - yaya.  
Məlhəm elə qalbimdəki yaraya,  
Mən Tənhayam,  
özün sarı, Nərgizim.

Bakı, 2004

## SƏN YOXUYDUN MƏNİMLƏ

Dərd içində göy üzünə baxırdım,  
Gümanımı yandırırdım, yaxırdım,  
Öz içimdə kükrəyirdim, çaxırdım,  
Ay çıçayım, sən yoxuydun mənimlə.

Öz ömrümə ağı idi sözüm, oyy...  
Öz canımı yandırırdı közüm, oyy...  
Yollarından yiğilmirdi gözüm, oyy...  
Ay çıçayım, sən yoxuydun mənimlə.

Seyrəldikcə ümidiimin sırası,  
Qövr edirdi istayımin yarası,  
Əriyirdi gözlärimin qarası,  
Ay çıçayım, sən yoxuydun mənimlə.

Göy üzündən dərdim məni çağırırdı,  
Dərd tanımaq ağrıdan da ağırırdı.  
Yağan yağış ürəyimə yağırırdı,  
Ay çıçayım, sən yoxuydun mənimlə.

Ayrılığın qollarını bükərdim,  
Ayrılığı göy üzünə əkərdim.  
Ayrıliga söz qılınçı çəkərdim,  
Ay çıçayım, sən yoxuydun mənimlə.

Bakı, 25 dekabr, 1993

## ŞİRİN XƏYALDI MƏNƏ

Çəşmələrin baxışı  
Sorğu-sualdı mənə.  
Dağların soyuqluğu  
Dərddi, məlaldi mənə.

Gözlərimə qəm əkdi,  
Sən ürəyimdə təkdi.  
Səfəsimi sən çəkdi,  
Cəfəsi qaldı mənə.

Cücməyən, bitməyən,  
Taleyimdən getməyən,  
İndi əlim yetməyən  
Şirin xəyaldi mənə.

*Moskva, 1984*

## MƏYİYİMLƏ ÜZƏSİYİM

Sevgi həyat verib mənə,  
Ayrılığa dözsəiyəm.  
Vüsəl küləyinə dönüb  
Başın üstə əsəsiyəm.

Üstümüzə gülən dərdin,  
Ayi günə bölnə dərdin,  
Sənə sarı gələn dərdin  
Yollarını kəsəsiyəm.

Daşa döndərək heyrəti,  
Əridək qəmi, möhnəti.  
Gülüm, gözündən həsrəti  
Kirpiyimlə üzəsiyəm..

*Sumqayıt, 1982*

## ÖMRÜMÜ ÖMRÜNƏ KÖÇÜR...

Gəlsən çıçak-çıçek gülər çəmənlər,  
Gəlməsən dağları qar alar, gülüm.  
Gəlsən üzə gülər göyələrin üzü,  
Gəlməsən göy üzü qaralar, gülüm.

Gələrsən, gözəlim, gülüşlərinə  
Qönçədən boy verər güllər, çıçəklər.  
Çəmənlər yol boyu xalıya döner,  
Qaçar qəşərinə göy biçənəklər.

Yolunu gözləyən dağ çayları da  
Şığışmaz, yığışmaz öz məcrasına.  
Ömrümdən-günümdən küsən illəri,  
Tirək əllərinlə düz məcrasına.

...Deyəsən, ömrürün baharı keçir,  
Deyəsən, payızdı...  
Durnalar köçür...  
Sənsiz ötən aylar bezdirib məni,  
Ayların qaraca əlindən alıb,  
Gözəlim, ömrümü ömrünə köçür!..

Bakı, 30 oktyabr, 1994

## NƏ DEYİM

Məni görək ağı deyib ağlayan,  
Duyanların ürəyini dağlayan,  
Kiriməyən,  
gecə-gündüz çağlayan -  
Dil-dil ötən bulaqlara nə deyim?

Yenə həsrət taleyimə qışılıb,  
Ümidlərim xayalımdan asılıb,  
Yazılanlar təsəlliidi, yazılıb,  
Dərd düşməyən varaqlara nə deyim?

Sevgi ki, var,  
nə imandi, nə dindi,  
Gözü doldu,  
nə danışdı, nə dindi.  
Səsi-ümü eşidilmir nədəndi? -  
Yolda qalan soraqlara nə deyim?..

30.09.2003

## YAXA ƏLƏ VERƏN DEYİL

Udammurıq möhnəti biz,  
Ürəkdəki heyrəti biz,  
Hey qovuruq həsrəti biz,  
Vüsal bizi görən deyil.

Ömür zərdi, həyatım nərd,  
Ürəyimdə qaldı bu dərd,  
Tapilsa da mənə həmdərd,  
Ömrü uzun sürən deyil.

Hicran bağrimı çeynədi,  
Qəlbim sizlədi, göynədi,  
Dünya qocadı, köhnədi,  
Dərdi-qəmi dərən deyil.

Ömrün sabahı ləngiyir,  
Udur min ahi - ləngiyir,  
Günümün ağı ləngiyir -  
Yaxa ələ verən deyil.

Moskva, 1998

## YADA DÜŞƏR XATİRƏLƏR

Bir anlıq qayıdan ötən illərə,  
Ömründən-günündən itən illərə.  
Yenə yolun üstə duram, gözləyəm,  
Yenə gecikəsən...  
Ağ yağış yağı.  
Kövrək ümidimdən qopan damlalar  
Vüsal toxumutək düşə torpağa.

Yenə yolun üstə durub gözləyəm,  
Yenə də boynumu burub gözləyəm,  
Yenə ağ ümidi, ağca ümidi,  
Qara gumanlardan asılı qala.  
Dağ çəkib yolların tars inadına,  
Dəli inadımı yorub gözləyəm...

Boylanam sən gələn yollara sarı,  
Səni gətirəsi yolu nur kimi  
Darixa-darixa yiğam gözümə.  
Qara bulud kimi dolan həsrəti  
Zəmzəm suyu bilib sixam gözümə.

Öz dərdi, öz qəmi az imiş kimi,  
Dərdimə bələnə dağ-dərə burda.  
Göydən insaf umam, yerdən təselli,  
Gah göye boylanam, gah yerə burda.

Gələsən can verən cana ruh kimi,  
Bir ağ göyərçinə dənə əllərim.

Qara buludların tozunu silib,  
Qara tellərinə enə əllərim.

...Bir anlıq qayıdaq ötən illərə,  
Ömrümdən, günüməndən itən illərə.  
Qayıdaq xatırə cığırlarıyla;  
Yoluna səpdiyim qızılğullərin  
Qızılı qanına boyanam yenə.  
Bir vaxtlar gözündən həsrət dərdiyim,  
İntizar üzdüyüm, möhnət dərdiyim  
Həmin pəncərədən boyylanam yenə...

Həmin pəncərənin mən tərəfində,  
Yayın bu vaxtında sazaqdı, gülüm.  
Həmin pəncərənin sən duran üzü,  
Mənim ürəyimə bir ömür qadər,  
Uzaqdı, uzaqdı, uzaqdı, gülüm!..

*İspaniya, avqust, 2000*

### BU, QEYRƏTDİMİ

Baş açmadım bu dünya  
Namərddimi, mərddimi?  
Görən çörəyi, suyu  
Sevincdimi, dərddimi?

İllərdən gül dərəsən,  
Sevgiya can verəsən...  
Dərd çəkməyi, görəsən  
Dərdə də öyrətdimi?

Kərəm sevdi, vuruldu,  
Ömrünə tor quruldu.  
Yarı yolda yoruldu,  
Tənha, bu, qeyrətdimi?

*Bakı, 30.08.2003*

## ÖLDÜRÜR MƏNİ

Qollarıma vurulan

Zəncir öldürür məni.

Yoxsa ömür qəbirdi? -

Qəbir öldürür məni.

Kəlməm, sözüm tükənib,

Yolum-izim tükənib,

Daha dözüm tükənib,

Səbir öldürür məni.

Ahim aləmi tutdu,

Gümanlarım buluddu.

Gəzdim, tapdim, unutdu,

Bu pir öldürür məni.

Başım üstə daş ələ,

Sevgimə ömür dila.

Sevgimiz sirdi hələ,

Bu sərr öldürür məni.

21 noyabr, 1993

## BİLMƏDİN

Duyğularım sənə sarı

Çağlayan çaydı, bilmədin.

Ağlayır, ömür dağlayır

Gör neçə aydı, bilmədin.

Dərdə yiğilan ömürə,

Sənsiz sıxılan ömürə,

Yanıb-yaxılan ömürə

Haraydı, haydı, bilmədin.

Talan olub talan ömrüm,

Yalan olub yalan ömrüm.

Sənsiz bağlı qalan ömrüm

Bir ağ sarayı, bilmədin.

Təksən, dərdi tək çək, sənəm,

Taleyinə dərd ək, sənəm,

Adını, daşürək sənam,

Dərd hara yayıdı, bilmədin....

Bakı, 10.09.2004

## BİRİYƏM

Dərd-qəmini baş pərdədə əridən,  
Yüyrək dilli ozanlardan biriyəm.  
Xoş kəlami, şirin dili, xoş sözü,  
Ömra-güna yozanlardan biriyəm.

Bu dünyada hər sevginin öz yolu,  
Sevgi yolu - ocaq yolu, köz yolu,  
Əzəl başdan çıñqlıqdı söz yolu,  
Öz dərdini yazanlardan biriyəm.

Söz sinəmdə qaynadi, yar, daşdı, yar,  
Kim deyir ki, qəlbim qara daşdı, yar?!  
Qəlbidaşı qəlbidaşlar daşlayar,  
Daş yollarda azanlardan biriyəm.

Kim aşardı bu aşılmañ hasarı,  
Dözümünə inamını ha san.  
Ürəyində öz eşqinə məzarı  
Öz əliylə qazanlardan biriyəm.

*Bakı, 3 sentyabr, 2003*

## DƏRDİN DƏRDİ NƏDİR

Sevincin bələyi dərd,  
Bələyi nədi dərdin?  
Nə vaxtdı qılıqlayır,  
Kələyi nədi dərdin?

Ürək döyüntüsüdü,  
Qolu-qanadı dərdin.  
Dözdük, günün birində  
Qəlbi qanadı dərdin.

Qanını bizə verir,  
Neyləyir özü dərdin?  
Donsaq can isidərməi  
Ocağı, közü dərdin?

Nəfəsi də, canı da  
Qəmdi, qəhərdi dərdin.  
Bizim dardımız - vüsal,  
De, nədi dərdi dərdin?..

*Moskva, 1999*

## GÖYLƏRİN GÖZLƏRİ DOLAR

Əzib mum edərəm kədəri, qəmi,  
Ahımla yandırram bütün aləmi,  
Günlərin birində Xan Kərəm kim  
küл olsam,  
göylərin gözləri dolar.

Həsrət üzə gülüb de nə vaxt, haçan?!  
Biz olduq, çıçayım, dərddən dil açan.  
Saçımı üzünə dağlıdır qaçan  
yel olsam,  
göylərin gözləri dolar.

Ürəkdi özünü odlara yaxan,  
Gözdü sən getdiyin yollara baxan.  
Ay sarı çıçayım, gözündən axan  
sel olsam,  
göylərin gözləri dolar.

8 mart, 2004

## MƏNƏ QAYTAR

Yadındamı, o gecənin qaranlığı!  
Gözümüzdə damla-damla əriyirdi?  
Dar macalda göy üzünün paxılılığı  
Boylanırdı, ulduz-ulduz səriyirdi.

Həsrət əlim tellərinin sıgalıydı,  
Od nəfəsim tellərində köz olmuşdu.  
Gecə üzü göy üzünün şirinliyi,  
Dilimizdə bala dönən söz olmuşdu.

Qaranlıqda səsimizi alıb gedən  
Küləklərin nafəsinə unutmuşduq.  
Unutmuşduq bir təlaşın qorxusunu,  
Bir inadın həvəsinə unutmuşduq.

Ötüb keçən maşınların işığından  
Adamların baxışından gizlənirdik,  
Gizlənirdik adamların addımından,  
Baxışların yağışından gizlənirdik.

Dünənimin sevgi adlı ovsununu,  
Köz-köz yanın ocağını qaytar mənə!  
Yüz gündüzü istəmirəm, hər nədirsa,  
O gecənin çıraqını qaytar mənə!

1982

## MƏNƏ DÖNƏMMƏZSƏN...

Qayıtma,  
geriye yollar bağlıdı,  
Bir də bu ünvana gəlməyin - çətin.  
Heç kimi qınama, öz günahındı,  
Sonu vüsal olmur hər məhəbbətin.

Mənə dönmək üçün nə vaxtdan bəri,  
Dərələr keçirsən, dağlar aşırsan.  
Əllərin əlimə çatmış, ah çəkib  
Mənim xatırəmlə piçıldırsan.

Soyuq baxışınla o vaxtdan bəri,  
Sən mənim duyğuma qan uddurmusan.  
Səni unutmadım...  
Yox, unutmadım,  
Sən özün özünü unutdurmusan.

Ayrıldığın...  
Bu ağır həsrətə görə,  
Səni yox, özümü əfv eləmişəm.  
Canıma ruh kimi dolan sevgimi,  
Qəlbimdə biryoluq dəfn eləmişəm.

Mənə dönməzsin...  
Yollar bağlıdı,  
Gözündə min həsrət bitirmişən sən.  
Mənim ürəyimə dönmək haqqını  
Ayrınlıq gedəndən itirmişən sən!..

Dehəbr, 2003

## GÖZÜN İMTAHANIDIR

Qəfil yağış yağarsa,  
Közün imtahanıdır.  
Əl aç, Tanrıya yalvar,  
Sözün imtahanıdır.

İllərimdən qəm dara,  
Üz vermə intizara.  
Qar ələnir yollara,  
İzin imtahanıdır.

Gözdən ümidi üzəcək,  
Üzüb yerə düzəcək.  
Dağa nə var - dözəcək,  
Düzün imtahanıdır.

Uğur - ipək, yol - incə,  
Nur töküür gör necə?!  
Yola bax, mən gəlinə  
Gözün imtahanıdır.

Bakı, 04.04.1994

## YUXU

Gedirdi üzü göylərə  
Yarı yolda qalan yuxu.  
Gecanın gecə vaxtında  
Göyə meyil salan yuxu.

Ümidimi güllələdi,  
Od qaladı, kül eladı,  
Məni qara qul eladı,  
Həsratə tən olan yuxu.

Qurumur gözümün nəmi,  
Kim sindirar bu tilsimi?  
Bu gecə gözlərin kimi  
Yatağımı dolan yuxu.

Gedir, dərdə aman verə,  
Yozumsuz bir güman verə,  
Gedir həsrətə can verə,  
Canımdan can alan yuxu!..

## FÜRSƏT SƏNINKİDİ

Tanrıımızdan aman dilə,  
Dilə, fürsət səninkidi.  
Gözümə həsrət çisəyi  
Çılə, fürsət səninkidi.

İnsaf olmaz ipak səsədə,  
Durub, yaman durub qəsədə.  
Söz daşını yolum ustə  
Əla, fürsət səninkidi.

Neyləmişdim sənə axı,  
Sən mənə çəkdirdin ahi.  
Yaxşı saldın məni axır  
Dilə, fürsət səninkidi.

Gərək bir gün mən də dinəm,  
Onda görərsən ki, kiməm.  
Eybi yox, daşürək sənəm,  
Hələ fürsət səninkidi.

Şamaxı, 13.06.1994

Masallı, 22.03.2003

## OLMUR

Hərəni bir axar aparıb gedir,  
Axar sular kimi çäglamaq olmur.  
Aylardan-illərdən qoparıb gedir,  
Gedəni yolundan saxlamaq olmur.

Ömür isidəsi köz də qalmayıb,  
Ümidə dönəsi söz də qalmayıb,  
Aşkar ağlamağa üz də qalmayıb,  
Özünə qapanıb ağlamaq olmur.

Vari arzusunda, diləyindədi,  
Vicdanı məkrində, kələyindədi,  
Əli böyüklərin etəyindədi,  
Dərdin sinəsini dağlamaq olmur.

Bu karvan onsuz da gedir mənzilə,  
Yolumdan qalmaram mən bilə-bilə.  
İşvəli mələyə, nazlı gözələ,  
Gülağa, daha bel bağlamaq olmur.

Moskva, 21.05.2000

## ÖYRƏTDİ

Gözəlim, həsrətin mənə  
Sinə dağlamaq öyrətdi.  
Ağ ümidi qara daşa  
Düyüb bağlamaq öyrətdi.

...qara düşdü,  
Qar yağıdı, qara düşdü.  
Qara günlər əlindən  
Qəlbimə qara düşdü.

Tərsə əsən yellər kimi,  
Coşub-daşan sellər kimi,  
Ümid yoran illər kimi,  
Güman haqlamaq öyrətdi.

...ağ gəldi, gəl,  
Çarəsiz çığ gəldi, gəl.  
Yollarına baxmaqdan  
Gözümə ağ gəldi, gəl.

Taledən il kəsə-kəsə,  
Görən niyə düşdü nəhsə?  
Yadi güldürdü, mənasə  
Zar-zar ağlamaq öyrətdi.

10.08.1987

## GƏLƏRƏM

Gülüm,  
həsrət axşam-səhər  
Dərdi öyərsə, gələrəm.  
Sevgimizə şahid çınar  
Qəddin əyərsə, gələrəm.

Sına,  
dözümünü sına,  
Qara gümanını qına.  
Ümidinin qapısını  
Hicran döyərsə, gələrəm.

Kim tilsimə saldı bizi,  
Yaraladı qolbimizi.  
Az boyylan,  
göylərin üzü  
Bir də göyərsə, gələrəm.

*Moskva, 26.08.1987*

## SƏNLİK DEYİL

*Sağclarına vurulduğum Sumqayıtlı qızı*

Uzun höruklerinvardı bir zaman,  
Hər tel -  
siğalında, yerli-yerində.  
Kəsdin sevgimizin şah damarını,  
Saçını kəsmədin günün birində.

O qayçı ovxarlı cəllad baltası,  
Durdu,  
nəfəs dərdi,  
titrədi, əsdi.

Cəllad baltasından yapışan əllər,  
Saçını kəsmədi - bəxtimi kəsdi.

Üzərrük bilirdim tellərini mən,  
Yox, daha tellərin üzərrük devil.  
...Saçların uzanar günün birində,  
İnamı qaytarmaq -  
o, sənlilik deyil!..

*30.03.1983*

## SƏNƏ SADAĞA GƏLMİŞƏM

Hardadı sevgi çəməni,  
Yol gedirəm qarasına.  
Gedirəm ki, göz yaşımi  
Məlhəm edəm yarasına.

Nə çoxdu yuxu yozanlar,  
Yozub yollarda azanlar.  
Məni də yazdı yazonlar  
Kərəmlərin sırasına.

Baxır bu göy, yer əlimə,  
Bu dacal, bu kür əlimə.  
Xeyir-dua ver əlimə -  
Tellərinin arasına.

Arandan dağa gəlmışəm,  
Mənəm, Gülağa, gəlmışəm.  
Sənə sadağə gəlmışəm,  
İstər inan, istər sına.

Moskva, 29.03. 1987

## DƏRDİMDƏN ÇIRPINIB ÇIXAM

Bir sevgi dillənib gedir,  
Dillərdə yellənib gedir,  
Sel kimi sellənib gedir,  
Axam, bu sellərlə axam.

Çarəsiz süküt kimiyəm,  
Bir yetim ümidi kimiyəm,  
Bir dolu bulud kimiyəm,  
Gərək öz içimdə çaxam.

Hardasan, oda yiyesi,  
Bir dəli sevda yiyesi,  
Ağrı, qan-qada yiyesi,  
Əllərində qalıb yaxam.

Yaxın gəl, batma günaha,  
Hələ ümidi var sabaha.  
Mən də mənəm, gərək daha  
Dərdin dayağıni yixam.

Boyum boyda daş ağriya,  
Dilə gələ kaş, ağriya,  
Görə bağrıdaş, ağriya,  
Dərdimdən çirpinib çıxam.

İnamdı ürəyimdəki,  
Öz yolumla gedim təki.  
Tanım, mənə inam ver ki,  
Mən də ona sarı baxam!..

İspaniya, 10.01.2000

## KİMİN BƏXTİ QARADI

Həsrətinə nə deyim?  
Elə bil ac arıdı.  
Öz vurdugu yaranı  
Öz əliylə sarıdı.

Bu, xoş getməz Allah'a,  
Batacaqsan günaha.  
O gülə az bax daha,  
Axı rəngi sarıdı.

Sevgim -  
ömrümə qənim,  
Qəhərim -  
qan düşmənim...  
Soyuq baxışın mənim  
Taleyimi daradı.

Sevgi - inam,  
Sevgi - din,  
Yalanamsa - özün din.  
Mən sevdim, sən sevmədin,  
Kimin bəxti qaradı?

Sumqayıt, 26 yanvar, 2004

## DÜNYANI

İki göz gərək ağlasın  
Gününə qəmlı dünyani.  
Şirin sözlə ovundursun  
Gözleri namlı dünyani.

Dağlarına düşən qarıq,  
Taleyinə dövlət, varıq,  
Yuxusundan oyadarıq,  
Dərdli, sitəmli dünyani.

Bir maraq, həvəsdi bizə,  
Bir quruca səsdi bizə...  
Hər nadisa, bəsdi bizə,  
Gəl sevək çənli dünyani.

Qəm-qəhərinə silərəm,  
Könül xoşluğu dilərəm,  
Gözlərimə nur bilərəm,  
Gözəlim, sənli dünyani!..

Moskva, 12. 04.2003

## RÜBAİ

Duygu ələyində göz ələ düşməz,  
A Tannım, belə bir göz ələ düşməz.  
Bir sevgi camidi kövrək ürəyim,  
O da ki, hər yetən gözələ düşməz.

Moskva, 23.02.2004

## DAHA AYRILMAYAQ

Neçə gül üzlüdən yan keçmişəm ki,  
Birçə dəfə görəm güler üzünə.  
İşgəndər dirilik suyu gəzəntək,  
Səni axtarmışam illər uzunu.

Səni axtarmışam, tapandan bəri  
Bir dəli sevgidir axır qanımda.  
Sönməz bir günəşsən, nurlu bir aysan,  
Sən mənim işqli asimanımda.

Görüşdü...  
Ayrıldıq...  
Keçdi o günlər,  
Daha o günləri salmayaq yada.  
Ya gal tövba deyək ayrılıq biz,  
İnamın əlindən yapışaq ya da...

Hər sevgi dözməmir aynılıqlara,  
Ayrılıq - həsrətdi, ömürlə qənim.  
Hələ öz işığım özümə düşmür,  
Hələ söz işığım gözümə düşmür.  
Hələ ki, sixilər ürəyim mənim.

Günlərin birində üz-üzə gəldik,  
Astarı üzündən baha dünyada.  
Yollar ayrıldısa, qovuşa bilmir,  
Yox-yox, ayrılmayaq daha dünyada!

Moskva, 10.04.2004

## BURDA

Durdugum yerdəcə o gözlər məni  
Kərəm eləmişdi az qala burda.  
Rahat günlərimi alıb əlimdən,  
Gör necə gətirdi zavala burda.

Dinib-danışmağa dilim də yoxdu,  
Dərdimi yumağa selim də yoxdu,  
Geriyə dönəməyə yolum da yoxdu,  
Aşılınır, keçilmir bu qala burda.

Tanrıının bəndəyə gözəllik payı,  
Aləmi yandırır harayı, hayı.  
Bu qərib diyarda məndən savayı  
Kimsə düşməmişdi bu hala burda.

Ot basmış izimi şeiriyyət bilib,  
Bu dəli uğuru xoş niyyət bilib,  
Zəvvaram, sevgimi ziyarət bilib,  
Eşqimdən tonqal çat, od qala burda.

Gözündən torpağa ağıri ək, gözəl,  
Dərdimi ömründən qopar, çək, gözəl,  
Gəlmışəm, nazımı özün çək, gözəl,  
Tənhanın adından ad qala burda..

*Moskva, 14.04.2004*

## EŞQİMİN QƏBİR YERİ

Dərd çəkməkdən üzülmüşəm,  
Dərd sapına düzülmüşəm,  
Sökülmüşəm, süzülmüşəm,  
Üstümə dağlar yeridi.

Qaraldım göylər dolunca,  
Gözlədim güllər solunca...  
Baxdım, gözüm yorulunca,  
Gözümün yağı əridi.

Gülüm, ulduzum axacaq,  
Gözümüzə şimşək çaxacaq,  
Tələsmə, leysan yağacaq,  
Səbr elə, sabır yeridi.

Sözüm - sözünün köynəyi,  
Qəlbimdə sevgi göynayı...  
Gəl incitmə bu ürayı,  
Eşqimin qəbir yeridi...

*Bakı, 10.07.2003*

## DÜNYANI QƏMƏ BƏLƏRƏM

Tanımın versə də yaşıımı,  
Özüm sildim göz yaşıımı  
Gözümə siğmaz yaşıımı  
Neca silərəm, gözəlim?

Çaylara dönüb çäglaram,  
Sözlə sinəmi dağlaram,  
Ağlayanda tək ağlaram,  
Sənlə gülərəm, gözəlim.

Qaçıb gözümün yuxusu,  
Yoxdu ruhumun qorxusu.  
Eşqində bir yetim quzu  
Olub mələrəm, gözəlim.

Üz döndərsən bircə kərə,  
Ömrüm döñəcək zəhərə,  
Onda dünyani qəhərə,  
Qəmə bələrəm, gözəlim.

Sevgini yuxu bilişəm,  
Bir talaş, qorxu bilişəm.  
Canımın ruhu bilişəm,  
Sənsiz ölüərem, gözəlim.

Moskva, 12.04.2004

## GÖZÜMÜN İÇİNƏ BAXMA

Bir videokasetə baxışından sonra

Bu soyuq rüzgarın insafı yoxdu,  
Elə bil göylərdə qar havası var.  
Ürəyim üşüyür, yenə göyərin  
Sevgimin oduyla öz davası var.

Başımın üstündə nə vaxtdan bəri,  
Çovğun oynadırsan, yel əsdirirsən.  
Özün xoşbəxtliyə tələsdiyin tək  
Məni əzablara tələsdirirsən.

Hardasa dağların qarı əriyib,  
Hardasa bir ilq barışq düşüb.  
Biz olan tarəfdə görəsan niyə  
Dünyanın iqlimi qarşıq düşüb?

Sənin gözlərinin soyuqluğundan  
Üzümə ağ olan ilim üşüyür.  
Yox, daha adını tuta bilmərəm,  
Dodağım üşüyür, dilim üşüyür.

Telinə bürünür itən illərim,  
Canımı alıncə bu hiss, bu duyğu.  
Ömrümü üşüdür, əllərimi yox,  
Sənin gözlərinin qar soyuqluğu.

Soyuqdan istiyə uçur, daha sən  
Uçan durnaların köçünə baxma!  
Məni birdəfəlik donduracaqsan,  
Baxma, gözlərimin içinə baxma!..

## İNAM

İnam - ürəyin varı,  
İnam - hava, inam - su.  
İnamsız yola çıxmaz,  
Haqq yolunun yolçusu.

Həsrəti aşar, daşar,  
Çöllü-düzü dolaşar.  
Bu uğurda yol çəşar,  
Eşqin ülgüsüdür bu.

Sehrdir sevda camı,  
Sevda - ölüm ilhamı.  
Eşq kül edər adamı,  
Ay Gülağa, doğrusu!

## NƏ DEYİM

Gedib çatandan sonra  
Qarlı dağa nə deyim?  
Məni sıxdı nar kimi,  
Ötən çağ'a nə deyim?

Susub, dinmir axar çay,  
Nurunu gizlədir Ay.  
Hər yan səs, har yan haray,  
Sola, sağa nə deyim?

Üz tutmuşdum ayaza,  
Qorxurdum haray aza.  
Səni soruşan qızı,  
Ay Gülağa, nə deyim?..

Moskva, 26.01.2004

Moskva, 30.09.2003

## TANIYA BİLMƏDİM

Göydə ulduzların biri,  
Axdı, tanıya bilmədim.  
Dərib sinəmin üstünə  
Taxdım, tanıya bilmədim.

Ah çək, ərit dağda qarı,  
Dağıla yenə biilqar.  
Gördüm gəlir mənə sarı,  
Qalxdım, tanıya bilmədim.

Şişə çəkdirim ötən dəmi,  
Sözüm yandırıdı aləmi.  
Qəzəbindən şimşək kimi  
Çaxdım, tanıya bilmədim.

Şirin dilində gizlənib,  
Ocaq külündə gizlənib,  
Qara telində gizlənib,  
Baxdım, tanıya bilmədim.

## GƏL

(nəğmə)

Bizə tanış çəmənlərdə  
Özgələri gəzəndə göl.  
Boyun bükən gül-çiçəyi  
Çığnayanda, əzəndə göl.

Sənsiz heçlikdir həyatım,  
Sənsən arzum, qol-qanadım.  
Nağməmən, gəraylım, bayatım  
Ürəyini üzəndə göl.

Yolum Kərəmlik yoludu,  
Bu yol gümanla doludu.  
Sənsizliyin boz buludu  
Başım üstə gəzəndə göl.

30.03.2004

## YOLLAR

Başqa səmtə yol alsan  
Qarşını kəsə yollar.  
Ayağın altdan qaça,  
Titrəyə, asə yollar.

Salma sevgimi dilə,  
Gözəlim, bila-bila.  
Çatdırmasın mənzilə  
Səni bu kəsə yollar.

Özü düşüb araya,  
Görən çekir haraya?  
Boylanmaz hay-haraya,  
Hər gələn səsə yollar.

Dərd biçən oraq olmur,  
Sehrlı çraq olmur,  
Xoş gündən soraq olmur,  
Niyə nakəsə yollar?..

*Bakı, 14.08.1991*

## ÇEKİRSƏN

Mənim dəli meylimi  
Uzaqlara çakırsən.  
Yolda-izdə azdırıb,  
Soraqlara çəkirsən.

İstə, məndən can istə,  
Dözümə aman istə.  
Niya ümidiim üstə  
Yenə qara çəkirsən?

Qəm gətirmə qəm üstə,  
Nəmlər yiğmə nəm üstə.  
Çökübsən sinəm üstə,  
Yoxsa dara çəkirsən?..

23.04.2003

## DÖNDÜ

Sən getdin, bir ümidin  
İzsiz sorağa döndü.  
Gözlərində göz yaşın  
Qanlı bayrağa döndü.

Üç yanaşı qız gördüm,  
Köz-köz yanan göz gördüm,  
Səni gülərzüz gördüm,  
Ürəyim dağa döndü.

Qoyma həsrət öyüñə,  
Həsrəti sal düzüñə.  
Görərsən, bir gün sənə  
Döndü, Gülağa döndü.

19.10.2000

## TANRI QARĞIŞI KEÇİB

Yer də, göy də duaçıdı  
Dərdi-qəmi bölenlərə.  
Ağlayanlarla ağlayıb,  
Gülənlərlə gülənlərə.

Bir xoş sorağın gözünü,  
Dərdli bulağın gözünü,  
Ağlar uşağın gözünü  
Kirpiyiylə silənlərə.

Budağından üz qəhəri,  
Göz yaşına düz qəhəri.  
Dost dərdini öz qəhəri,  
Öz ağrısı bilənlərə.

Gələn gəlib, köçən köçüb,  
Öz yolunu özü seçib.  
Tanrı qarğışımı keçib  
Diri ikən ölenlərə?!

25.09.2001

## GƏL

- Neynirsən? - Hardan bilim?  
Dərdli ney olub dilim.  
Nərgizim, nərgiz gülüm  
Sənsiz saralmamış gal.

Köz gülür gül içinde,  
Od yanır kül içinde.  
Sevgimiz el içinde  
Dildə car olmamış gal.

Sellər kimi axıram,  
Günəş kimi yaxıram,  
Yollarına baxıram,  
Gözüm kor olmamış gal.

20.09.2004

## HƏSRƏTİN ÜZÜ BOZDU

Kim keçib, bilənmə var?  
Bu yollar yenə tozdu.  
Bu uğur yazısını  
Əsən küləklər pozdu.

Yasəmən qoxusunu,  
Ayrılıq qorxusunu,  
Gecənin yuxusunu  
Açılan səhər yozdu.

Ümid bükək həsrətə,  
Dözüm əkək həsrətə,  
Qılınç çəkək həsrətə,  
Həsrətin üzü bozdu...

30.03.1992

## XATIRLA MƏNİ

Başın üstə dəli yellər  
Əsəndə xatırla məni.  
Taleyin dönük illərdən  
Küsəndə xatırla məni.

Ərit intizar dağını,  
Çevir sevgi varağını,  
Aylar, illər qərarını  
Kəsəndə xatırla məni.

Dönen devil gedən gəmi,  
İlim-ilim itən gəmi.  
Sevgin ömrünü daş kimi  
Əzəndə xatırla məni.

*Moskva, 22.09.1987*

## YARI - MƏNİM, YARI - SƏNİN

Gedək, dağlar qəribəsəyib,  
Çəni - mənim, qarı - sənin.  
Səfəsi bəs edər mənə,  
Suyu - mənim, varı - sənin.

Kəklikotu dərib gələk,  
Dərib günə sərib galək,  
Can nədir ki? - verib galək,  
Ruhu - mənim, canı - sənin.

Gəl kövrəltmə üräyimi,  
Dözümdü həsrətin simi.  
Bölək ata malı kimi,  
Yarı - mənim, yarı - sənin.

*10.09.2003*

## DƏRDDƏN ALAR

Haqqın yoluna qayıt,  
Boğacaq günah səni.  
Tilsimdən qurtarammaz,  
Çəkdiyin o ah səni.

Şeytan qırığa çəkər,  
Baxar, qılığa çəkər,  
Hər gün sinağı çəkər,  
Gah dərdini, gah səni.

Hay ver titrəyen səsə,  
Qoyma inciyə, kütə.  
Dərddən alar istəsə,  
Açılan sabah səni.

29.08.2002

## YA YAŞAT, YA DA ÖLDÜR

Gəl, saçına əl çəkim  
Kövrələn duyğu kimi.  
Sixim, gözümə sixim,  
Bir şirin yuxu kimi.  
Günahımı, suçumu,  
Allahımsan, afv elə.  
Ya yaşat adam kimi,  
Ya öldür, daha bəsdi;  
Vurulduğum gözlərin  
Qarasında dəfn elə!

*Sumqayıt, 1982*

## AĞLAMA

Bu sərin payız gecəsi,  
Ağlama, gülüm, ağlama.  
Dərdimin yalqız gecəsi,  
Ağlama, gülüm, ağlama.

Dönməyək daşa, ağlayaq,  
Baxmayaq yaşa, ağlayaq,  
Ağlasaq, qoşa ağlayaq,  
Ağlama, gülüm, ağlama.

Qəribəşyib bu yol, bu iz,  
Günü taleyə yozaq biz...  
Hələ sağdı ümidişimiz,  
Ağlama, gülüm, ağlama!..

*Sumqayıt, 1982*

## MƏNİ

Eşqin qədrini bilmədim,  
Səninlə deyib-gülmədim.  
Niya yaşadım - ölmədim?  
İndi yandır, dağla məni.

Mən gümanam, mən heykələm,  
Yağmalanmış bir ölkəyəm,  
Mən mən deyiləm, kölgəyəm,  
Sərinlikdə saxla məni.

Bu canımda can qalmayıb,  
Görmişəm, yaman qalmayıb...  
Allahda aman qalmayıb,  
Sağlığında ağıla məni.

*Bakı, 09.04.2004*

## AYRILDIQ

Kaş səni görməyəydim,  
Oda düşdüm, ahşdım.  
Mən də bəxtikəmlərin  
Sırasına qarışdım.

Ayrıldığın...  
Aynılığın  
Niya üzü dönmədi?  
Əlinlə yandırığın  
Eşq ocağı sönmədi...

Qırışığı açılmır  
Çəmənin də, düzün də.  
O vaxtdan bəxt ulduzum  
Görünmür göy üzündə.

Sönüb, yoxsa qeyb olub,  
Ulduzlar arasından?!  
Gecəmiz rəng alıbdı  
Bəxtimin qarasından.

Demə, belə yaxşıdı,  
Öz başımıdı, öz əlim.  
Sevməmək ulduz kimi  
Sönməkdir, ay gözəlim!..

Bakı, 25. 03. 2005

## AYRILMAYAQ

Gəldin...  
Susdun...  
Bu görünüş  
Ürəyinə yük idi.  
«Bəlkə...»,  
«Necə...»-  
Tərəddüb  
Qəhərdən böyük idi...

Əllərimdə titrəyən  
Əlin o əl deyildi,  
Yox, yox, İrəm ətirli  
Telin o tel deyildi.

Açılmaz bilməcəyin,  
Ya çatın sınagyidin?  
Gəlmışdin...  
Ürəyimdən  
Nə qadər uzağıyidin!

Gərək özün biləydin,  
Ruh yorur, can əridir  
Bu «bəlkə»lər, «necə»lər.  
Dolaşış yol kimidi  
Dolaşış düşüncələr.  
Ayrılsaq illərimiz  
Kövrəkləşər, incələr...

Bakı, 21.03. 2010

## ALLAHA

Bir səndin, bir də mən,  
Bir də uca Yaradan.  
O sənli günləri  
Axtarım haradan?

### Nəqərat:

Budurmu məhəbbət?  
Budurmu səadət?  
Bu necə sevgidir,  
Bu necə həsrət?

Bir kimsəm yox daha,  
Ümidsizəm sabaha.  
Əlacım qalibdir  
O böyük Allaha.

### Nəqərat:

Hərəya bir ömür,  
Hərəya bir tale,  
Mənimse bəxtimə  
Əzaldən qəm düşüb.

### Nəqərat:

Moskva, 11.12.2003

## BİLƏR

- Can nədi?  
- Sinasına  
Əzrayıl çökən bilər.  
Gül nədi, ətir nədi?  
Dan üzü tikan bilər.

Can - torpağa sadığa,  
Bük sən ağā, ay ağā!  
Ruzi nadı?  
- Torpağa  
Bir-bir dən ekən bilər.

Üzü bozdu möhnətin,  
Üzü gülməz heyratın.  
- Sevgi nədi?  
- Həsrətin  
Qolunu bükən bilər.

Dərddi dünyanın işi,  
Qeylü-qaldı vardişi.  
Dərd tanımadı hər kişi,  
- Dərd nədi?  
- Çəkən bilər...

30.03.2001

## GÖZƏL

Lalə qonub yanağına,  
Bu gözəldə insafa bax.  
Bal çekilib dodağına,  
Bu gözəldə insafa bax.

Gözlərini süzdürür o,  
Üzümə yaş düzdürü o,  
Məni məndən bezdirir o,  
Bu gözəldə insafa bax.

Ömrümü röya elədi,  
Dərdimi dərya elədi,  
Gör necə Tənha elədi,  
Bu gözəldə insafa bax.

## GÖZƏLDİ

Ulduzlar kəhəşanda,  
Çay kükrayıb daşanda,  
Qartal zirvə başında,  
«Dağda duman gözəldi».

Saz aşığın elində,  
Dolaşanda elində,  
Quran - dindar dilində,  
Qəlbdə iman gözəldi.

Sevincini qəm kimi,  
Yaşa zili bəm kimi,  
Eşqində Kərəm kimi  
Odda yanın gözəldi.

*Noyabr, 2002*

*Masallı, 1994*

## NƏ VAXTSA DÖNƏCƏM

Nə vaxtsa dönəcəm doğma ellərə,  
Yadigar eşqimi anacağam mən.  
Baxacam saralıb-solan güllərə,  
Əski sevgilimi soracağam mən.

Ömrün yaz fəslində, sevgi çağında,  
Birgə alışmışq, birgə yanmışq.  
Kül oldu sevgimiz öz ocağında,  
Cavandıq, sevgini oyun sanmışq.

Bəzən xatırələr bizə dərd olur,  
Anmaqla yaşamaq, vallah, əzabdı.  
İllər ötüsdükçə daha sərt olur,  
İçəndə yandıran acı şərabdı.

Ey könül, bəxtindən küsma, incimə,  
Kədərsiz sevinci duymaq çətindi.  
Dünyanın kasibi mənəm, mən demə,  
Yaşadığın sevgi öz sərvətindi.

*İspaniya, 2001*

## VERSİN

Qürbətdi alın yazım,  
Duamu ellər versin.  
Qəm, kədər çalır sazım,  
İlhəmu tellər versin.

Ahimdi səsi neyin,  
Eşqdi qanı ürəyin.  
Gedin dilbəra deyin,  
Muştuluq gülər versin.

Ölməmişəm, sağam mən,  
Zirvəyəm mən, dağam mən.  
Eldə üzü ağam mən,  
Xəbəri ellər versin.

Eşit, desin Gülağa,  
Mənəm yurda sadağa.  
Arzu çıxdu, ay qağı,  
Möhləti illər versin.

*İspaniya, 28.06.2004*

## AYRILIQ TEZDİ

Bu dünya oyundu,  
ötür-ötürdü,  
Arzu uralanır,  
götür-götürdü.  
Səni gətirən yol kələ-kötürdü,  
Ürək sərməmişəm, aynlıq tezdi.

Aşıqın dövləti saf bir diləkdi,  
Cana tən,  
ruha tən vuran üzəkdi.  
Sevdalı könlümün kamı çiçəkdi,  
Barı dərməmişəm, ayrılıq tezdi.

Doymaq olmur söhbətindən, sözündən,  
Kərəmtək alışdım, yandım közdən.  
Qorxudan öpmədim ala gözündən,  
Dəsmal verməmişəm, ayrılıq tezdi.

*Moskva, dekabr, 1998*

## PEŞİMANÇILIQ

Min illərdi tənha dağı  
Dolu döyür, yağış döyür.  
Mələklərin qarğıştık  
lənət döyür, qarğış döyür.

Tənha yarpaq göz yaşımı  
budağına töküb gedir.  
Xəzən verən tənhalığı  
taleyiňə büküb gedir.

Kim içəcək? - dolu qahr  
çölün-düzün qumquması.  
Dodağını yandıracaq  
tak bulağın qımqıması.

Yox, yox, mən illər uzunu,  
Özüm çəkdim öz yükümü.  
Tənhalığa güvənc bildim  
ömrü boyu söz yükümü.

Tənhalığın xofı - ağır,  
Fikir vermə dolmağıma.  
Şükür, peşiman deyiləm  
Vətən, Tənha olmağıma!..

*Sentyabr, 2007*

## GÖR NECƏ DÖNÜBDÜ...

(taçnis)

Fərhad şirin bildi Şirin ömrünü,  
Gözündən salmışdı, göy gölə baxdı.  
«Aciya bələmə şirin ömrünü» -  
Maralğöl əyilib Göygölə baxdı.

Duygu əlayində sözü düz əla,  
Sözü söz yanına özün düz, əla...  
Dünyanın arşını bəlkə düzələ,  
Ümid işığında köylü gölə baxdı.

Gülürsan, biryolluq gül ağa2 burda,  
Nə gözəl yaraşır gül ağa burda...  
Sənsiz nələr çəkir Gülağa burda  
Gör necə dönübüdү göy gölə baxtı.

İyun, 2010

## YENƏ UŞAQ OLAYDIM

Göz doyduran çəmənim,  
Dağım, düzüm olubsan.  
Çox ellər dolaşmışam,  
Güler üzüm olubsan  
Yolum düşsə hayana,  
Ana, ay ana!

Öyüdün - aqıl sözü,  
Elimin anasınan.  
Körpə fidanlarınmin,  
Gülümün anasınan.  
Şən dünyasan, qəlbini  
anlayana, duyanı,  
Ana, ay ana!

Laylayından barınan  
Şirin sözümsən mənim,  
Damarlarımıda - qanım,  
Görən gözümsən mənim.  
Boylanıram cahana,  
Ana, ay ana!

Ağaran saçlarına  
Mən bir daraq olaydım.  
Könlüm layla istəyir,  
Kaş ki, uşaq olaydım.  
Siğınaydım qoynuna,  
Ana, ay ana!

Mart, 1989

## NƏDƏN KÜSÜBSƏN?

Qanadı qırılıb xeyallarımın,  
Ay şirin xəyalım, nədən küsübsən?  
Ömür bilməcədi, bilməcə ömrə  
Cavabsız sualım, nədən küsübsən?

Həsrətsiz bir ömür hədərdi, hədər,  
Həsratsız bir ömür - ölümən betər...  
Qayıtsan biryolluq yox olub gedər  
Hər dərdim, məlalım, nədən küsübsən?

O vaxtdan bu yana közüm təntiyib,  
Taqotim tükənib, dözüm təntiyib.  
Qılığa yatmayan sözüm təntiyib,  
Ay mənim həyatım, nədən küsübsən?

*İyun, 2008*

## YERLƏ GÖY ARASINDA

Hardan çıxdın qarışma  
Ömürün yarısında?  
Yer elə baxışma  
Gözünün qarasında.

Qar yuyub əllərini,  
Don vurub gülərini...  
Həsrətin tellərini  
Göz yaşın darasın da.

Dərdim ləçək-ləçəkdir,  
Gözüm göy biçənəkdir.  
Yerim görünəcəkdir  
Kərəmlər sırasında.

Gözlərimdən ağrı çək,  
Sürmə bil, gözünə çək...  
İnsafsız varmı səntək  
Yerlə göy arasında?!

*April, 2008*

## BİR AYRI DÜNYANIN ADAMIYIQ BİZ

Bu dünya özündən uzağa düşüb,  
Bir ayrı dünyanın adamıyıq biz.  
Kim salıb, kim atıb? -  
Sazağa düşüb,  
Bir ayrı dünyanın adamıyıq biz.

Yollardan-izlərdən daş üzə-üzə  
Təsəlli versək də bir-birimizə,  
Hələ ki, həsrətdi bu göz o gözə,  
Bir ayrı dünyanın adamıyıq biz.

Nə olsun yollara gur işıq düşüb,  
İşıq gözüümüzə dolaşır düşüb...  
Gündüz gecə ilə qarışır düşüb,  
Bir ayrı dünyanın adamıyıq biz.

Sonu görünməyən qəhər də deyir,  
Özünü itirmiş şəhər də deyir,  
Zülmətdə üzülən səhər də deyir:  
Bir ayrı dünyanın adamıyıq biz.

Sevgimiz dünyaya daha nə desin,  
Göyəri əridən aha nə desin.  
Bizim yerimizə Tənha nə desin? -  
Bir ayrı dünyanın adamıyıq biz.

Mart, 2012

## YÜZ İL YAŞAMAQ ÜÇÜN

*Har him yüz il yaşamasa,  
Günah onun özündədi.*

*Osman Sarıvallı*

Müşviq şair idi,  
Həyatı misra-misra  
şeir idi...  
Az yaşadı...  
Qana həris dünyada  
Cəfər sözün Cəfəriyidi!  
Cəfər sözün cömhəriyidi,  
Az yaşadı...  
Qana çalxanan dünyada  
Müşviq də az yaşadı...

Hadi nə qədər yaşadı?  
Cavid nə qədər?  
Məmləkət boyu  
için-için sizildədi  
ovunmaz qəhər...

Bir ömürün içinde  
yüz ömür yaşayanlar,  
Millətin söz yükünü  
kişitək daşıyanlar  
Yaman az yaşadılar...  
Qarabağ...  
Ana torpaq

Mərmi-mərmi,  
Güllə-güllə  
ağrinmasın deyə  
Şirin candan keçənlər,  
Ömrü ömür eləyen  
şəhidliyi seçeneklər,  
Yaman az yaşadılar...

...Bunca az yaşayınan  
nəydi günahı, suçu?..  
Şirin, şər niyyətlinin  
kökü kəsilməlidir  
yüz il yaşamaq üçün...

*Mart, 2012*


## DARIXMIŞAM

Neçə ilin fikir yükü,  
ağırlığı...  
Aylarımın tutqun üzü...  
Günlərimin fağırlığı...  
Mən anamın əllerinin  
Təmasına darixmişam...  
Çörəyinə,  
fatirinə,  
yüxasına,  
Ərkivanda bir uşağın  
səksəkəli yuxusuna,  
Mənsiz qalan gül-ciçəyin  
qoxusuna darixmişam...  
Göy üzünün yağısına,  
Bulaq üstə bir gözəlin  
baxışına darixmişam...  
Bir uşağın yerisinin  
şəsti üçün darixmişam...  
Cırnatdığım gözəllərin  
qəsdi üçün darixmişam...  
Quzqulağın,  
dağaranın,  
qulançarın,  
kəkotunun,...  
tamı üçün,  
Çəşmələrin ovcum boyda  
camı üçün darixmişam...

Çəmənlərin çicəyini,  
Çiçəklərin göyçəyini  
dərmək üçün,  
Bir gözəlin gülüşüna  
sərmək üçün darixmişam...  
Bir gözəlin sevincinə,  
Bir gözəlin qəhərinə,  
Bir sevdanın düyun düşən  
səhərinə darixmişam...  
Şimşəklərin  
zirvə ilə öpüşünə,  
Mən Tənhayla o Tənhanın  
görüşüna darixmişam...  
Darixmişam...

Masallı, 14 sentyabr, 2014

## POEMALAR



Poemalar  
Gülağa  
Tənha

## ƏFQANİSTAN

*1979–1989-cu illərdə Əfqanistanda həlak  
olmuş hərbi qulluqçularımıza ithaf edirəm*

### ƏFQANİSTANDAN «ƏFQANİSTAN»A

Hərbi xidmətimi Əfqanistanda keçmişəm. Orda nələr görmədim? Neçə dost itirdim, neçə ürək dostum, can sırdaşım qucağında keçindi, neçəsi əsir düşdü.

Biz orada SSRİ-nin işgalçılıq siyasətinə canlı sıpar idik. Bir dəfə buna açıq etiraz eləmişdim. Onda məni əməlli-başlı çak-çevirə saldılar. Vaxtilə Bakıda xidmət etmiş siyasi səbənin əməkdaşı olmasaydı, kim bilir, təleyim necə olacaqdı.

Dəfələrlə bu mövzuda şeirlər yazsam da onlar məni qane etməmişdi.

«Qocalar evi»nda xeyriyyə tədbiri keçirirdik. Mən də çıxış etdim. Nə üçünsə, sózəsə Əfqanistanda xidmət etdiyimi dedim. Az sonra manə bildirdilər ki, bir əfqan soni görmək istəyir. Görüşdük. Məlum oldu ki, Yasin Əkbəri Qarabağ uğrunda gedən döyüslərdə iştirak edib, yaralanıb, ikinci qrup əlildir. Burada ailə qurub.

Ürəyim uçundu. Qəribə bir paradoks yaranmışdı: mən Əfqanistanda əfqan öldürməyə göndərilmişdim, əfqan isə könüllü şəkildə mənim xalqımın haqq davasına, mənəm torpağımın müdafiəsinə golmuşdı. Yasin ürəyimdən keçənləri dururmuş kimi, «Sizdə nə güñah var? Günah sizi Əfqanistana göndərənlərdə idi» – dedi...

Yasin Əkbəri ilə xeyli söhbət etdik.

Bu söhbət mənim qanlı-qadəli xatirələrimi yenidən qanatdı...

Bu əsədəfi görüş məni xeyli müvəassit etmişdi. Ötan illərin acı, çox acı xatirələri rahatlığımlı olımdan almışdı. Nəsə yazmaq istəyirdim. Ürəyim yazmaq istədiyim mövzunun ağırlığına tab gətirə bilmirdi. Bir neçə goraylı yazsam da qarayaxa duyğular yaxamdan əl çəkmirdi...

...Əfqanistanda yazdığım gündəlik əlimə keçdi. Onu birnəfəsə təzədən yaşadım...

Hələ 1979 – 1982-ci illərdə Əfqanistan mövzusunda ürək ağrısı ilə yazdığım şeirləri bir silsilə şəklində topladım və gözlənilmədən həmin şeirlər bir süjet üzrə poemaya çevrildi...

## MÜHARİBƏ

Evin bərəkətinin  
Dadında çırpınırsa,  
Təklənən ocağının  
Odunda çırpınırsa,  
Əsirlilikdi, ölümdü,  
Qandı hər müharibə.

Ağsaqqal kəlamında,  
Sözündə yaşayırsa,  
Derd ayıren nənənin  
Gözündə yaşayırsa,  
Uçunan ruh, can verən  
candı hər müharibə.

Odur dərdi yaridan  
Qan bələkli yaranan.  
Can udan, ruh sarsıdan  
Ölümdü müharibə!  
Bir ürək göynəyidi,  
Dərdin can köynəyidi,  
Zülümdü müharibə!

## DAVA VAXTI

Dava vaxtı günlərin  
Ömrünü bilmək olmur.  
Torpağın göz yaşını  
Ömürlə silmək olmur.

Anaların dilinin  
Ağısından qan damır,  
Qaysaqlamaz yaranın  
Sarğısından qan damır,  
Qan damır dava vaxtı.  
Ürəklərin ovunmaz  
Ağnsindan qan damır,  
Qan damır dava vaxtı.

Ömürdən aylar umur  
Ərşə çəkilən yuxu.  
Öləziyan ocaqda  
Közə əkilən yuxu...

Neçə ümid qanadır  
Gümanların qorxusu.  
Ot basmış yola dönür  
Anaların yuxusu.

Səksəkələr içində  
Yola baxır neçəsi.  
Dərdin elindən tutub  
Yola çıxır neçəsi...

## MÜHARİBƏ GƏLƏNDƏ

Yalın qılıncla gəlir,  
Dəmir əsayla gəlir,  
Dəmir çarıqla galır  
Gələn hər müharibə.

Məcrasına sığmayan  
Dəlisov çay kükrəyən,  
daşan sel kimi gəlir  
Gələn hər müharibə.  
İnadlaşışb tarsına  
əsən yel kimi gəlir,  
gələn hər müharibə.

Sərhəd dirəklərinə  
Qılinc çalınca galır,  
Baş vurub, qollar kəsib,  
Gözlər ovunca gəlir.  
Yol boyu yollar yorub,  
Canlar alınca gəlir.  
Gəlir, qəfildən galib  
neçə tifil körpanın  
Göz yanında yaşayır.  
Min yozumsuz gümanla  
Yetimləşən ümidiñ  
Savaşında yaşayır  
Gələn hər müharibə.  
Qaralan gecələrin,

Açılmaz səhərlərin  
Təlaşında yaşayır  
Gələn hər müharibə.

Gəlir, dağlar başında  
Bütün məmələkət boyu  
iki od qalanınca.  
Bütün məmələkət boyu  
Son gülə atılınca.

Evlərin izə həsrət  
Sol-sağında yaşayır.  
Elin ürkək, utancaq  
Yığnağında yaşayır...

## İŞĞAL

Əfqanistan tuş oldu,  
Sovetlər birliyinin  
Siyasət qandalına.  
Kılıdından qan daman  
Cinayət qandalına.

İmperiya qoşunu  
Sərhədəri aşaraq  
Girdi Əfqanistana.  
Qanlı yağı kəsildi  
Burda əfqan əfqana.

\*\*\*

Bir yozumsuz siyasetin,  
Bela quduz siyasetin  
Yedəyinə düşüb getdi  
Üzüyola müharibə.  
Getdi, getdi yollar boyu  
Ömrün ölüm kasasına  
Dola-dola müharibə...

Bir millətin sabahını  
Sınağına salıb getdi.  
Qan xinalı, qan əlcəkli  
Caynağına alıb getdi,  
Bais oldu on il çəkən  
Qeylü-qala müharibə...  
Bir gecədə əl uzatdı

Hardan-hara müharibə.  
Gecə üzü sərhədləri  
Yara-yara müharibə.  
Sərhəd boyu gülə dərən,  
Güllələrin qəşərinə  
Ömür sərən əfqanları  
Çəkdi dara müharibə.

Nələr gördü, nələr seçdi,  
Ölüm verib, ömür içdi,  
Gecə rəngli kəfan biçdi  
Qəlb iqara müharibə.

## DÜŞƏNBƏ GECƏLƏRİ

Sıravi əsgəriydik...  
Ay qadər uzanırı  
Düşənbə gecələri.  
Yaman ərköyünyüdü  
Düşənbənin bu ipək,  
Bu pənbə gecələri.

İllərə tən bilsərdik  
Təlimdən kazarmaya  
Gəlinca gecələri.  
Bu zərif gecələri,  
Bu incə gecələri...

Almışdı caynağına  
Qəm bizi,  
qəhər bizi.  
Dərdə pərsəng biliirdi  
Açılan səhər bizi...

Gülən dan üzü yollar,  
çəkib apardı bizi.  
Bir əsgər şinelinə  
Büküb apardı bizi.

Cavan bir leytenantın  
Gözündə qəm yanırı.  
Əjdaha Əfqanistan  
Yuxudan oyanırı.

Bir türk ağrısıydı  
Dua Əfqanistana.  
Aldı, apardı bizi  
Dava Əfqanistana.

Getdik yol aya-aşa,  
Daşlara dəyə-dəyə.  
Əl uzatmadı niyə  
Dünya Əfqanistana?

### ŞÜBHƏ

Köz-köz olub, bu köz görən,  
Yanacaqmı, sönəcəkmi?  
Köz yiyeşindən üz görən  
Yol dil açıb dinacəkmi?

Üzə düşüb gedir bu yol,  
Öz içinde bitir bu yol.  
Görən harda itir bu yol?  
Inadından dönəcəkmi?

Uyub bir kələyə, gedir,  
Əl açıbdı göyə, gedir,  
Bilirmi ki, niyə gedir?  
Tanrıml, geri dönəcəkmi?

Girov talelər idik,  
Girov idi ömür-gün,  
Siyasət qıluncına  
Bülöv çəkənlər üçün!..

Göm-göy göy üzü yenə  
Ağlayıb sizlayırdu.  
Göyərmiş əlləriylə  
Ümid qapılarını  
Bağlayıb sizlayırdı...

Güllələr çırpinırdu  
Dərələr yaş olunca.  
Şəhidlərin ruhuyla  
Bağrınbadaş olunca...

İşgəncə qoxuyurdu  
Burda hər qaya, hər daş.  
Hamı yollar yorurdu;  
Kiminin qəlbində kin,  
Kiminin gözündə yaş...

O istidə, bürküdə,  
Göydən od ələnirdi.  
Məmləkət məzar-məzar  
Ölümə bələnirdi...

## GİLEY

Ana, Vətən harayı  
Dillər qan ağlayırıdı.  
Vətən gülünə həsrət  
Əllər qan ağlayırıdı.

Dərdinə dolan aylar,  
Saralıb-solan aylar,  
Saçını yolan aylar,  
İllər qan ağlayırıdı.

Çölü-düzü dolaşan,  
Dağ oynadan, yol aşan,  
Üzü qana bulaşan  
Sellər qan ağlayırıdı.

## ƏFQAN, BİÇARƏ ƏFQAN

Bu işgala sinəsi  
Sipər idi əfqanın.  
Taleyi torpağına  
Çəpər idi əfqanın.

Bilmirdi göynədirimi  
Atdiği daş qatılı.  
İlandilli ciğirin  
Köksünə sıxıb baxan  
«duşman» «duşman»a - qardaş,  
«duşman» - «duşman» qatılı...

Hər gülə atılonda  
Gözü dolan ciğira,  
Kəfənsiz ölənlərə  
Məzar olan ciğira  
Bu gen dünyavariyydi.  
Tikəsini dağlarda  
Döyüşən oğuluyla  
Bölən ana variydi.

Döyüşdən qəbir üstə  
Gələn ana variydi.  
O tərəfdə bir oğlu,  
Bu tərəfdə bir oğlu  
ölən ana variydi.

## YİYƏSİZ

Qanı kəsmir bu torpağın,  
Üzü gülmür daşın-dağın.  
Dərd köynəkli bu qışlağın  
Yollar yoranı - yiyesiz.

Bu nə yoldu? - keçə bilmir,  
Nə ömürdü? - işə bilmir.  
Zaman dönüb, seçə bilmir  
Ağdan qararı yiyesiz.

«Qırğın azalmır hələ ki,  
Dava sovuşmur, nə də ki...»...  
Sarıyammır çiynindəki  
Açıq yaranı yiyesiz.

## DAŞ - ŞEHİDİN BACISI

Açıq göyə həsrətdi,  
Niyə, niyə həsrətdi?  
Boz tüstüyə həsrətdi  
Daxmaların bacası.

Cana qada salırdı,  
Cənə oda salırdı,  
Ömrü yada salırdı  
Dərdin ağrı-acısı...

Qaralar bağlayırdı,  
Ürəklər dağlayırdı,  
Dil deyib ağlayırdı  
Daş - şəhidin bacısı.

...Döyüş takarı üstə  
Aylar ilə dönürdü.  
Qişlağın çeşmələri  
Ağlar dilə dönürdü.  
Bir gündə neçə əfqan  
Ya dost,  
ya «duşman» kimi  
son mənzilə dönürdü.

## SƏKSƏKƏLƏR İÇİNDƏ

Həsrətin saçına siğal çəkərdik,  
Yuxuya gedincə hər gecə yarı.  
Günləri sayardıq barmaqhesabı,  
İnsafa gelincə «səhra poçtları.

Məktublar gələrdi:  
«Necəsən, oğul?  
Niyə intizarda qoyubsan bizi?  
İnsafın, mürvətin yoxdumlu sənin,  
De, niyə üzürsən ürəyimizi?»...

Məktublar gələrdi:  
«...yəna qarışq  
yuxular görürəm, nə işdi, oğul?  
Yoxsa, deyilənlər gerçəkdi, axı  
Dünya niyə belə dəyişdi, oğul?»...

Məktublar gələrdi:  
«...yazmursan, bəlkə  
pünhan sevgimizdən qaralanmışan?  
Qəlbimə damıb ki,  
dilim qurusun,  
Döyüşdə qolundan yaralanmışan...»...

Məktublar gələrdi:  
«...əhdimizi sən  
Bir tacik qızına qurban vermisən?»  
(Yazıq nə biləydi Düşənbədə yox,  
Kabulda bir ömrə keşik çəkirik.  
Yazıq nə biləydi burda güllədən  
«duşman» əfqanlara kəfən biçirik).

Məktublar gələrdi:  
«...məktub yaz mənə...»  
«Qırmızı güşə»yə çəkilib hərdən  
Məktub oxuyardıq «ustav» yerinə...

### GÜNAH-SAVAB

Qan kəsərdi, güllələrdən  
Ürəklərə axsa savab.  
Yüz ömürlər can verərdi  
Bir günahı boğsa savab.

Burda dərd əkərdi günah,  
Ölümdən betərdi günah,  
Burda göz tökərdi günah,  
Qorxa-qorxa baxsa savab.

Güllə ölümün səsiydi,  
Ömürlerin naləsiydi.  
Öldürməsən ölüsiydin,  
Bu, günahdı, yoxsa savab?!

## SƏKSƏKƏLƏR İÇİNDE

Günler aya dönürdü,  
Saatlar gün olurdu  
Səksəkələr içində.  
Bir tale yaşayırdıq  
Biz «bəlkə»lər içində...

Kimlər külə dönürdü  
Talelər arasında.  
Kürkü güllələr olan  
Ölümlər arasında...

Dərdindən qan damanın  
Yarasından qəlbinsə  
Axırdı dərdi burda.  
Dərddən dərman umanın  
Axşam-səhər üstünə  
Yağırdı dərdi burda.  
Neçə gözdən yayınıb  
Daş dalından qışlağa  
baxırdı dərdi burda...

...qara dərdi,  
Ağ dərdi, qara dərdi.  
Ömrünə papağıydı  
Əfqanın qara dərdi.

Əfqanın qara dərdi  
Qayalara çırpılan  
Yellər kimi əsərdi.  
Ciğir-ciğir təntiyib,  
Kaha-kaha gəzərdi:

«Qardaş, niyə baxırsan  
Şən mənə duşman kimi?  
Tanrı verən ömürdən  
Burda pay uman kimi.

Niyə düşmən kəsildi  
Şən əfqan man əfqana?  
Allah insaf verəydi  
İnsafı şinəl kimi  
Daşa sərən əfqana.  
Şeytanın fitnəsiylə  
Tora düşən əfqana...»...

## ÖLÜMLƏ ÜZ-ÜZƏ

Diziylə daş qanadıb  
Çığrlar açanları,  
Dost-yoldaş əvəzinə  
Qanlı daş qucanları  
Güllələyirdi ölüm.

Qara kəfən geyinib  
Gecənin içi ilə  
İməkləyirdi ölüm.  
Qara əməllərini  
Gecənin rəngi ilə  
Pərdələyirdi ölüm.

Açılan səhərlərin  
Üzü yaman dönürdü.  
Bir gecənin içində  
Neçə ocaq söndürdü.  
Vəd verib,  
vəd alanlar,  
Dağlardan dəstə-dəstə  
Qişlaqlara dönürdü.

Dönürdü, bu dönüşü  
Sinəsinə sıxırdı  
dövlət kimi, var kimi.  
Dönürdü ki, tətiyə  
sığınan mükafatı  
geyinsin paltar kimi.

Burda hər dağ ciğri  
Qan-qada qoxuyurdı.  
Güllə ilmələriylə  
Kəfənlilik toxuyardu.

Yiyə duran yoxuydu  
Təntiyən şəhərlərə.  
Çırpinan dualara,  
Hönkürən qəhərlərə.

Hər güllə atılarda  
Qayalar qan əmirdi.  
Yarahilar yol boyu  
Güllədən can əmirdi.  
Gülə, mərmi səsində  
Gülla, mərmi dinirdi.  
Qəndəhari,  
Herati,  
Uruzqanı,  
Kəlatı...  
Güllə diksindirirdi...

## İNAM

Yol boyu su əvəzi  
Ümid içib gedərdik.  
Güman cılıklayırdık,  
Şübə keçib gedərdik.

Hər gün dərd yıga-yıga,  
Göz qoyardıq uzağa.  
Xost dağından qışlağa  
Yollar seçib gedərdik.

Döyüş sabaha qalsa,  
Son söz silaha qalsa,  
Ümid Allah'a qalsa,  
Ciğrı biçib gedərdik...

## YAZMAQ İSTƏYİRDİM...

Gecələr vahimədən  
Dağa qışlan ciğir,  
Səsdən, kuydən səksənib  
Daşdan asılan ciğir  
Yağış-yağmur yerinə  
Sellənən qan içirdi.  
Dərdinə dərman kimi  
Ruh udur, can içirdi...

Ruhsuz cana ruh olub  
Qəlbimi əzərdi söz,  
Qələmimə çırplıb  
Canından bezərdi söz:

Göy qaraldı, şimşek çaxdı,  
Göy üzündən ulduz axdı...  
Yol gedirik gecə vaxtı  
Döyüşlərin havasına.

Dağı-düzü dolaşırıq,  
Dərə keçib, dağ aşınq,  
Kişi kimi qatlaşırıq  
Ağır günün cəfəsına.

Yollar uzun, yollar kəsə,  
Vermirik yol can istəsə.

Bel bağlamaz burda kimsə  
Gecələrin vəfasına.

Basmasa da su dünyanı,  
Göz yaşınla yu dünyanı.  
Oğul gərək bu dünyanı  
Qaytara öz yuvasına.

## AĞRI

Uğur üstə yollar yorub  
Dönlüşündə yolsuz galən,  
Aman quran bir döyüsha  
Qollu gedib, qolsuz galən  
Üzülürdü, darihrdu.  
Şinel kimi soyunduğu  
Ölümüna gülüb galən  
Sevincinə sarılırdı...

Qol itirib, qolsuzluğu  
Tale, qismət biliib galən,  
Təpər tapıb sağ qolunu  
Qoltuğuna alıb galən  
Sevinirdi içün-için  
(Allah bilir, sevinirdi  
Bəlkə də sağ qaldığıycün...)

Əlli gedib əlsiz galən,  
Qollu gedib qolsuz galən,  
Palatada məqam tapıb  
Ağlayırdı içün-için:

- Niyə axı?  
Axı neyçün?..  
Hani qolum?  
Qolum hani?

Evimizə dönen günü  
Tək qolumla necə qucum  
Mən anamın baş daşını?

Tək qolumla necə silim  
Nişanlımin göz yaşını?  
Tək qolumla necə döñüm,  
Necə döñüm obama mən?  
Necə kömək edəcəyəm  
Atama mən, babama mən?..

Mərmi kəşdi yolumu,  
Belə insaf olurmu?  
Kövrəldi, sağ qolumu  
Sarındı dağlar mənim.

Dikəlibdi bənd-bərə,  
Haray çakır dağ-dərə.  
Sabahki döyüşlərə  
Qolsuz nə bağlar məni?

...Dərd göynəyir canımda,  
İliyimda, qanımda.  
Üzüm sənin yanında  
qaradı, dağlar, mənim...

## QAYTAR, QOLUMU QAYTAR

Palataya sığmadı  
Coşan qəzəb, coşan kin.  
Üzü Kremlə sarı  
Sərhədləri aşan kin:

- Qaytar Əfqanistana  
Girməyə qərar verən,  
Döyüsdə sağ qalana  
Çəkilməz azar verən!  
Cəllad, mənim qolumu!  
Qolumu qaytar geri!  
Ölənlər öldü, indi  
Onların əvəzinə  
Mənə cavab ver indi!  
Bir «jeton»a yük olan  
Tale vermişdin biza,  
Qoymuşdun ömrümüzü  
Ölüm ilə üz-üzə.

Qolum kəsilib, ancaq  
Dilim ki, kəsilməyib.  
Burda döyük dostumu  
Əfqan gülлələməyib,  
Ölümlər gülлələyib.

Cavab ver!  
 Dillən görüm  
 Bu, nə qansızlılığıydı?  
 Vətəndaşın özünə  
 Düşməniydi?  
 Yağıydı?  
 Qaytar, qoşa əlimlə  
 Sən verən o qərarı  
 Boğazından asım mən!  
 Söz dilimi yandırır -  
 Qaytar, tökülən qanla  
 Sənə tarix yazım mən!

\* \* \*

Döyüş dəyirmanında  
 Əsgəri dən əvəzi  
 Üyündür müharibə!  
 Bax, budur müharibə!  
 Dərdin ana südüdü,  
  
 Dərdə süd verib,  
     ölüm  
 Böyüdür müharibə!  
 Bax, budur müharibə!

## HAMI DÖYÜŞÜRDÜ...

Dağ-dağ olan dağların  
 Ağır döyüşlərinə,  
 Yoldan-izdən aralı  
 Cığır döyüşlərinə  
 Çəkilməz yük olmuşdu  
 Səksəkə də, şübhə də,  
 Vahimə də, güman da.  
 Hər gün döyüşdən qabaq  
 Allahi çağırırdı  
 Gülləyə can verən də,  
 Güllədən can uman da...

Millətin oğulu da,  
 Qızı da döyüşürdü.  
 Şirəhməd Qəznəvinin  
 Sazi da döyüşürdü.  
 Tərzi kəlamlarıyla  
 Silahlanmış neçə min  
 Tərzi də döyüşürdü.

Qanlı Əfqanistanın  
 Dağlara kəmər olan  
 Hər yolu, hər cığırı,  
 İzi də döyüşürdü...  
 Burda «dost» da,  
     «duşman» da  
 Hər gün döyüşdən qabaq

Su əvəzi içardı  
Ömərin nəğməsini.  
Canına ruh bilərdi  
Xayalın gur səsini.

Dəndlərə dərmanıydı  
Rəhmətgülün nəvəsi -  
«Dosd»un da laylasıydı,  
«Duşman»ın da layası...

Beləydi, orda yenə  
O tay bu taya düşmən,  
Bu tay o taya düşmən.  
Ata -  
    «duşman» tərəfdə,  
Oğul - ataya düşmən...

## TƏƏSSÜF

Bura ara qarışb  
Məzhəb itən yeriydi.  
«Şurəvi»yə gor qazib,  
«Duşman»a tən yeriydi.

Qiymazdı dağ əyilə,  
Dağında daş döyüllə,  
Özü söküb, əliylə  
Özü tikən yeriydi.

Səngimirdi həvəsi,  
Təngimirdi nəfəsi,  
Torpaqdan dən əvəzi  
Ölüm bitən yeriydi...

## DAŞ - ƏFQAN

Pəncişirə çəkilən  
Daş əfqana dönərdi.  
Paktiyadan çəkilən  
Daş əfqana dönərdi.

Ölüm dən aman üçün,  
Dardınə dərman üçün,  
İtirdiyi can üçün  
Daş - əfqana dönərdi.

Aşa-aşa dönərdi,  
Çəşə-çəşə dönərdi,  
Əfqan daşa dönərdi,  
Daş, əfqana dönərdi...

## DƏRD

Bu necə məmlakətdi,  
Harayı, hayatı dərddi.  
Dərddən dillənir çayı,  
Yoxsa ki, suyu dərddi?

Dərddi payının adı,  
Ağ sarayının adı.  
Dərddi vayının adı,  
Nişanı, toyu dərddi.

Hər nəgməsi ağdı,  
Bəlkə can dustağıdı.  
Taleyinə yağdı,  
Dağ boyda dağı dərddi...

Məmləkətin taleyi,  
Qisməti dərd içirdi,  
Dərdi boyda qorxusu,  
Heyrəti dərd içirdi.  
Atasız balaların,  
Balasız ataların  
Həsrəti dərd içirdi.

Can köynəyiidi burda  
Minbir dərdin içində  
Tanınıb seçilən dərd.  
Dağlar kimi aşılıb,  
Çay kimi keçilən dərd.  
Ömür kimi yaşanıb  
Əcəltək biçilən dərd.  
Hər döyüsdən çıxanda  
Su kimi içilən dərd...

## VADİDƏ DÖYÜŞ

Bir sərin yaz səhəri,  
Səhərin səhər çağı,  
Bizi yoldan elədi  
Bir qışlağın bulağı.

Könül xoşluğu idı  
Vadinin gözdoyduran  
Bir əlcim gözəlliyi.  
Dayandıq bir anlığa  
Bir içim gözəlliyi  
Su kimi içmək üçün.  
Bakırə gözəlliyi  
Ölüm dən seçmək üçün!  
Tilsim bildik qışlağa  
Bir əlcim gözəlliyi.  
«Duşman»ın görmədiyi  
Göyərçin gözəlliyi...

...Əhməd süfrə açırdı,  
Vova dünən aldığı  
məktubu oxuyurdu.  
Mişa həvəsə düşüb,  
Səsi ozan misallı  
Usmanla bəhsə düşüb  
Şorqilar oxuyurdu.  
Nikolay asta-asta  
Lətifə «toxuyurdu»...

...Dərin sükut çökmüşdü  
Burda dərəyə, dağa.  
Bu an çadralı bir qız  
Yaxınlaşdı bulağa.

Avtomatın qundağı  
Yandırıldı əlimi.  
Gümanlar gəmirirdi  
İçimi ac qurd kimi:  
«Qışlağın bizdən imdad,  
Könmək uman qızımı?  
Yoxsa qəlbini dolu  
Qansız «duşman» qızımı?»...

...Bu qız, müəmmalı qız,  
Qasırğa yerişiyələ  
Yaxınlaşdı bulağa.  
Ürkək-ürkək - gözaltı  
Boylandı sola-sağ'a.  
Qiyyacı baxışıyla  
Dinməzcə bize baxdı.  
Elə bil gəy üzündən  
Bir bəxt ulduzu axdı.

Kəndimizdə bir qızın  
Bulaq üstə gördüğüm  
Gözü yadına düşdü.  
Yerə yerə od salıb,  
Göydə günü yandıran  
Üzü yadına düşdü.

Bəxtimə ətək sərən,  
Ömrümüzdən həsrət dərən

Sözü yadıma düdü:  
«Yolunu gözlayacəm...  
Məktub yazarsan...  
Bir də...»...

Bu «bir də»lərə görə,  
Bir də nələrə görə  
Daşlı yollar yorurdum,  
Yatırdım quru yerdə.

...Necə tamamlayırırdı,  
Allahım, dar macalda  
Gözəllik gözəlliyi.  
Səksəkə olmasaydı,  
Gözümə köçürərdim  
Bu cüyür gözəlliyi,  
Bu əlik gözəlliyi!..

Döyüşü olmasaydım  
Saatlarla baxardım  
Bu iki gözəlli!..  
Bir-birindən bac alan  
Yanakı gözəlli!..

Bu əfqan gözəlinin  
Yanaqları yanırı.  
Ürəyimdə ürkəcək  
Bir istək dikəldirdi,  
Bir arzu oyanırı.

Yanaqları yanırı,  
Sanki ciyəlek idi.

Yox, yox, bəndə deyildi,  
Pəriydi, mələk idi!..

Uşaqlar əl saxlayıb  
Mələk qızı baxırdı.  
Gözlərdən ürəklərə  
İñq duyğu axırdı...

Usman:  
«Saramdır!..» dedi,

Vova:  
«Olyamdır!» dedi,

Mişa:  
«Ömrümdür gəlib,  
Mənim Valyamdır!» dedi...

...Bir əlcim gözəllikdən,  
Bir içim gözəllikdən,  
Ürəyimtək üçünan  
Göyərçin gözəllikdən  
Bizə taraf dikələn,  
Gözəllik toxumutək  
Gözəlliyyə dikilən  
Baxışların sorğusu  
Qardaş möhnətiydim?

Yoxsa...  
Dilsiz bir eşqin  
Dilsiz həsratiydim?  
Bir vurğunluq içində  
Min fikir dolaşırı...  
Göz gözdən doymasa da  
Səhəng dolub-dasırdı...

Anlar ötürdü...

Bu an,

Bu mələk, bu can alan

Çadrasını tullayıb

Avtomata əl atdı.

Güllələr mürkü vuran

Dağı-daşı oyatdı...

## QƏHƏR

Cığırda daş quca-quca

İməkləyən yağı - qəhər.

Dina bilmir, yal-yamacın

Solu dərddi, sağı - qəhər.

Dağlar mərdini tanımır,

Mərdin sərtini tanımır,

Baxır, dərdini tanımır,

Gözlərinin ağı - qəhər.

Qəhərinə dərd qalanan,

Qəhərində od qalanan,

Döyüşlərdə sağ qalanın

Dilindəki ağı - qəhər.

## DUA

Ağır dərdin ağırlığı  
Yük olmuşdu ürəyimə.  
Bir ömürlük dərdi-qəmi  
Yükləmişdi kürayımə.  
  
Bitib tükənmir təlaşım,  
Qarşıdadı son savaşım.  
Elə bu dərd, dərd, qardaşım,  
Qüvvət verir biləyimə.

Nə idi suçum, günahım,  
Sən ol ümidi, pənahım.  
Xeyir-dua ver, Allahım,  
Bir arzuma, diləyimə!..

## EVLƏRƏ TABUT GƏLİR

Bəzən oğul əvəzi,  
Eva ümid əvəzi  
Qara donlu tabutda  
Ya qol, ya baş gedərdi.  
Siyasət surğucuyla  
Möhürlənmiş tabutda  
Bir qara daş gedərdi...

Ərən oğul göndərən  
Ana tabut qucardı.  
Qara donlu tabutda  
Qara sükut qucardı.  
İynənin ucu boyda  
Ümidi qalmayanda  
Qara bulud qucardı.  
Toysuz gəlin gardayı  
Toysuz ümid qucardı;  
Persəngi güman olan  
Ümid itirən yolun,  
Muştuluq əvəzinə  
Tabut gatirən yolun  
Qanadı qırılırdı.  
Saçından asılırdı  
Göylərin şəlaləsi,  
Suları yandırırdı  
Bacılarnın nəlesi:

«Ay ana!  
Gözün aydın,  
Gəlib, qardaş qayıdıb!»  
(Zavallı nə biləydi  
Bu surğulu tabutda  
Bir qara daş qayıdıb....).

Dərdə düşərdi ata,  
Silahlılar kimsəni  
Qoymazdilar toxunsun  
Möhürlənmiş tabuta.

Saçlarını yoldarı,  
Fəryad edərdi ana.  
Şəhid oğlunu görmək  
Qismət olmazdı ona:

«Açın, üzündən öpüm,  
Yaralı sinasından,  
Qara gözündən öpüm.  
Açın, tabutu açın!  
Tabutda kəfənlənən  
Qara sükütu açın!...»...

\*\*\*

Bax,  
budur müharibə!  
Can udur müharibə!  
Ömrün ağrıbicimli  
Yoludur müharibə!  
Bax, budur müharibə!

## ÖLÜM ÇOX UCUZUYDU

Neçə məktub gələrdi  
Ömür ortağı kimi.  
Ürəyimiz asərdi  
Nana yarpağı kimi.

Məktublar dəstə-dəstə,  
İnamdan iman istə...  
Qoyurduq yara üstə  
Həkim sarığı kimi.

Qanlı can köynəyi  
Qara gözlü güman da.  
Ağ ümidi göyərirdi  
Qalmışdıq əl-amanda.

Axşam göylərin üzü  
Qap-qara qaralırdı.  
Bir səksəkə, bir təlaş  
Ruhu candan alırdı.

Günlərini sayanın  
Səbiri daralırdı.  
Gecədən sübhə kimi  
Bir inam saralırdı.

Silirdik dan üzünü  
Döyüş həyəcanıyla.  
Bir ömür suvarrırdı  
Qardaş qardaş qanıyla.

Kimlər nə boyun oldu?  
Kimlər nələrə uydı?  
Ömür yaman bahaydı,  
Ölüm çox ucuzuydu...

## MƏN DƏ YARALANDIM

Uğursuz bir yaz günü,  
Uğursuz axşam üstü  
Uğurumuz üstünə  
Ölüm küləyi asdı.  
Bir dağın sinəsində  
«Duşman»lar yolu kəsdi.

İki mərmi açıldı  
Bir-birinin dalınca.  
Maşınınımız alışdı  
Biz əl-ayaq açınca.  
Burda - dağ cığırında  
Düşmüştü qurtuluşsuz  
Bir tələyə dörd oğul.  
Can hayına qalmışdı  
Bir-birindən mərd oğul...

Bir qan gölünə döndü  
Tuncayın tunc sinəsi.  
Zurikonun alınını  
Paraladı bir anda  
Snayperin güləsi...

Maşın yanırdı...  
Usman  
Yanıb küla dönürdü...  
Burda döyüşçü ömrü  
Təntimmiş axşam üstü  
Çıraq kimi sönürdü...

Sinama dağ çakıldı  
Ömürün bu çağında.  
Usman yandı, kül oldu  
Alatau dağında.

Fürsəti qazanc bilən  
«Duşman»lar üstümüze  
Mərmi, güllə əldədi.  
Qəlpələr bədənim  
Qızıl qana bələdi...

Bax, budur müharibə!  
Budur işgal havası!  
Bəndanın bəndə ilə  
Sərhəd üstə davası!  
Tətik sixan barmağın  
Quludur müharibə!  
Dar macalda ruh sıxır,  
Can udur müharibə!  
Ömrün ölümənən keçən  
Yoludur müharibə!  
Siyasət düyməsinin  
Quludur müharibə...

## SORĞU

Toy gərdəyin qurulmadı, Sarabəyim,  
Selə dönen göz yaşlarının  
durulmadı, Sarabəyim!  
Bəd xəbəri eşidəndə  
için-için ağladınımı?  
Ağladınımı, Sarabəyim?  
Gülmirənin ürəyini  
dağladınımı, Sarabəyim?  
Ağlar qalan taleyinə  
Qara şərid bağladınımı,  
bağladınımı, Sarabəyim?  
  
Aci-acı ağladınız;  
Göy yanmadı,  
yer yanmadı,  
su yanmadı,  
Göra-göra görməz olan,  
Bilə-bilə bilməz olan  
Qəlbidaşlar oyanmadı!  
Göyü, yeri qarğadınımı,  
Qarğadınımı, Sarabəyim?  
Boy verməyən göy otlağı,  
Diş dondurən buz bulağı,  
Ağ kəhrizi qarğadınımı?  
Dərd öündə boyun əyən,  
Yolu-izi qarğadınımı?  
Qayasını mamır basan

Boz dağları qarğadınmı?  
İzinizə həsrət qalan  
Oylaqları qarğadınmı?  
Taleyinə düyun salan  
Yamanları qarğadınmı?  
Bir tabuta sığışmayan  
Gümanları qarğadınmı?  
Günahımız olmasa da  
Bizi, bizi qarğadınmı?  
Qarğadınmı,  
Sarabəyim, qarğadınmı?

## GİLEY

Nə günahın yiyesiydim,  
Əlim sabaha çatmadı.  
Qara dərdi əyəsiydim,  
Nəfəsim «ah»a çatmadı.

Bura gələnin dadına,  
Dərdi bölənin dadına,  
Burda ölenin dadına  
Qorxdu, bir kaha çatmadı.

Tükənmədi intizarım,  
Pöhrələdi dərd-azarım.  
Od köynəkli dualarım  
Yoxsa Allaha çatmadı?..

## GƏLƏ BİLMİRDİM, VƏTƏN

Döyüşdə yaralandım...  
 Lazaret...Müalicə...  
 Mən yaramın üstünə  
 Dava-dərman yerinə  
 Dərd qoyurdum hər gecə...  
 Açılmırıldı gecanın  
 Yaralı sabahları.  
 Anamın əllərindən  
 Aralı sabahları.

Seyid Sadiq ağanının  
 Mənə ad elədiyi  
 Dualı sabahları.  
 Bu uzun gecələrdə  
 Ürəyim çəkilirdi.  
 Umidim yaram üstə  
 Dən kimi səpildi...

Ruh candan can umurdu,  
 Ruh cana duaçıydı.  
 Yaramın can məlhəmi  
 Bir tərxis sorağıydı.

Yaralı ayağımla  
 Yollar yorub gələrdim.  
 Dağlar aşış gələrdim,  
 Çaylar yanış gələrdim.

Yolları dürmək kimi  
 Bürüb-büküb gələrdim,  
 Sarıqlı əllərimlə  
 Sərhəd söküb gələrdim,  
 Vətən, mən sənə sarı!

Uça-uça gələrdim,  
 Qaşaqaşa gələrdim,  
 Neçə bağlı qapını  
 Aça-aça gələrdim,  
 Vətən, mən sənə sarı!  
 Gələrdim...  
 Gələmmədim,  
 Məni sular saxladı,  
 Aylar, illər saxladı.  
 İkibaşlı körpülər,  
 İti çaylar saxladı.  
 Həda dolu qılıqlar,  
 Şirin dillər saxladı...

Ümidim görərirdi  
 Hər gələn soraq üstə.  
 Qəherimi söz kimi  
 Səpirdim varaq üstə...

\*\*\*

Dil açaklı bağlanmışam  
 Ürəkdən-candan Vətənə.  
 Əsən yellər aparayıdı  
 Bizi bu yandan Vətənə.

Kövrələr, sonam ağlayar,  
Ağlayar, yaman ağlayar,  
Aparma, anam ağlayar,  
Qara gümandan Vətənə.

Hər gecə səyriyir gözüm,  
Gör neca səyriyir gözüm.  
Görəsən, çatırımı sözüm  
Əfqanıstandan Vətənə?!

## HƏSRƏT

Orda ömür  
güllələrdən asılmışdı,  
Orda ölüm  
kahalara qıslılmışdı,  
Hər bir döyüş  
ölüm-qalım döyüşüydü,  
Dağ da, daş da  
o istidə döyüşürdü...

Hər qəlebə  
döyüş-döyüş töşüyürdü,  
Gecələrin  
qaranlığı ucunurdu,  
Vadilərin - fağırlığı,  
Qayaların  
çılğınlığı ucunurdu.  
Görər gözdə yaşa dönən,  
Çadırlarda daşə dönən  
qüssə, qəhər ucunurdu.  
Fürsat güdən,  
məqam güdən  
Qəza-qədər ucunurdu.  
Qəlpə udan,  
qəlpə dadan  
Qişlaq,  
səhər ucunurdu.

Uçunurdu,  
axşam-səhər uçunurdu.  
Uçunurdu sönən ocaq,  
Uçan körpü uçunurdu.  
Qolsuz cavan,  
gözsüz körpə uçunurdu.  
Dirəyini sellər oymuş  
Bütöv sərhəd uçunurdu.  
Qişlaq-qişlaq qan ağlayan  
Bir məmləkət uçunurdu...

## LAZARETDƏ

Qana bulanmış şəkil  
Can verən bir ömürə  
Dərman əvəziydimi?  
Ümid əvəziydimi?  
İnam əvəziydimi?  
Məkansız məmələkətdə  
Zaman əvəziydimi?  
Ömürdən böyük olan,  
Ömürlərə yük olan  
Aman əvəziydimi?

Ölümə can verməyən  
Canın son nəfəsiydi!  
Vətən intizarıydı -  
Yaşamaq həvəsiydi!..

Bax, budur müharibə!  
Ömrün güllələr adı  
Gözündür müharibə!  
Ölümün qarındaşı -  
Özüdür müharibə!  
Şərin, şər Allahının  
Közüdür müharibə!

\*\*\*

Qisas üçün ölümünə  
Qənsər gedən şəhid idi.  
Qəzəbindən gülə didən,  
Qəlpə didən şəhid idi.

Bədənsiz baş şəhid idi,  
Başsız bədən şəhid idi...  
Mərmiləri qucub ölen,  
Güllələri giliz-giliz,  
Barıt-barıt didib ölen  
Səngərimiz şəhid idi!  
Həlak olan zabitimiz,  
Əsgərimiz şəhid idi!..  
Yad ölkədə od içində  
Neçə ayaq dəfn elədik.  
Neçə ümidi, neçə xəbər,  
Neçə soraq dəfn elədik.  
Başsız bədən dəfn elədik,  
Bədənsiz baş dəfn elədik,  
Yaşsız ömür dəfn elədik,  
Ömürsüz yaşı dəfn elədik.  
Ağrılara, szablara  
Necə dözdük, görən necə?  
O ağrular dara çəkir  
«Əfqan»ları indiyəcən...

\* \* \*

Döyüş-döyüş sıxılsa da  
Sevgi dolu ürəyimiz.  
Yolumuza çıraq bilib  
Şəhidlərin ruhunu biz,  
Bir məkansız məkan ilə  
Yol gəlirdik, Vətən, sənət!  
Sevgin dözüm, güc vermişdi,  
«Əfqan»ların ürəyinə!

## ÖLÜM – ÖMÜR

*Kabul – Düşənbə – Rostov – Bakı,*  
*1979 – 1982, 1990 – 1994, 2003*

## PROLOQ

*Eşqdir mehribi uca göylerin,  
Eşqsız, ey dünya, nadir dayırın?*

*Nizami Gəncəvi*

*Burda şəhid iki, başdaşı birdi,  
Məzar da məzara can yandırmış!..  
Gözləri torlaşan dünya gördü ki,  
Ömrünü sevgiyə buta bilənlər,  
Öləndən sonra da qoşa yaşarmış!..*

Zaman-zaman bu torpağın  
Göylərində qanad çalan  
Qara-qara buludlardan  
Yağış-yağmur əvəzinə  
qan çilənib.  
Sərhəd boyu qada yağıb,  
dərd ələnib.

Ərənlərin  
Döyüş-dava andı olub  
«Anal!», «Vətən!» kəlmələri.  
Döyüş-döyüş, qarış-qarış  
Baş kəsilib, göz ovulub -  
Qeyrət, təpər qarşılıyb  
Gələnləri,  
galmələri!..

Alp ərənlər qoymayıb ki,  
Yad nəfəsi  
Dəysin Vətən havasına.  
«Anal!» - deyib,  
«Vətən!» - deyib,  
Gedib torpaq davasına!

Ana-Vatan  
zaman-zaman  
Gözlərinin nuru bilib  
Qazini da,  
şəhididi da;  
Oğul deyib  
Gələnlərin izlərini  
Qarış-qarış silənlərə!  
Qazi deyib yad başını  
İki yera bölnənlər!  
Ömür verib  
Yaddaşlıarda qalanlara.  
Şəhid deyib  
Döyüşlərdə ölenlərə!  
Ömür verib  
Şəhid adı alanlara!..

## TOY

Saf arzudu,  
dilakdi,  
Murad fəslidi payız.  
Xınalı əlləriyle  
Açıր tilsimə düşmüş  
Neçə kilidi payız.

Payız toydu-düyündü,  
Payız nişan fəslidi.  
Təbiətin sevincdən  
Aşüb-daşan fəslidi.  
Utancaq gözəllərin  
Bulaq üstə xəlvəti  
Piçildaşan fəslidi...

...Ağdam...  
Payız toyları...  
Yenə qan eləyirdi,  
Şabaş bilib yarpağı  
Torpağa eləyirdi.

Bey evində alışan  
Ocaqdan köz alanın,  
Gözəlliya baxmağa  
Bir cüt də göz alanın  
Mürgülü duyğuları  
Yuxudan oyanırdı.

Üfüq Əjdər kişinin  
sevincindən rəng alıb  
Min rəng boyanırdı.

Sarı simə sığmırıldı  
«Qarabağ şikətəsi».  
Həvəslı - həvəsində,  
Neçə həvəssizin də  
Dartınırdı həvəsi.

El alqışa gəlirdi:  
- Ay Əjdər, gözün aydın!  
Əllərinlə çatdığın  
Ocağın,  
közün aydın!

Arzu-murad isidən  
Köyüdü toy şamları.  
Ömrə üzərrük eşqin  
Özüyüdü toy şamları.  
Xeyir-dua misallı  
Sözüyüdü toy şamları.  
Güler üzləri görüb  
«Heyvagılıù» gülürdü.  
Həsəd çəkən göyərin  
Gözləri süzüldü.

Dil açan duyğuların  
Pardaqlanan çağydı.  
Aşıl-başan mağarda  
Həsrət can dustağıydı.

Həyətdə toy mağarı  
Min həvəslə bəzənmiş  
Xoşbəxtlik xonçasıydı.  
Saç oxşayan küləklər  
Təbiətin bu eşqə  
Bir xeyir-duasıydı.

Bir araya yiğmişdi  
Qərbi Azərbaycanla  
Ağdamı toy gecəsi.  
Səadətə çekirdi  
İlhamı toy gecəsi.

Ürkək sevgi bir muradın  
Budağından asılmışdı.  
Həsəd çəkən, həsrət çəkən  
Gözlərinə qisılmışdı.

Gecənin can köynəyinə  
Kalmə-kalma alqış dolu  
Bir xoşbəxtlik toxunurdu.  
Ulduz-ulduz işıqlanıb,  
Misra-misra oxunurdu...

O gecə narın-narın  
Bir ağ yağış yağırdı  
(Yağış yox,  
ağ qanadlı  
Dua, alqış yağırdı..).

Ağ damlalar ağ üzə  
Bir ağ xal əvəziydi.  
Göylərin çılkınlənən

Həzin zümzümasıydı...  
 Bu toy günü  
 Neçə istək ağlayırdı,  
 Neçə dilək ucunurdu,  
 Neçə ürək çağlayırdı...

...Çoban kişi kövrəlmışdı...  
 Bu ara  
 «Tərəkəmə» dilə gəldi,  
 dil açdı:  
 «Şad gündündü,  
 Na durmusan, yaxın gəl»-  
 Əjdər kişi meydan boyu qol açdı...

Gördü ki, kövrəlib  
 Bağrına basdı  
 Ofeliya xanım Bağda xanımı.  
 «Xoşbəxtəm, ay bacı!  
 Bu gündən belə  
 Muradıma çatdim.  
 Can ruha qurban.  
 Fərizə balamdı, onun yolunda  
 Qurban eləyərəm şirin canımı!  
 Xoşbəxtik, ay bacı, xoşbəxtik indi,  
 Sənin qızın - mənim,  
 oğlum sənindid!»...

...Yenə səsi geldi toybabasının:  
 - Muradı bu gecə göyün çıraqı,  
 Sevgidi bu gecə bəxtin aynası.  
 Yengələr gedirlər əldən-ayaqdan,  
 Ayn hava çalın, galın oynasını!..

Mağarın maraq yiyesi -  
 Xinalı əller oynadı!  
 Gülüzlülərin eşqinə  
 Əllərdə gullər oynadı!

Yırğalanan toy damında  
 Cəsan könüllər oynadı!  
 Fərizənin işığına  
 Geldi, gözəllər oynadı!..

...Burda iki taleyin  
 Bəxtəvərlik anıydı,  
 Ağ əllər yellənirdi.  
 Baxışlardan yayınan  
 Baxışlar dillənirdi:

#### İlhamın baxışları:

Həsrətin rəngi solar,  
 Dərдин gözəleri dolar,  
 Ömrüm üzərrək olar  
 Sənin ömrünə, eşqim!

#### Fərizənin baxışları:

Dillənərəm sözünlə,  
 İsinərəm közünlə,  
 Boylanaram gözünlə  
 Sənli dünyaya, eşqim!

...Beləcə,  
 Gölərin şahidliyiylə  
 Həsrətin gözünlə

kül ələdilər.  
 Əl əldən yapışdı,  
 ürək isindi,  
 Bəxtəfər anların  
 sevinc payından  
 Gül dərib məclisə gül ələdilər!  
 Könüll oxşayırdı  
 xoş təranələr,  
 Gülürdü göy üzü,  
 gülürdü üzə.  
 Həmin gün  
 xoşbəxtlər kitabçasına  
 İki ad yazılıdı:  
 İlham - Fərizə!

## 19 YANVAR, 1990

Azadlıq taşnasıydı  
 Azərbaycan büsbütün.  
 İşgala sıpəriydi  
 Həmin gecə ömür-gün.  
 Qara əbəli ölüm,  
 Ölüm nəfəslə işğal  
 Soxulmuşdu şəhər.  
 Qəzəb qılınc çəkmədi  
 Atılan güllələrə!

Küçələrdə haqladı  
 Azadlıq işığına  
 Gələnləri qəm-kədər.  
 Tank turtulları altda  
 Qaldı ləngiyən səhər.  
 Döyüş səngəri oldu  
 Səbri daralan şəhər...

O gecənin sazağı  
 Azadlıq köynəyiidi.  
 Küçələrdə vurnuxan  
 Müstəmləkə niyyəti  
 Bir işgal göynəyiidi.

Adamlar axın-axın,  
 Adamlar yaxın-yaxın  
 «Ya azadlıq, ya ölüm!» -  
 Sədasına gəldi.

Təklənən azadlığın  
Qadasına gəlirdi...  
İşgal qılınc sıyrıb  
Ərlərin,  
ərənlərin  
Yuvasına gəlirdi.  
Dava - millət davası,  
Millətin illər çəkən  
Davasına gəlirdi...  
Erməni kələyindən  
Mayalanınan niyyətin  
Fitvasına gəlirdi.  
Yumruğu düyülürdü  
Küçəyə çıxanların.  
Heysiyyəti, nifrəti  
Tufan kimi kükəräyb,  
Şimşəktək çıxanların...

...Önda dayananlar  
ön səngəriydi;  
Azadlıq adına  
gelən oğullar  
Səngər sinəsindən yaralanırdı.  
Babək qollarından,  
Cavad başından,  
Cavanşir səsindən yaralanırdı.  
  
Neçə qız-golinin, neçə körpənin  
Bir udum nəfəsi yaralanırdı.  
Torpağın döşündən qan fışqırırdı,  
Göylərin sinəsi yaralanırdı.

Ölənlər ölürdü...Bu gecə üzü  
Günahsız adamlar yaralanırdı.  
Gecənin içindən şığıyb gələn  
«Təcili yardım»lar yaralanırdı...

Bu qanlı-qadali yanvar gecəsi,  
Qara ölümlərin qara əlləri  
Sixırkı evlərin divarlarını.  
Sovruq divarlara çırçırdı hərdən  
Göylərdən üzülmüş qışın qarını...  
Allahsız qəlpələr qarsılayırdı  
Üzü pəncərədən küçəyə baxan  
Neçə imkansızın intizarını...  
Qara niyyət  
küçə-küçə dəlaşırdı,  
Neçə ocaq  
söndürməyə gəlməşdi o.  
Azadlıq qanadını yaralayıb,  
Əsir kimi dindirməyə gəlməşdi o.  
Müstəqillik harayına gələnləri  
Öldürməyə,  
öldürməyə gəlməşdi o!

Gəlməşdi ki,  
yenə bir dağ çəkib gedə  
Əsarətin zəncirini qıranlara.  
Dünəninin  
şöhrətindən qeyrət əmib  
Taleyinin  
sabahına varanlara!

\* «Türkmençay» və «Gülüstan» müqavilələri nəzərdə tutulur.

Gəlmışdı ki, gecə vaxtı azadlığă  
Gələnlərə  
ölüm rəngli kəfən biçə.  
Qana batan  
dişlərini qıcamışdı.  
Gəlmışdı ki,  
ruh sarsıda, ömür içə...

Vəzifəyə qul olanlar  
«Bəli» dedi,  
«Bəli» dedi  
millətinə yad olanlar.  
Öz ağızının  
tikəsini zəhərləyib,  
Bu qış günü  
yad ağızına dad olanlar.

Hara,  
niyə goldiyini bilməmişdi,  
Bilməmişdi,  
yenilməzi əymək olmur.  
Öz əlləri  
öz başına daş deyilsə,  
Bu milləti  
yad əliylə döymək olmur!  
  
Bu millətin  
qayım-qədim dağ-daşını  
Külünglə yox,  
gülələrlə yanırıldar.

Tarix yoran,  
tarix olan bu millətin  
Öz daşıyla  
öz başını yanırıldar...

\*\*\*

Duruş tapa bilmirdi  
İlaham isti otaqda:  
«Necə qalıb?  
Bəs necə  
Gedim belə bir vaxtda?  
Fərizə - tək, özü də  
ana olacaq, anal  
Bir Allah şahiddi ki,  
Həyan lazımdı ona....»...

Qəlbini didirdi bayaqdan bəri,  
«Hara?» sorğusuya «Hardasan?» səsi.  
Ondan can umurdu bu ağır vaxtda,  
Azadlıq kəlməsi, Vətən kəlməsi!

«Gedimmi? Necə gedim?  
Qalımmı?  
Qalmaq olmaz.  
Ucuzlaşan qeyrətlə  
Azadlıq almaq olmaz!».

**Fərizə:**

Deyirdin son qoymuşuq  
Həsrətə, intizara.  
Gecənin gecə vaxtı  
Hara gedirsən, hara?

**İlhəm:**

Vətənin dar günündə,  
Xalqın çətin anında,  
Qeyrət çəgləmalıdı  
Kişinin damarında.

Atalar «Ər kişinin  
Çətin anda qeyrəti  
Adıyla təndir» - deyib.  
«Vətənsiz ömür yoxdu,  
Öncə Vətəndir» - deyib.

Fərizə İlhamin üzünə baxdı,  
İlham Fərizonı gözaltı süzdü.  
Adsız bir körpənin «Ata!» kəlməsi  
Gözünə xoşbəxtlik işığı düzdü...

Bir səksəkə içində  
Gümanlar can üzürdü.  
Zil qaranlıq gecədə  
Ruhu candan üzürdü.

Fərizə gec üzü  
Pəncərədən həsrətlə  
Küçəyə boyanırdı.  
Qara palтар geyinmiş  
Gecəyə boyanırdı...

Göydən gülə yağırdı,  
Yüyürən kim, qaçan kim...  
Şəhidlik qapısını  
Qeyrətiylə açan kim...

Anlar ötmürdü...

Evdə  
Tek qalan Fərizənin  
Təngiyirdi nəfəsi.  
Ürəyini üzürdü  
İlhamsızlıq ağrısı,  
Evdən çıxmaq həvəsi.

Baxdı...  
Gördü...  
Dayandı,  
Qəfil yadına düşdü  
Göyçədən qaçıqları  
Gecənin vahiməsi...

**Xəyal:**

Taleyinə qar əلنən  
Bir mahalın neçə-neçə  
Eli soyuq qış gecəsi,  
Ömür güdən gullələrin  
Arasından keçməliydi.  
Bu uğursuz, nəhs gecədə  
Ölümsüzlük seçməliydi.

Bu mahalda dar macalda  
Neçə hünər qıç olmuşdu.  
Neçə qeyrət qanamışdı  
(millətçilik Goyçəmizi  
ağır vaxtda sinamışdı)...  
Haray çəkən, boyun bükən,  
Daşa dönen baş daşları  
Başındaşılı qınamışdı...

Uçunurdu qız-galınlar,  
Qoca, cavan uçunurdu.  
Barmaqlara həsrət qalan  
Neçə yaraq uçunurdu.  
Tərsə dönan dönləgənin  
Əllərindən yapışdilar.  
Aqıbəti bilinməyən  
Bu gərdişin aylarından,  
İllərindən yapışdilar...

Küləklər xəyalını  
Çılık-çılık elədi.  
Pəncərəni bir anda  
Qanlı qara bələdi...

O qaranlıq gecədə  
Ağrı çəkən yuxusu  
Qanlı qarla dolunca -

O gecə sübh olunca  
Gözünü pəncərədən  
Çəkəmmədi Fərizə.  
Bir səksəkə,  
bir güman  
Üzə durmuşdu, üzə...

## 20 YANVAR, 1990

Küçəyə çıxanların  
O qış günü hər biri  
Vətən sevgisi boyda  
Alınmaz səngər idi.  
Hər ürək özü boyda  
Azadlıq səngəriyidi!

Qəzəbi gözlərindən  
Üzüldürdü İlhamının  
Kəlmə-kəlmə qəlbini  
Düzüldürdü İlhamının.

Üzərrik sevgisini  
Yanar qəlbini düzdü.  
Sözü sevgisi boyda  
Xitabət kürsüsüyüdü:

- Qeyrət, hünər vaxtı,  
Qeyrətə arxalanın!  
Bizi biz eləyənə -  
Vətən məhəbbətinə,  
Yağılırlara qədərsiz  
Nifratə arxalanın!  
Millət küçələrdədi,  
Millətə arxalanın!

Bura hər birimizin  
Şəhidlik səngəridi.  
Vətəni Vətən edən  
Şəhidlikdən keçən yol,  
Bir də bu səngərdəki  
Dədə Qorqud öyüdlü  
İgid ərənləridi!

Qeyrət vaxtıdı,  
dözün! -  
Bizim taleyimizdən  
Keçəsidir bu gecə.  
«Ya azadlıq, ya ölüm!»  
Gecəsidir bu gecə!..

Sevgisi ruh sarsıdan  
Sözə döndü İlhamın.  
Sözü ocaq misallı  
Közə döndü İlhamın.

...Güllə dəydi, ürəyi  
Qana bələndi, qana.  
«Canım qurbanıdır!» - dedi  
«Anam Azərbaycan!».  
«Taleyim bircə qarış  
Torpağıma tən!» - dedi.  
Yixıldı, «Anal!» - dedi,  
Dikəldi, «Vətən!» - dedi...

Çor güllələr İlhamın  
Kövrək, ipək ruhunu  
Canından araladı.  
Azadlığa boylanan  
Gözünü yaraladı...

...Ağ qardan bir ömürə  
Ağ kəfan biçdi sevgi.  
Azadlığı görmədi,  
Ölümü seçdi sevgi.

O gecə...  
Faciəydi...  
Neçə-neçə igidin  
Qəlbiniə güllə dəydi.

Ürəyi qanadı göydə ayın da,  
İşığı titrədi ulduzların da.  
Ağlılar gecənin bağlarını dəldi.  
«Sizə ölüm yoxdu» deməyə gəldi.

#### Əjdər kişi:

Bir qor saxlayırdım  
illərdən bəri  
Sən verən ocağın  
közündə, Vətən!

#### Ofeliya xanım:

Zamanın gərdisi  
İlhamımızın  
Qoydu murazını  
gözündə, Vətən!

## DƏFN

Güllələr Bakımızın  
Batırılmışdı səsini.  
Elə bil qurumuşdu,  
Çəkmirdi nəfəsini.

Göydə qanad çalırdı  
Bir topa qara bulud.  
Gözlərdən yaş dərirdi  
Sükut biçimli haray,  
Haray biçimli sükut...

"Azadlıq" meydanından  
Çiyinlərdə gedirdi  
Azadlıq heykəlləri.  
Bayraqtak yellənirdi  
Dərdi örpək eləmiş  
Nənələrin əlləri.

Hər addım - əbədiyyət,  
Analar sizlayırdı;  
Ana - şəhid anası  
(Şəhidlər hər ananın  
Sanki doğma balası...).  
Ömürler al-qaniydi,  
Qaniydi ömürlərin  
Saati da, günü də.  
Qaniydi adamların  
Harayı da, ünү də.

Göz yaşı da qaniydi,  
Üst-başı da qaniydi...  
Ataların göz yaşı  
Ürəyinə axırdı...  
Günəş xəcalətindən  
Gözlərə yox, gəyərmiş  
Göy Xəzərə baxırdı...  
Dünya heyrət içində  
Çiyində əbədiyyət  
adında bir ünvana  
gedənlərə baxırdı.

Dünyanı titrətdimi  
Bu qırğının acısı?  
Çiyində gedənlərin  
Oğullar qardaşıydı,  
Qız-gəlinlər - bacısı...

Məmləkət -  
qan içində!  
Bu, elin matəmiyi,  
Bu -  
xalqın faciası...  
Faciə özü boyda  
Dardiydi, sitəmiydi...  
"Qız qalası" silirdi  
Sinasına çilənən  
Qan bələnmış harayı...  
Ağrı-acı içində  
İzdihama baxırdı  
"Şirvanşahlar" sarayı...  
Göylərin göy gözüyle

Höñkürürdü qəm-kadər.  
Qırnlırdı bu səhər  
Dərdin qara rəngini  
Görən içəri şəhər...

...Analar ağlayırdı,  
Bacılar sizlayırdı,  
Duyanların qəlbini  
Çal-çarpaz dağlayırdı...

Ağrılar cürcərdən,  
ağilar görən,  
Kəlməmi yoxuydu,  
sözmü yoxuydu?  
Hər kəs özü boyda  
dard bulağıydı,  
Dərddən yaş tökməyən  
gözmü yoxuydu?  
Burda küləklərdən  
dağılmayan saç,  
Qandan qızarmayan  
üzmü yoxuydu?

...Bu, elin matəmiydi,  
Bu, millətin yasıydi.  
Dəfn yox, bir millətin  
İntiqam dalğasıydı!..

Hər qız bir Tomrisiydi,  
Hər oğul bir Cavanşir.  
Babək,  
Cavad,  
Səttarxan,

Məhəmməd Xiyabani...  
And yerinə döñürdü  
Şəhidlər Xiyabani!..

...İllərin o üzündən  
Yol gələn bu izdiham  
Yol gedirdi aramla  
Meydandan Xiyabana.

Oğullar şəhid oldu,  
Şəhid oldu ki, bir də  
Sədəmə toxunmasın  
Anam Azərbaycana!..

Şəhid İlham sağ olsayıdı  
Qoyardımı, qıydımı  
Bu qış günü anaların  
Ürəyində dağ qalana?  
Şəhid oldu...  
Yangı, haray  
Bülənd oldu asimana...

## İNTİHAR

Yenə axşam düşürdü,  
Yenə qaralırdı qaş.  
Xiyabandan dönürdü  
Fəriza, gözündə yaşı...  
«Tale bəd gəldi...  
İndi  
Sənsiz ömürü-günü  
Haram bilirəm, haram.  
Sənsiz yaşayammıram  
İlham, İlham, ay İlham!..»-  
Düşünürdü Fəriza.  
Baxırkı dalğaları  
Boy verən göy dənizə...

### Fəriza:

...ağrıdımı,  
Yaran var, ağrıdımı?  
Bu ağrı ürəyimdən  
Əl çəkən ağrıdımı?

### İlhamın səsi:

...ağrı sına,  
Dərd yana, ağrı sına.  
Yaşa, sevgimi yaşat,  
Döz dərdin ağwünsə.

### Fəriza:

Mən də sənin kimi  
gündün birində  
Şəhidlik köynəyi  
biçib gələrəm.  
Sənsizlik canına  
can köynayıcı,  
Sən keçən körpüdən  
keçib gələrəm.

Sevirdin... Sevirdim...  
Nakam eşqimin  
Qara taleyinə tan olacağam.  
Yaşaya bilmirəm, şahid İlhamım,  
Sevginin şəhidi mən olacağam!

Belə düşünürdü Fəriza hər an,  
Belə düşünürdü...  
Ürəyindəki  
O qara gecəyə etirazıydı.  
Onda İlhamına göz olammayan  
Bu yərə, bu göyə etirazıydı.

Deyirdi... Dilini yandıran sözü  
Ağrı-acısına məlhəm bilirdi.  
Nakam sevgisini dəsmal elayıb  
Üzünü yandıran yaşı silirdi.  
Onu izləyirdi ata-anası,  
Onu izləyirdi rəfiqələri.  
Ona göz qoyurdu hayana getsə  
Bacısı, qardaşı o vaxtdan bəri.

...Dərd içində gəzirdi  
Fərizə neçə vaxtdı.  
Dururdu...  
Gəzişirdi  
Dərdin əlindən tutub  
Fərizə gecə vaxtı:

-Şəhidlər mənəviyyat  
Cövhəridi millətin,  
Hər şəhidin məzəri  
And yeridi millətin.

Bir ömürün ölümə  
Açılan haqq qapısı -  
Şəhəri olmalıyam.  
Şəhəri olmalıyam.  
Şəhid oldun, ay İlham,  
Mən isə sevənlərin  
And yeri olmalıyam!..

Düşünürdü Fərizə,  
Düşünürdü hər axşam,  
Düşünürdü hər səhər.  
Günlər aya dönürdü,  
Ürəyində qəm-kədər...

#### İlhamın səsi:

Gorumu qəmə-qəhərə  
Baləma, güllüm, bələma.  
Yaşa, ruhum ağrımاسın;  
Ürəyindən keçənləri  
eləmə, güllüm, eləmə..

...Gəzirdi qalbında dərd,  
Gəzirdi gözündə yaş:  
«Eşidəndə quruyub  
Niyə daş olmadım, daş?!

#### İlhamın səsi:

Başın üstə dolaşan  
Buludu gözünə six,  
Qara, yağışa döndər.  
Döz, öyrəş mənsizliyə,  
Dərdini daşa döndər...  
Bir gün...  
Fərizə yenə  
Dərdi sürmə elayıb  
Çəkmişdi gözlərinə.  
Mahəl qoymurdu daha  
Kimsənin sözlerinə...  
«Dərdi tüğyan elayıb  
Dönləgəsi dönəndən,  
Dərd çırığı alışib,  
Bəxt çırığı sönəndən  
Zaman üz döndəribə,  
Haramdı gün, ay haram!  
Haramdı içilən su,  
Hava haramdı, haram!  
İlham! İlham!  
Ay İlham!...»...

Dindi dodaqda yanın  
Səda kimi, səs kimi.  
Dindi ömürdən düşən  
Sonuncu nəfəs kimi.

Ömrünün son anında  
Yenə, yenə, yenə də  
Xatırladı İlhamı:  
«Həsrətin üzü bozdu,  
Həsrət sixir adamı.  
Sən şəhid olandan,  
İlham, ay İlham,  
Sənə aparası  
yollar boyunca  
Ləçəyi dərd olan  
gül bitirmişəm.  
O vaxtdan bu günde  
candan ayrılan  
Sən adda, nişanda  
ruh itirmişəm...

Dərdimi tək çəkdirim...  
O gündən bəri  
Dərdimi açmadım  
kimsəyə,  
kimə.  
Sən şəhid olandan  
qərar vermişəm  
Yaşamaq haqqımı  
itirməyimə!»...

Beş ayda beş yüz dəfə  
Ölüb-dirilən galin  
Yenə, yenə,  
yenə də  
Xatırlayıb İlhamı,  
Çəkdi, başına çəkdi  
Zəhərlə dolu camı...

...Bu da bir faciə, sına dağıydı,  
Xəcalət çəkirdi qoşa dərd görən  
Dünya öz içində can dustağıydı...

Ağ yağış yağdırdı... Yağış deyildi -  
Qəhərdən göyərmiş göy üzdən düşən  
Dərd dolu, qəm dolu göz yaşı idi...  
Qoşa yaradıbmış Tanrı onları,  
Ölüm ayırmışdı... Bu yaz səhəri  
Yenə iki tale yanaşı idi...

**İlhamın səsi:**

Ürək bir dərd camidi,  
Tökülen deyil bu dərd.  
Toxum kimi torpağa  
Əkilən deyil bu dərd.

Zəhər içdin de, niyə?  
Dözmədin mənsizliyə...  
Döndün bir ağ kəkliyə,  
Çəkilən deyil bu dərd.

**Fərizənin səsi:**

Sən getdin... Talehimiz  
Məhəbbət nağlıydı.  
Ölümün yolu açıq,  
Ömür yolum bağhydı...  
Yolundan saxlaya bilmədi millət,  
Dərda qapı açan zamanı, anı.  
Baxırdı, ürəyi sizildayırdı,  
Ovunmaz dərdiydi dərdin həyanı...

Qaysaq bağlamamış yaranın biri,  
Yenə da faciə, adı - intihar.  
Döndü bir millətin dərdi-sərincə,  
Ölüm ayırmışdı iki cavani,  
Ölüm qovuşdurdu biri-birina.

Qoşa dəfn etdilər...  
Məzarlar - qoşa...  
Burda şəhid iki, başdaşı birdi.  
Şən demə, ölenlə ölmək olarmış;  
Bu yer ona görə müqəddəs yerdid...

Burda şəhid iki, başdaşı birdi,  
Məzar da məzara can yandırarmış..  
Gözləri torlaşan dünya gördü ki,  
Ömrünü sevgiyə buta bilənlər,  
Öləndən sonra da qoşa yaşarmış!..

## EPİLOQ

Qoşa məzar nə müddətdi  
Məmələkətin and yeridi.  
Üzü dənizə boyylanın  
Məhəbbətin and yeridi.

Dərdin adaşı deyil ki,  
Yanar göz yaşı deyil ki,  
Adı baş daşı deyil ki,  
Sədaqətin and yeridi!..

*Bahı - Moskva, 1992 - 1996*

## MÜXTƏLİF GÖRÜŞLƏRDƏN FOTO-GÖRÜNTÜLƏR




Harada olsam da Vətənimlə fəxr etmişəm.  
Könlüm manı həmişə Vətənimə səsləyib.  
Vətənimə ruh cana qayidian təki qayıtmışam.  
Günəş yeri isitmək, Ay gecaları nurlandırmaq  
üçün yarandığı kimi, man da dünyaya Vətənimə  
tamənnasız xidmət üçün galmışəm. Nə etnişəmsə,  
Vətənim üçün etmişəm, nə edirəmsə, Vətənim  
namənə edirəm. Bu, mənim həyat amalımdır.




Oğullar Vətənə oğul olmasa,  
Vətən də itirər vətənliliyini.





Mehrban xanım Əliyeva Gülağa Tənha Azərbaycan xalqına  
can yanğından vətəndəs kimi dəyərləndirir.



Gülağa Tənhaman rəhbərliyi və vasatı ilə 44 günü tikiilib "Heydər Əliyev Fondu"na təhvil  
verilmiş məktəbin açılış mərasimini. Məsallı sahəri, Təzakənd kəndi.




Mərasim evi Gülağa Tənhanın doğma diyanəti növbəti töhfəsidir.  
Masallı şəhəri, Ərkivan qəsəbəsi.



Mərasim evi, Ərkivan qəsəbəsində Mərasim evinin açılışı.  
Oktiyabr, 2013-cü il.




Gülağa Tənhamın vəsaiti hesabına tikilmiş "Şəhidlər bulğası" abidə-kompleksi.  
Masallı şəhəri, Ərkivan qəsəbəsi.



Gülağa Tənhamın vəsaiti hesabına tikilmiş yeni  
məktəb. Masallı şəhəri, Tazakənd kəndi.



Məktəbin köhnə binası.



Gülağa Tənhanın vəsaiti hesabına tikilmiş yeni məktəb. Samaxı şəhəri, II Cabam kəndi.



Məktəbin köhnə binası.



Heydər Əliyevin şərəfinə Gülağa Tənhanın vəsaiti ilə tikilmiş internat məktəbi. Xəzər rayonu, Şüvəlan qəsəbəsi.



Heydər Əliyevin şərəfinə Gülağa Tənhanının  
tikdiyi internat məktəbin özültökəmə mərasimi.


10 may 2003-cü il.



Gülağa Tənha: "Qocalar evində bir ana  
gördüm..."



Su hayatı. Gülağa Tənha Qocalar evində  
atılmış qocalara bu mənada həyat verib.



Dahi şairimiz M.Ə.Sabirə şəxsi vəsaiti hesabına  
məqbərəni Gülağa Tənha ucaltdı.  
Samaxı şəhəri, 30 may 2006-ci il.



Şair Gülağa Tənha və MTN-nin sədri  
Eldar Mahmudov. Müasir ədəbiyyatımızla bağlı  
fikir mübadiləsi.



Gülağa Tənha və Azərbaycan Milli Elmlər  
Akademiyasının marhüm prezidenti  
Mahmud Kərimov.



Xalq şairi Bəxtiyar Vahabzada Gülağa Tənhaya Azərbaycan Yazarları Birliyinin üzvlük vəsiqəsini təqdim edir.



AMEA-da Gülağa Tənhanın vətənpərvər nitqi.



Bakı şəhər baş memarı, dünya şöhrəti şəxsiyyət Rasim Əliyev və şair Gülağa Tənha.



Professor Səfiqa Əliyeva,  
şair Gülağa Tənha və professor Kamil Əliyev.



Azərbaycan Yazarlar Birliyinin sədri, xalq yazarı Anar Gülağa Tənhaya "Ədəbi irsa qayğı" mükafatını təqdim edir.



"Bilik" Cəmiyyətinin fəxri prezidenti Gülağa Tənha xalq şairi Fikrət Qocaya "Yusif Məmmədəliyev" mükafatını təqdim edir.



Gülağa Tənha və xalq şairi Qabil.



Gülağa Tənha, yazarı Əlibala Hacızadə və xalq şairi Nəriman Həsənzadə.



Tarixləşmiş bir an.  
Akademik Bəkir Nəbiyev və şair Gülağa Tənha.




Gülağa Tənhanın bədii təxəyyülünün məhsulu olan və onun maliyyə dəstəyi ilə nəşr edilən kitablar oxucuların rəğbətini qazanıb.



Gülağa Tənha və bəstəkar Şəfiqə Axundova.



Gülağa Tənha və Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi.



Gülağa Tənha və professor Arif Babayev.



Gülağa Tənha xalq artisti Azər Zeynalova diplom təqdim edir.



Dünya şöhrətli rəssam  
Tahir Salahov və Gülağa Tənha.



Rənglər və söz dünyası haqqında fikir  
münbadilasından sonra. Şair Gülağa Tənha və  
dünya şöhrətli rəssam Toğrul Nərimanbayov.



Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev  
və şair Gülağa Tənha.



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı  
Hacıbala Abutalibov və şair Gülağa Tənha.



Gülağa Tənha, professor Ramiz Zöhrabov və bəstəkar Nəriman Məmmədov.



Gülağa Tənha və bəstəkar Vaqif Gərayzadə.



Sair Gülağa Tənha şahmat üzrə dünya çempionları Nona Qaprindaşvili və Zeynab Məmmədyarova ilə.



Gülağa Tənha Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlarla.



Sair Gülağa Tənha iki dəfə dünya çempionu  
Şəhriyar Məmmədyarov və qrossmeyster  
Rüstəm Qasımcənov ilə.



Gülağa Tənha qrossmeyster Teymur Rəcəbova  
aylıq təqədüm sənədini təqdim edir.



Azərbaycan Bayrağının dünya arenalarında  
qürurla dalgalanması Gülağa Tənhanın hayatı  
amalıdır. Afina Olimpiya oyunlarında.



Yarım milyon dollarlıq bu hədiyyə Dünya  
Şahmat Tacını Azərbaycana qaytaracaq  
idmançıya ərməğan olacaq.



Akademik Akif Əlizadə "Yusif Məmmədəliyev" mükafatına görə "Bilik" Cəmiyyətinin fəxri prezidenti Gülağa Tənhaya təşəkkür edir.



Akademik Budaq Budaqov və şair Gülağa Tənha.



Gülağa Tənhani tanının siz də:  
Şeiri duyğuların ünvandırsa,  
Özü ümidsizin ümid üvani.





Bir ümidsiz xəstə də Gülağa Tənhanın  
xeyriyyəciliyi ilə həyata qayitdi.



Ümidsizlərin ümid yeri Gülağa Tənha.



Gülağa Tənha:  
Bu əllərin harayına uşub gələrəm,  
Asılınzadə, keçilənzadə cay kecib gələrəm...



Gülağa Tənha:  
«Arxayam, dayağam atılmışlara...»



Gülağa Tənha məktəblilərlə.



Hədsiz qayıdan həyacanlımb dil açan dilsiz  
qızçığaz.



Ağaran saçlarına  
Mən bir daraq olaydım.  
Könlüm layla istəyir,  
Kaş ki, uşaq olaydım.  
Şığınaydım qoynuna,  
Ana, ay ana!



Ayağına döşənər  
Yol, Vətənə gələndə.  
Gələndə oğul kimi  
Gəl, Vətənə gələndə.

## M Ü N D Ə R İ C A T

Poetik işiq (B.Vahabzadə) ..... 3

### GÖNDƏR AZƏRBAYCANI

Göndər Azərbaycanı .....	9
Vatani .....	10
Vay halına .....	11
Bax .....	12
Təki oğlun-qızın sağ olsun, Vətən .....	13
Xazar .....	14
Vatonimdən uzaqda .....	15
Keçir, qəlbimdən keçir .....	16
Şairim .....	17
Öldürmə, Allahım, hələ sən məni .....	18
İlahi, bəndənə yazığın gəlsin .....	20
Ümid .....	21
Səslədi məni .....	22
Mənim .....	23
Dağlıarda .....	24
Vaxtıdı .....	25
Alın yazılı .....	27
Bu kənd məni tanımadı .....	28
Oldum .....	31
Basdi, Allah .....	32
Ey Tanrıım .....	33
Nə gazır .....	34
Vaxt taparam .....	35
Tükənmiş .....	36
Şair .....	37
Zirvalara çən düşür .....	38
Gözelin gözləri gözläyir məni .....	39
Əgər .....	40
Payız yağışı .....	41
Man elə biliirdim .....	42
Gözəldi .....	43
«Eybi yox...» .....	44
Manim .....	45
«Ağlayarsan...» .....	46
Məni .....	47
Dərd boy atır gözündə .....	48
Qıvamətə çıxmış qahb? .....	49

Neçə vaxtdı .....	50
Ömrün məhabbat fəsi .....	51
Bir çəmən çıçək .....	52
Qalıbima dayına .....	53
Qoxuyar .....	54
Mənim məhəbbətim mənim varımı .....	55
Tanrı payı .....	56
Sənə oxşayır .....	57
Nə istayırsan? .....	58
Ayla dəniz .....	59
Nə mən səndən, nə sən məndən .....	60
Manda bu sevgiya daha dözüm yox .....	61
Bu sevgi ömrüma qəfildən geldi .....	62
Çəkir .....	63
Dönlüm .....	64
Çıraqın olummu? .....	65
Dedilər .....	66

### SƏN HƏSRƏTİ NƏ BİLMİŞDİN

Sən həsrəti nə bilmışdin .....	69
Səni gözläyirəm .....	70
Nə ayrılıq var, nə ölüm .....	71
Həmişə mənimləşən .....	73
Qurban olum .....	74
Bu dard xəzan etdi bizi .....	75
Həsrət nəğməsi .....	76
Eller məni xatırlasın .....	77
Mən səni unuda bilmədim heç vaxt .....	78
Bir də bu yerlərə galməz o gözəl .....	79
Yadına düşürsən .....	80
Ayrılıq tezdi .....	81
Manım xəvallarım .....	82
Sənin həsrətinə alışammadım .....	83
Hara baxıramsın səni görürəm .....	84
Vaxt geldi .....	85
Gecələr ulduzu səmaya boylan .....	86
İlk sevgi .....	87
Ayrılıq sinağça çəkib ömrümüz .....	88
Hissim... Ağlım .....	89
Soyuqlığın .....	90
Sevgimi emanət saxlayıram mən .....	91
Göndər gülüşünü .....	92

Bir də gördüm.....	93
Təselli .....	95
Qoymaz unutmağa .....	96
Axşam düşür .....	98
Unut bir anlığa.....	99
Sevgim sandan da gözəldi .....	100
İncitma manı .....	101
Sənə catacaq sözüm .....	102
Həsrat .....	103
Sənin göz yaşlarını .....	104
Yum gözlerini .....	105
Günərlərin ötüşür de, necə mənsiz .....	106
Ömrüm .....	107
Düşübü .....	108
San gol vəfali ol, gülüm .....	109
Yağış .....	110
Qurban .....	111
Qayıda bilirsən, qayıt bu andan .....	112
Bu gecə .....	113
Bayatılar .....	114

#### SƏNƏ QAYITMIŞAM, VƏTƏN

Sənə qayitmişam, Vətən .....	117
Vətən .....	118
Çağırıñ manı .....	119
Koş soraqla gəlirəm .....	120
Acığına .....	121
Güləqə kirdi .....	122
Vətən daşı ol .....	123
Atama .....	124
Beyrək kim .....	125
Bir mənzilik yol var .....	126
Həni Qarabağ, həni? .....	127
Göz dağırmızdı .....	128
Çağırıma .....	129
Qaytar Vətən borcunu .....	130
Yol .....	131
Qarabağa çağırır .....	132
Tac ol Azərbaycana .....	134
Ən laviqli caza .....	137
Qoymurlar səni sevməyə .....	139
Vətən, keç günahundan .....	141

Kimsə arası düşməsin .....	142
Bir ovuc torpaq .....	143
Vətan "Qarabağ" deyir .....	144
Vətənimə qurbanam .....	146
Vətan, ay vətan .....	147
Hicrət .....	148
Bu qış gecisi .....	149

#### DƏRDİN NAZINI ÇƏKMƏ

Tənhanın öz dərdi var .....	153
Boğulam .....	154
Dardıma .....	155
Tapılar .....	156
Iki dilənci .....	157
Ay dayı .....	159
Baxtımi .....	160
Söz dəyirməni .....	161
Yorulur .....	162
Karvanı saxla .....	163
Galoram Xızır kimi .....	164
Urayına daman nadı .....	165
Bülbütüm .....	166
Dünyanın .....	167
Dağlar .....	168
Nə var ki .....	169
Bir qoca boyanır .....	170
Qələmim .....	172
Öz dərdi özüne bəsdi .....	173
Başkəsən .....	174
Ömür ölümündən inciyib .....	175
Ölüm də ömür kimidi .....	176
Hardasan, Qorqud Ata .....	177
Dağ çayı .....	178

#### ÖMÜR SEVGİ DEMƏKDİR

Mənim sevgim .....	181
Mənim sevgim .....	182
Eşqim .....	184
Sevgim .....	185
Gəlir .....	186
Tənhalıq .....	187
Tənhalıqdan üz Tənhanı .....	189

Gelərəm .....	190
Gələrəm .....	192
Gəlmışam .....	193
Gələram .....	194
Gülümşədi .....	195
Nərgizim .....	196
Sən yoxudun mənimlə .....	197
Şirin xayalı mənə .....	198
Kirpiyimla üzsiyəm .....	199
Ömrümüzü ömrünə köçür .....	200
Nə deyim .....	201
Yaxa ala verən deyil .....	202
Yada düşər xatırlalar .....	203
Bu, qeyrətdimi .....	205
Öldürür məni .....	206
Bilmədin .....	207
Biriyəm .....	208
Dardın dardi nadir .....	209
Göylərin gözleri dolar .....	210
Mənə qaytar .....	211
Mənə dənəmməzsən .....	212
Gözün imtahanıdır .....	213
Yuxu .....	214
Fürsət saninkidi .....	215
Olmur .....	216
Öyrətdi .....	217
Galarəm .....	218
Sənlik deyil .....	219
Sənə sadəqə gəlmışəm .....	220
Dardından çırpınub çıxam .....	221
Kimin bəxti qaradı .....	222
Dünyanı .....	223
Rübai .....	224
Daha ayrılmarıq .....	225
Burda .....	226
Eşqimin qabır yeri .....	227
Dünyanı qama bələrəm .....	228
Gözümün içincə baxma .....	229
İnam .....	230
Nə deyim .....	231
Tanrıya bilmədim .....	232
Gəl .....	233

Yollar .....	234
Çekirən .....	235
Döndü .....	236
Tanrı qarğışı keçib .....	237
Gəl .....	238
Həsrətin üzü bozdu .....	239
Xatırla məni .....	240
Yarı - mənim, yarı-sənin .....	241
Dərdənən alar .....	242
Ya yaşat, ya da öldür .....	243
Ağlama .....	244
Məni .....	245
Ayrıldıq .....	246
Ayrılmayaq .....	247
Allaha .....	248
Biler .....	249
Gözel .....	250
Gözəldi .....	251
Nə vaxtsa döncəm .....	252
Versin .....	253
Ayrılıq tezdi .....	254
Pesimancılıq .....	255
Gör neca dönübdi .....	256
Yenə uşaq olaydım .....	257
Nədan küsübən .....	258
Yerlə göy arasında .....	259
Bir ayrı dünyanın adamıñq biz .....	260
Yüz il yaşamaq üçün .....	261
Danxımışam .....	263

#### POEMALAR

Əfqanistan .....	267
Ölüm-ömr .....	327
Müxtalif görüşlərdən foto-görüntülər .....	359

Gülağa Tənha  
**SEÇİLMİŞ ƏSƏRLƏR**

on cilddə

**I  
cild**

! Kitab oxuculara pulsuz paylandırılır.  
● Onu satışa çıxarmaq qatı qadağandır.

Texniki redaktor: Fərid Kərimov  
Dizayner: Eldanız Xocazadə  
Redaktor: Rəşid Faxralı  
Rəssam: Elçin Cəbbarov  
Korrektorlar: Əyyub Abasov  
Fəridə Ələsgərli

Çapa imzalanıb: 04.11.2014

Format: 70x100  $\frac{1}{16}$

F.q.v.25.

Tiraj: 1000.

"Çəşnioglù" matbəəsində çap olunub.

